



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ



AZƏRBAYCAN MİLLİ  
KONSERVATORİYASI

# KONSERVATORİYA

*ELMİ NƏŞR*

**Nº 1 (31)**

Bakı – 2016

**TƏSİSÇİ:**

Azərbaycan Milli Konservatoriyası

ISSN: 2518-7074

**REDAKSİYA HEYƏTİ:****Siyavuş Kərimi**

Rektor, xalq artisti, professor

**Lalə Hüseynova**

Elmi işlər üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

**Malik Quliyev**

Tədris işləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim

**Gülnaz Abdullazadə**

Fəlsəfə üzrə elmlər doktoru, professor, əməkdar incəsənət xadimi

**Arif Babayev**

Xalq artisti, professor

**Zümrüd Dadaşzadə**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar incəsənət xadimi

**Fərəh Əliyeva**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

**Ülkər Əliyeva**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

**Nazim Kazimov**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar incəsənət xadimi

**Akif Quliyev**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar incəsənət xadimi

**Rəna Məmmədova**

AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor

**Abbasqulu Nəcəfzadə**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

**Fəttah Xalıqzadə**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

**Mündəricat****Yubileylər**

Konservatoriyanın 15 illiyi münasibətilə Siyavuş Kərimi ilə müsahibə

**Siyavuş Kərimi:** “İxtisasından asılı olmayaraq hamı muğam keçməlidir” .....4**Muğamşünaslıq****Fehruz Məmmədov** - Zərbi-muğamların ifası barədə.....10**Nahid Məmmədov** - “Şüştər” muğamının inkişaf tarixində .....14**Polemika****Rafiq Musazadə** - “Kəsmə şikəstə” zərbi muğamı haqqında deyəcəklərimiz.....19**İfaçılıq sənəti****Samirə Cəlilova** - Gənc tarzənlərin müasir tar ifaçılıq sənətinin inkişafında rolu.....27**Adıgözəl Əliyev, Məhərrəm Məmmədov**- Tar ifaçılıq sənəti

haqqında yeni monoqrafiya.....31

**Aydın Əliyev** - Milli musiqi ifaçılığında janr əlaqələri.....35**Айтен Гасanova**- К вопросу об исполнительских трактовках фортепианных произведений Роберта Шумана.....38**Zöhrə Zalova** - Pianoçuların yaradıcılıq təcrübəsində

interpretasiya problemi.....41

## Etnomusiqişünashq

**Aygül Səfixanova** - Musiqi folklorunun toplanılmasına dair.....45

**Aysel Səfixanova** - Cəbrayıl rayonunun musiqi-mədəni mühiti.... 48

## Alətşünashq

**Ramiz Həsənov** - Tar alətinin təşəkkül tarixinə dair.....51

**Fazilə Nəbiyeva** – Elektro akkord tar.....55

## Bəstəkar yaradıcılığı

**Səadət Abdullayeva** - Nizami irsi Azərbaycan bəstəkarlarının yaradıcılığında .....59

**Vəfa Xanbəyova** - A.Əlizadənin “Violin ilə orkestr üçün konserti”ndə milli üslubun təzahür prinsipləri.....64

**Vüqar Hümbətov** - Rəna Qədimova: xor və orkestr üçün “Sarı gəlin” balladası.....69

**İradə Kərimova** - Ferens Listin fortepiano yaradıcılığının səciyyəsi.....73

**Гюльшэн Мехтиева**- Значение азербайджанских народных мелодий в творчестве Эльмиры Назировой.....77

## NÖMRƏNI HAZIRLADI:

### Baş redaktor

Lalə Hüseynova

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,  
dosent

### Məsul katib

Abbasqulu Nəcəfzadə

Sənətşünaslıq üzrə elmlər doktoru,  
professor

### Redaktorlar:

Ülkər Əliyeva

Sənətşünaslıq üzrə elmlər doktoru,  
professor

Gülnarə Manafova

### Korrektorlar:

Fazilə Nəbiyeva

Aygül Səfixanova

### Operator:

Gülnarə Rzayeva

### Dizayn:

Gülnarə Rəfiq

Flora Əliyeva

### Naşir:

Ceyhun Əliyev

### Texniki redaktor:

Ülvi Arif

**Ünvan:** Az 1073, Bakı ş., H.Cavid prospekti, 506-ci məhəllə, Ələsgər Ələkbərov 7

**Tel.:** (012) 539-71-26 (Elmi işlər  
üzrə prorektor: Lalə Hüseynova)  
(050) 329-18-81 (Məsul  
katib: Abbasqulu Nəcəfzadə)  
(050) 329-67-98 (Redaktor:  
Gülnara Manafova)

**Email:**[azconservatory@gmail.com](mailto:azconservatory@gmail.com)

**Sayt:**[konservatoriya.az](http://konservatoriya.az)

**©AMK- 2016**

**Siyavuş KƏRİMİ:****“İXTISASINDAN ASILI OLMIYARAQ HAMI MUĞAM KEÇMƏLİDİR”***Konservatoriyanın 15 illiyi münasibətilə Siyavuş Kərimi ilə müsahibə*

Musiqi tədrisimizin tarixi Üzeyir Hacıbəylinin Azərbaycan Dövlət Konservatoriyasını 1921-ci ildə yaratdığı vaxtdan bəri hesablanır. Bu zaman kəsiyində musiqişünaslıq, ifaçılıq, bəstəkarlıq və elmi-metodoloji sahədə böyük nailiyyətlərimiz oldu. Ümumməlli lider Heydər Əliyev 2001-ci ilin 10 avqust tarixli “Azərbaycan Milli Konservatoriyanın maddi texniki bazasının yaradılması haqqında” xüsusü sərəncamı ilə milli musiqimizin öyrənilməsi, təbliğ və təqdimat işində nəzərəçarpacaq irəliləyişlərə təkan verdi. Milli Konservatoriyanın yaranmasından artıq 15 il keçir. Geriyə boylanıb nəticələr çıxarmaq və ümumlaşdırılınca etməyin əsil vaxtıdır. Milli Konservatoriyanın yarandığı gündən bu təhsil ocağının rektoru olmuş Siyavuş Kərimi ilə elə bu mövzuda danışmaq yerinə düşərdi. Müsahibimizlə “Hümayun” mərtəbəsində redaksiyamızın əməkdaşı Gülnarə Rəfiq söhbətələşdi.



**- Mən birinci dəfə sizin kabinetinizə gələndə ilk əvvəl diqqətimi tərtibat çəkdi. Ağ mebel arxasında yaxası xırda qaşlarla bəzənmiş qara atlas köynəkdə oturmuşduz. Bu, konsert geyimidir, rektorlar adətən belə geyimdir. Mənə elə gəldi ki, siz bununla rektordan daha artıq yaradıcı adam olduğunuzu vurğulamaq istəyirsiz. Bəs siz həmişə konsertlərdə, səfərlərdə olan adam, kresləda darixmirsiz?**

- Rektorluq da yaradıcı işdir. Yaradıcılıq təkcə firça ilə, ya da musiqi ilə olmur. Əlbəttə, bu administrativ işin məsuliyyətini dərk edirəm. Konsert fəaliyyəində sən fikirləşirsən, çalışırsan, planını reallaşdırırsan və nəticəni tez əldə edirsən. Təhsildə isə nəticə olması üçün sən 10-15 il irəlini görüb zaman keçəndən sonra nəticə əldə edirsən. Zaman faktoru olduğundan musiqidəki kimi nəticəni dərhal almaq mümkün olmur. Gözlədiyin müddət ərzində prosesi də izləməlisən ki görəsən sonunda düzmü nəticəyə gələcəksən? Milli Konservatoriya Azərbaycan milli musiqi siyasetində nəinki bu gününə, hətta gələcəyinə bu sahəyə cavabdeh ola biləcək önemli təşkilatdı. Biz burda işimizi elə qururuq ki, Azərbaycan milli musiqi mədəniyyətinin yeni yollarını indidən görüb, istiqamətləndirib, təkan verib yarada bilək. Bu bir şahmat oyunu kimidir. Çox məsuliyyətli, maraqlı

və heç də asan olmayan işdir.

- **Sizin tabeçiliyinizdə olan adamların özü də yaradıcı adamlardır. Onları da idarə etmək çətindi yəqin?**

- Təbii. Onlardan hər biri düşünür ki, onun yaratdığı daha gözəldi. Yaradıcı adamın qarşısına hansısa səddi çəkmək düzgün olmazdı. Yaradıcı adamın işini redaktə edib istiqamətləndirməyin özü də subyektiv pozisiyadır, hətta rektor müdaxiləsidirsə belə.

- **Yəni idarəcilikdə demokratik üsullara daha çox üstünlük verirsiz. Bir qədər kollektivin fikrılə maraqlandım. Dedilər ki, Siyavuş müəllimin yaradıcı adam olması onun verdiyi qərarlardan artıq hiss olunur. Kollektiv deyir ki, bəzən elə bir variant seçir ki, heç kimin ağlına gəlməzdə. Məsələn, ingilis dili günləri ki, təyin eləmisiz çətin iş olsa da kollektivdə müqavimət yaratmır sanki.**

- İngilis dili hər gündü, nəzərə alın. Biz heç kimi məcbur eləmirik, amma hamının iştirakını istərdim. Biz Milli Konservatoriya olaraq bəzən beynəlxalq layihələrdə iştirak etmək imkanından məhrum oluruq, çünkü şörtlərdə ingilis dilinin vacibliyi qeyd olunur. Mən çox istəyirəm ki, bizim tələbə və müəllim kontingenti bu məsələni həll edə bilsin. Çünkü Azərbaycanı xaricdə təmsil edənlərin əksəriyyəti idmançılar və müsiqicilərdir. Ona görə istərdim ki, onlar öz sənətləri, ölkələri və mədəniyyətləri haqda məlumatları lazımi səviyyədə çatdırı bilsinlər. Həmçinin bu, təmaslar və şəxsi münasibətlərin yaranması üçün də lazımdı.

- **Bir qədər keçmişə, Konservatoriya yarandığı zamanlara qayıtmaq istərdim. Bu fikri dəfələrlə eşitmışık, Milli Konservatoriyanın yaranmasını Üzeyir bəy ənənələrinə xilaf çıxmək kimi də dəyərləndirirlər. Üzeyir bəy Qərb və Şərqi birləşdirmək məqsədilə tar və kamançanın yerini skripka, violonçel və fortepiano ilə yanaşı görürdü, hətta müştərək nailiyyətləri olmaq şərtiələ tədrisin də bu cür tərtibatını fikirləşmişdi. Bəs siz nə düşündürsüz bu barədə?**

- Həmin dövr üçün Üzeyir bəyin seçdiyi yol tamam düzgün idi. Çox şükürler ki, oldu və yarım əsrən artıq müddətdə davam elədi. Amma siz baxın, o zaman Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətləri yalnız bir kafedra şəklində fəaliyyət göstərirdi. 2000-ci ildə ulu öndər Milli Konservatoriya yaratmaq ideyasını irəli sürəndən sonra – mən o zaman tamam başqa istiqamətdə çalışırdım – Azərbaycan mədəniyyətinin tarixini tədqiq və təbliğ sferalarının ərsəyə gətirilməsi məsələsini önə çəkərək qısa müddətdə, yəni 2001-ci ildə Konservatoriyanın maddi texniki bazasının yaranması barədə qarar verildi və mən rektor təyin edildim. Artıq aradan 15 il vaxt keçir.

**- Deməli, əsil nəticə çıxarmaq zamanıdır.**

- Baxın görün bu zaman kəsiyində milli musiqi ifaçılığında, tədqiqat istiqamətində nə boyda sıçrayış baş verdi. Bunu görməmək mümkün deyil. Əvvəllər çətinliklərimiz çox oldu: binamız, “ev-eşiyimiz” yox idi, qonaq qəbul edə, tədrisimizi istədiyimiz kimi təşkil edə bilmirdik. Çətinliklərimiz 10-12 ilə qədər sürdü. Hazırda yerləşdiyimiz bu tədris kompleksi cənab prezidentimiz İlham Əliyevin və birinci ledi Mehriban xanımın iştirakı ilə təntənə ilə açıldı. Artıq beynəlxalq festivallar, görüşlər, müsabiqələr keçirməkçün yerimiz və imkanımız var. Nə qədər konsertlər veririk, xarici qonaqlar maraqlanıb gəlir. Siz özünüz də bilirsiz, dünyada konservatoriyalar adətən köhnə binalarda yerləşir. Amma bizim konservatoriya müəsəir standartlara cavab verə biləcək ilk ali qurumdur ki, siniflər, laboratoriyalar, zallarla təhciz edilib.

Qərb və şərqi musiqisi sintezi fikrinə qayıdaq, bizdə xalq çalğı alətləri ifaçıları Qərb bəstəkarlarının musiqisini rahat ifa edir. Bu mövzuda disputlar, konfranslar keçiririk. Mən deməliyəm ki, bu günü milli musiqi ifaçılığı əvvəlki kimi deyil. Çox böyük fərq var. Bizim ifaçılıq artıq milli ölünlərdən kənara çıxıb. Tar Avropada artıq beynəlxalq alət kimi dinlənir. Biz bu istiqaməti götürmüsük və istəyirik ki, tari başqa millətlər də çalsın. Azərbaycan alətlərinin beynəlxalq aləmə çıxmاسını istəyirik. Qoy hamı bilsin ki, balaban Azərbaycan alətidir. Biz Konservatoriya yaranandan 5 il sonra milli nəfəs alətləri kafedrasını açdıq. Qabaqlar balabançalanlar çox az idi, indi baxın nə qədər istedadlı gənclərimiz var ki, balabanda çalır.

**- Bəs cəmiyyətdə bu qədər balaban ifaçısına ehtiyac varmı?**

- Bu gün musiqicilərin gəliri ancaq toydandır. Nə qədər Azərbaycan xalqı var toyular olacaq və musiqicilər camaati əyləndirib şənləndirəcək. Bu sahəyə heç dəymək də lazım deyil. Gəlin müqaviyət edək, kontrabas çalan, piano çalanların yaşayış səviyyəsi necədi? Nyu-Yorkda 110 simfonik

orkestr var və hər birində kontrabas çalanı ehtiyac var. Biz özümüzü onlarla müqayisə edə bilmərik. Bizim televiziyalar yalnız və yalnız toy biznesinə işləyir. Biz dəfələrlə sözümüzü demişik, nədənsə onlara çatmur. Çünkü televiziya onun öz biznesidir və hesab edir ki, belə də olmalıdır. Bir ara bədii şura məsəlesi qalxmışdı. Parlamentdə bu barədə səhbətlər gedirdi. Görürsüz ki, hələ alınmır. Ona görə düşünürəm ki, musiqiçilərin fəaliyyəti dövlət tərəfindən siğortalanmalıdır, şərait yaradılmalıdır. Belə getsə illər sonra biz simfonik orkestri itirə bilərik. Sabah biz öz himnimizi eşitmək üçün xaricdən bir trombon çalan dəvət edib külli miqdarda pul ödəməliyik ki, öz partiyasını çalsın.

- **Müsahibələrinizdə daim bu fikrə rast gəlmək olur: “Mədəniyyəti müdafiə etməzlər, mədəniyyət yalnız təbliğ oluna bilər”.**

- Mədəniyyətin ən böyük müdafiəsi elə onun təbliğatıdır. Hətta ölkə daxilində mədəniyyəti təbliğ etdikdə belə onu müdafiə etmiş oluruq. Biz simfonik musiqini də, Avropa mədəniyyətini də təbliğ etməliyik.

- **Dövlətin musiqiçiləri siğortalaması fikrini səsləndirdikdə musiqiçilər təbəqəsi gözünü dövlətə dikiş daim ordan nəsə uman infantil insanlara çevirir. Cəmiyyətdə seçilmişlər olması barədə təhlükəli fikirləri əmələ gəlir.**

- Elə deyil, arada müsabiqə olmalıdır. Yaxşıların yaxşısı layiq görülə bilər. Hamı çalışmalıdı yaxşı olsun. Dünyada da, bizdə də iqtisadi problemlər var. Mədəniyyət bütün dövrlərdə metsenatların hesabına yaşayıb. Hansısa şirkət, ya qurum mədəniyyətə yardım etsə, məsələn hansısa musiqi məktəbinə çalğı alətləri alıb versa, dövlət vergisindən azad olmalıdır. Belə olsa mədəniyyəti dəstəkləmək onların da marağında olacaq. Bu praktika dünyada var, niyə biz tətbiq etməyək?

- **Bayaq milli musiqi siyasəti sözünü işlətdiz. Deyə bilərsiniz ki, bu anlamda nəyi nəzərdə tutursuz?**

- İlk əvvəl biz etiraf eləməliyik, biz mədəniyyət tariximizi dərindən bilmirik. Musiqi mədəniyyətimizi biz Üzeyir bəydən bəri bilirik. Əvvəlki dövrün bəlkə də 5 faizini bilirik. Bir xalq olaraq onları öyrənib ərsəyə gətirməliyik. Bilirik ki, torpağımıza olduğu kimi mədəniyyətimizə, musiqimizə təcavüzlər çoxdur. Araşdırmaçı, tapşırıq, gələcək nəsillərə ötürülməliyik və bununla da musiqimizin bu gündü yaxşı vəziyyəti kimi gələcəyini təmin etməliyik. Bizi dünya mədəniyyətimizə görə tanışa bizə münasibət tamam fərqli olar. Mən xarici səfərdə olanda filarmoniyamız, simfonik orkestrimizdən danışanda hamı təcəccübənləndir. Opera və balet teatrımızdan danışanda lap heyrətlənirdilər. Yəni sizdə nə boyda mədəniyyət varmış. Deməliyik, haqqımızda yetərinə məlumat yoxdu. Bu istqamətdə iş əlbəttə gedir.

- **Dediklərinizireallaşdırmağamaddiimkanvarmı? alqayıhələriortalığaatsaqbununarxasındadayanaqcaqqədrəqrüdətimiz çatar?**

Beynəlx-

- Əlbəttə, bugünhər şeymaddiyata çoxbağlıdır. Biz tamam başqa sistemdə yaşayırıq. İqtisadi çatışmazlıqların fonunda Konservatoriya tikildi, bu azdi bəyəm? Yollar, binalar gözəl, şəhərimiz işıqlı. Konservatoriya hənsi sinfə girsən royal var. Bu maddiyyat deyilmi? Əgər dövlət hesab edirə ki, musiqimizin inkişafına bu boyda məbədin yaradılması vacibdir deməli gələcəkdə də maddi tərəfdən dəstək olmaqdə davam edəcək. Bize yataqxana da lazımdı, bəstəkarların musiqiçilərin toplaşlığı yaradıcılıq evləri də, kempinqləri də olmalıdır. Sovetlər dönməmində bəstəkarlar üçün İvanovada yaradıcılıq evləri vardi, məsələn simfoniya yazarkəngedib aynan orda qalırdılar.

- **Bu yaxında Cavanşir Quliyevdən radio müsahibəsində soruştular ki, Milli Konservatoriyanın yaranması Üzeyir bəyin qurdüğünün dağıdılması deyil ki? Cavabında dedi ki, biz gənc ikən milli musiqini irəli aparacaq planlar çizərkən Milli Konservatoriya barədə çox düşünmüşük. Onu bir təcrübə meydani, elmi laboratoriya kimi görürdük. Siyavuş Kərimi də bizimlə birgə idi. Mənə maraqlı gəldi, o vaxtlar siz, yəni dövrün gənclərini nəzərdə tuturam, nələri düşünürdüz, hənsi planlar çizirdiz?**

- O zamandan 40 ilə qədər zaman keçib. O vaxtlar dünyadakı yeniliklər burjua mədəniyyəti kimi qadağın altında idı. Ona görə bizimcün bütün bunlar çox maraqlı gəldirdi. Biz çalışırıq, gedib-gəlirdik, konsertlər verirdik, kollektivimiz vardi. Ud, trombon və saksafonun səslənməsindən sintez alırdıq. Kollektivlər yaransa da biz istədiyimiz musiqini özfəaliyyət adıyla ifa edə bilirdik. O zaman musiqi qılığının vardi. Biz hardansa kassetlər əldə edib köçürüdük, sonra toplaşıb dinləyirdik, maqnitofon da hər adamın evində yox idi. Söhbət edirdik, polemika yaranırdı. Gecələr radio

dinləyirdik, xarici radiostansiyaları. Bu gün İnternet var, bütün dünya sizin evinizdədir. Ona görə bəzi məsələlər aradan çıxıb. Yəqin ki, axtarışlar da var, sadəcə biz sizinlə bundan xəbərsizik.

**- Onda bu da cəmiyyətin problemdir ki, axtarışların olduğundan, bəzən nəticələrindən də xəbər tutmur. Hərə cəmiyyətə öz kabinetindən, otağından boylanır.**

- Belə deməzdim. Mən bu yaxınlarda xəbər tutdum ki, sən demə bizdə zirzəmi musiqisi var. Zirzəmləri yiğidirib abadlaşdırır, orda axşamlar keçirirlər. Yaxşı olardı ki, həmin uşaqlar klublara, mədəniyyət evlərinə yiğisərdi. Siz bilirsiz, bu gün bizdə mədəniyyət evləri, klublar yoxdu. Professional musiqi bədii özfəaliyyətlə sıx bağlı olmalıdır. Mən özüm özfəaliyyətdə nə qədər çalışmışam.

**- Müğam da bir zamanlar cəmiyyətin seçilmiş zümrəsinin musiqisi idi. Keşmişdə müğamla bu günlüğü gənclərin müasir musiqi ilə əldə etdiyi həmin vəziyyətə, hala çata bilirdilər. "Muğam bir fəlsəfədir" deyirlər.**

- Bu fikirlə tam razı deyiləm. Muğam bir durum, bir haldır. Hal deyəndə çoxu ya içki, ya da narkotik hali fikirləşər. Bu halın içində fəlsəfəsi də var. Sanki hansısa bir çəkisizliyə düşürsən və fəzada bu vəziyyətinə dəyər verə bilmirsən. Sanki bu dünya başqa ölçülərlə dəyərləndirilir. Məndən müğam barədə xüsusi xarici jurnalıstlər tez-tez soruşur. Mən onlara əruz haqda danişa bilmərəm. Segah, Bayatı Şiraz barədə mən onlara nə deyim, necə izah edim? Təbii ki, mən 7 əsas müğamin adını çəkirəm. Deyirəm, bu elə musiqidir ki, həm mövzusu, həm improvisasiyası var. Özüm cazsevər olduğumdan müqayisələr edirəm. Əgər caz olmasayıdı mən ona müğam deyərdim. Eləcə də əksinə, müğamin adı olmasayıdı ona caz deyərdim. Bunlar bir-biriylə sıx təmasa girə bilən mədəniyyətlər, janrlardır. Mən müğəmi iri gövdəli 7 ağaçca bənzərdərim. Bu ağacların budağı bir-birinə dolaşır, artıq budaqları ayırmak mümkün deyil. İçəridə bir kölgəlik, sərinlik, ruha rahatlıqverən durum hökmranlıq sürür. Səhrada su axtaran adamın arzulayacağı bir oazis, vadidir, eləcə də rahatlıq axtaran meqapolis adamının həmişə rahatlığı bir yer, sərinlik və rahatlıq məqamıdır. Müğam bir aləmdir. Bu aləmə düşməyi bacaran azərbaycanlılar olur. Çünkü beşikdə eşitdiyi laylay həmin musiqinin üzərindədir. Orda səslənən sözlər, əruzun vəzni, ifadələr, mənasını başa düşərək, musiqi ilə tutuşduraraq insanı tamam başqa bir hala salır. Bəzən musiqiçilərimiz xarici səfərə gedəndən sonra eşidirsən, bəzən mətbuatda oxuyursan ki, bizimkilər İtaliyanı lərzəyə götürdü, belə söküdük-dağdıq konsert salonunda, Fransada tamaşaçıların ürəyi getdi – mən bu səhbətlərə inanmırıam. Həmin o, italyalı, ingilis, fransız ordakı sözü, mənəni başa düşmür. Onlar musiqinin təsirinə düşə bilər. Onlar buna bir ekzotika kimi, folklor mədəniyyəti kimi tamaşa edir. Onlar üçün "Leyli və Məcnun" Şərqi Romeo və Cülyettasıdır. Müğamda sözlə əruzun teması danılmazdır. Instrumental müğamla xanəndə müğaminin arasında fərqini duymaq vacibdir. Əlbəttə, bu musiqini dünyaya çatdırmaq, təbliğ etmək, eləcə də xariciləri bu musiqini dinləməyə hazırlamaq da lazımdı.

**- İfaçı, bəstəkar, professional aranjimançı, yeni layihələr həyata keçirirsiz, bir çox esrada müsabiqələrində və festivallarında həm təşkilatçı, həm də münsiflər heyətinin üzvü kimi iştirak edirsiz, estrada, caz musiqisində yeni və istedadlı müğənni, ifaçı nəslinin yetişməsinə, onların sənətdə uğurlu addım atmasına nail olursuz. Yeni nəsil ifaçıların yetişməsində daha nələri gözləyə bilərik?**

- Estrada və milli caz şöbəsi açmışıq, bu il qəbul elan edilib. Bunu çoxdan hazırlayırdıq.

- Sizin yaradıcılıq yolunu izlədikdə caz, pop üslublu nümunələrə tar, ud və ya elektron alətlərin ifasında müğam elementləri, parçalarını daxil etməklə, caz və müğam tipli improvisatörleri qovuşdurmaq cəhdlərini görürük. Həmin fakültənin tələbələri milli caz çalacaq?

- Onlar dünya musiqisini, caz tarixini, milli caz və estrada musiqisinin tarixini bilməlidirlər. İmprovizə fənləri olmalıdır. Onlardan bütün tələbələrdən olduğu kimi harmoniya və nəzəriyyə də tələb olunacaq. Tədrisdə ola bilər caz harmoniyalarına üstünlük verildi. Səhnə hərəkəti fənni də olmalıdır. Təbii ki, ixtisasından asılı olmayaraq hamı müğam keçməlidir ki, gələcəkdə müğami yaradıcılığında tətbiq edə bilsin. Caz ifaçısından – istər vokalçı, istər instrumentalist olsun – xanəndədən tələb olunan səviyyədə müğam tələb etmək də düz olmazdı. O, Bayatı Şirazı Segahdan, Rasti Şurdan ayırmalıdı. Bu kurslar sadəcə dinləməklə keçirilə bilməz. Mütləq ifa edilməlidir ki, yadداşlarda həkk olsun.

Səhbət cazdan gedirəsə biz ilk əvvəl cazın vətəninin hara olduğunu xatırlamalıyıq. Caz Afrika da doğulsa da vətəni Amerika sayılır. Dünyanın bütün ulduz ifaçıları Amerikadadır. Biz nə qədər

cazı sevib uca tutsaq da amerikalılarla yarışa girə bilmərik. Həmişə 2-ci, 3-cü olacaq, bunu qəbul etmək lazımdı. Onlardan üstün olmaqün bizim müğam mədəniyyətimiz var. Bizim caz-müğamımıza dünya məəttəl qalıb. Əzizə Mustafazadəni götürək, o, müğaminin gücünə bu qədər irəli gedə bildi. Bizim milli caz və milli estrada mədəniyyətimiz var. Rəşid Behbudov estradamızın ulduzu, "Qaya" qrupumuz və bu xətti davam edən gənc ifaçılarımız da var.

**- Milli estrada və milli cazı tədris edə biləcək kadrlar var mı?**

- Kadrlar var. Rauf Babayev gələcək bura, Berkliyən mütəxəssislər gələcək. Onlar Amerika cazını, bütün cərəyanları öyrənib, təhsil alıb gəlmış mütəxəssislərdir.

**- Qədim alətlərin bərpası, praktikada tətbiqi barədə danişaq. Müsahibələrinizdə arabir zərb alətləri tədrisindən danişır, santur, ney, ud, setar, dütar, qara neyin adını çakırsız. Konservatoriyyada Şərqi alətləri kafedrası çəng düzəldib, dərsliyi də yazılub.**

- Düzünü desəm, qədim alətlərin bərpası məsələsini qarşımıza qoymuruq və bu mənə o qədər də maraqlı gəlmir. Bu işi bir vaxt rəhmətlik Məcnun Kərim görmüşdü, belə bir ansambl yaratmışdı. Bu günə qədər də var və uğurla fəaliyyət göstərirler. Məni Azərbaycan milli çalğı alətlərinin tembr xüsusiyyətləri və bu sahədə olan problemlər daha artıq narahat edir. Bizim xalq çalğı alətləri orkestrində tembr spektri çox kiçikdi. Mən bunun genişləndirilməsi barədə düşünürəm. Bizə orkestrdə bas səslər, orta və zil səsləri ifa edə biləcək alətlərin olması lazımdı ki, harmoniyaları səsləndirə bilək, xalq çalğı alətləri Avropa bəstəkarlarının musiqisini ifa edə bilsin. Necə olur ki, rus xalq çalğı alətləri orkestri bunu edə bilir, biz bəyəm bacarmarıq? Niyə bəm tar olmasın, axı xanəndələrin hamısı zilxan deyil. Nəticədə tamam başqa məktəb yaranır. Qədimdə belə səslərə ehtiyac da olmayıb. Bizim musiqi orta və yuxarı registrdədir, eksor hallarda. Bəm səslər olmadığında dan biz başqa yerlərdən, məsələn Türkiyədən davul gətirib orkestrə daxil edirik.

**- Milli Konservatoriyanın quruculuq işləri davam edir. Yataqxana və səsyazma studiyası nəzərdə tutulub. Bəs studiyada işləyəcək mütəxəssislər necə?**

- Biz avadanlığı artıq müəyyənləşdirmişik, gedib Almaniyadan seçmişik. Qarşımızda duran ilkin məsələlər studiyanın qurulması, akustik hesablanması və tam işlek hala gətirilməsi məsələsidir. İşin zamanı maliyyədən asılıdır. İmkan olsa lap sabah alıb başlayarıq. Əlbəttə, layihəmiz böyük miqyaslıdır. Bir baxın, bu boyda böyük mədəniyyəti olan ölkədə simfonik musiqini yazmağa studiya yoxdu. Zalda yazılın musiqi keyfiyyətsiz olur. Bu istiqamətdə bəzi işlər görülür, artıq simfonik fonoqramlar da əmələ gəlir. Bizim studiya simfonik orkestri yerləşdirə biləcək ölçüdədirəsə bu o demək deyil ki, burda solo balaban çalan ifasını yazdırıa bilməz. Səsyazma studiyaların çatışmazlığı məsələsini yaxşı bildiyimdən bu məsələni də plana saldıq və tilkdik. 7 və 8-ci mərtəbələr studiyadır. Səsi yazdıqdan sonra musiqini beynəlxalq standartlar səviyyəsinə qədər çatdırıb işləmək üçün də otaqlar və avadanlıq da nəzərdə tutulub.

**- Studiya yaranandan sonra mənə elə gəlir ki, respublikada ilk aranjimançılarından olduğunuza görə mütəxəssis çatışmazlığını aradan götürmək üçün çırmalayıb bu işlə ilk məşğul olanlardan olacaqsınız.**

- Mənim bu sahədə 15 illik təcrübəm var. Bu məsələdə xüsusi tədris lazım deyil. Mən özüm bu elmi oxumamışam. Amma mənim yazdığını yazılar ən keyfiyyətli yazıldan biri sayılır. Latin Amerikası layihəsi üçün bütün səsyazma işlərini özüm elədim. Necə deyərlər, həm səs rejissor, həm təşkilatçı, həm mikrofonu düzəldəni. Stokholma apardım hazır yazıları, mənə dedilər ki, nə-haqq gəlmisən, hər şey yüksək səviyyədə olunub. Sizin komanda əla işləyib. Ona görə düşünürəm ki, səsyazma işini öyrənmək tələbələrə də çətin olmayıcaq. Biz studiya üçün avadanlığı Berlindən seçəndən sonra danişıqlar aparmışık. Studiya qurulandan sonra onlar 3 aylıq treninglər keçəcəklər. Bundan əlavə mən bu ildən bəstəkarlar və dirijorlar üçün səs rejissorluğu fənnini də açıram.

**- Beynəlxalq münasibətləri necə qurursuz? Xarici tələbələri yetişdirmək məsələsində, xüsusilə də müğamin tədrisində yeni metodikaların olması vacibdir.**

- Etiraf eləməliyəm, əvvəl mən başqa konservatoriyalarda münasibətlər qurmağa çəkinirdim. Yerimiz-yurdumuz yaxşı deyildi, gəlib bizim haqda səhv təsəvvürlər formalasdırıa bilərdilər. İndi binamız hazır olandan sonra türk dövlətləri ilə, Rusiya ilə münasibətlər yaradırıq artıq. Almaniyadan da işbirliyi yaratmaq barədə müraciət var. Təhsil təcrübəsi mübadiləsi, müsabiqələrə tələbələri göndərmək, müştərək müsabiqə və konsertlər və s. nəzərdə tutmuşuq. Türkəlli ölkələrdən,

Qazaxıstandan, Özbəkistan, Qırğızıstandan alımlor gəlir, maraqlanırlar. İndi elə zamandır ki, xarici tələbələrin təhsil dalınca başqa ölkəyə getməsinə artıq ehtiyac yoxdu. Müasir texniki vasitələrlə, məsələn Skaypla əcnəbilərə dərs keçmək, distant təhsil yaratmaq olar. Proqramlar yaradırıq, elektron dərsliklər hazırlayıraq.

**- Xarici tələbəyə müğam tədrisi zamanı xüsusi metodologiya olmalıdır. Fransızda burda şirin xal elə, burda çərək ton işlət deyib anlatmaq olmur.**

- Öğər siz min nəfərdən müğamin 10 xanəlik bir parçasını nota yazmayı xahiş etsəz nəticədə min variantda not yazılışı alınacaq, çünkü hərə eşitdiyi kimi, öz anlamında notlaşdıracaq. Mənim fikrimcə əgər xarici tələbə xanəndəliyi seçib sə dilimizi öyrənməkdən başlamalıdır. İstəmirə bizim ifaçı ingilis dilini bilməlidir. Arada tərcüməçi ola bilməz. Tərcüməçi hardan bilsin ki, lal barmaq nədi? Bizdə kareyalı tələbə təhsil alındı, şirin boğazlar edirdi. Arif Babayevin tələbəsi idi, "Sudan gələn sürməli qız" mahnisini oxuyurdu. Bizim mədəniyyət xaricilərdə maraq oyadır, amma bu futbol kimi total maraq yarada bilməz. Etiraf etməliyik, bizimki gözəl, amma çətin mədəniyyətdir. Müğamların dərinliyinə qədər varmaq, buradan baş çıxmamaq elə azerbaycanlı üçün də asan deyil. Musiqimizin üstünlüyü də şifahi ənənəli olmasındadır. Hər kəs öz nəfəsini gətirə bilir bu musiqiye. Keçən əsrədə səslənən Rastla bugünkü Rast arasında nə boyda fərq var. Biz müğamin klassik formasını qoruyuruq, əlbəttə ki. Tədris prosesi bitən kimi ifaçının seçim şansı olur və öz yolunu tapır.

**- Konser特 praktikası, ifaçılıqda – burada uğurlarımız var, bu danılmaz faktdır. Amma musiqi elmi xeyli geridədir. Axi alımları də musiqiçilər təki yetişdirmək lazımdı. İfaçılıq və musiqişinashığın qovşağında yeni tip araştırmaçılara ehtiyac böyükdür.**

- Siz dedikləriniz musiqişünaslığa daha çox aiddir. Alımlorımız var, ola bilər kifayət qədər deyil. İfaçılıqda zəif olan, amma nəzəriyyəsini əla bilən musiqişünaslarımız var ki, bəzən kitablarda olmayan biliklərin sahibidirlər. Bəzən bu tip tədqiqatçıların dildindən elə qəribə məlumatlar eşidirsən ki, onlar da şifahi şəkildə dildən dilə ötürülür. Böyük Azərbaycan torpaqları İranın tərkibində olduğuna görə bütün arxiv materialları Tehranda yığılıb qalıb. Azərbaycanın bütün mədəni, yazılı abidələri ordadı. Ona görə biz alımları İранa arxivlə işləməyə göndərməliyik. 3 gün, 3 aylıq yox, 3-5 il, 7 illik məzuniyyətə. Fars dilini bilən alımlorımız bu materialları qaldırıb tədqiq etsinlər. Mən 2006-ci ildə İran universitetləri ilə mübadilə məqsədilə Əyatulla Zəncaninin iştiraktı ilə 5 illik müqavilə də bağlamışdım. Mən vətənə qayıtdım və məlum oldu ki, farsdilli musiqişünaslarımız yoxdu. Bu məsələdə bizdə oxuyan Cənubi Azərbaycandan olan tələbələr yardımçı olmağa çalışır. Biz ora etnomusiqişünaslar desəti göndərməliyik. Biz rusların təsirinə keçəndən sonra mədəni və yazılı abidələrimizi möhkəm dağıdıblar, ermənilər xüsusilə.

Bunu qeyd eləməliyəm, İranda müğam notla tədris olunur. Vaxtında Üzeyir bəy bunu qadağan elədi, ona görə bu gün müğamımız canlı orqanizm kimi yaşayır. Müğamin bu gün simfonik variansi, caz variansi var. Gələcəkdə bəlkə müğamın rok variansi da əmələ gələcək, mən buna inanıram. Repi deyə bilmərəm, amma əruz vəznində olsa o da mümkündü. Bunlardan qorxmaq lazımdır. Sadəcə vaxtında damarını tutub lazımı istiqamətə yönəltmək məsləhətdi.

**Fehruz MƏMMƏDOV**  
AMK-nin müəllimi  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7  
Email: sexavet1972@mail.ru

## ZƏRBİ MUĞAMLARIN İFASI BARƏDƏ

**Xülasə:** Məqalə milli musiqimizin dəyərli nümunələrindən biri olan zərbi müğamların inkişaf yolu, tarixi, ifaçılıq xüsusiyyətlərindən bəhs edilir. Eyni zamanda zərbi müğamların aşiq yaradıcılığı və müğam sənətindəki inkişaf yolundan danışılır.

**Açar sözlər:** müğam, xanəndə, zərbi-muğam, aşiq, ifa, qaval

Azərbaycan mili musiqisində özünəməxsus yer tutan zərbi müğamlar və şikəstələr xalq tərəfindən sevilir, dinlenilir. Elə bir azərbaycanlı tapılmaz ki, “Qarabağ şikəstəsi” səslənəndə gözleri dolmasın, ən qəmli günlərində “Kəsmə şikəstə”nin melodiyasına qoşulub dərdini musiqiyələ bölüşməsin. Həcmə dəstəgahlara nisbətən çox kiçik görünən zərbi müğamların ifası xanəndədən yüksək professionallıq tələb edir.

Zərbi müğamların təşəkkül tapması XIX əsrin II yarısına aid edilsə də, kökü qədimlərə gedib çıxır. Bu, onların sayı ilə bağlı əlimizdə olan müxtəlif rəqəmlərdə təsdiqini tapır. Mirzə Fərəc Rzayevin tərtib etdiyi cədvəldə o dövrdə ifa edilmiş zərbi müğamların sayı 18-dir. (“Kərəmi”, “Osman-Gərayı”, “Qəribi”, “Qara kürd”, “Arazbarı”, “Bayatı”, “Osmanlı”, “Cığatayı”, “Ovşarı”, “Şikəsteyi-Şirvan”, “Şikəsteyi-Fars”, “Qarabag şikəstəsi”, “Kəsmə şikəstə (Saritorpaq)”, “Əşiran”, “Keşişoğlu”, “Heydəri”, “Aşığı”, “Bağlama”. Müğamlarımızın yorulmaz tədqiqatçısı R.Musazadənin “Aşıq sənəti və zərbi müğamlar” məqaləsində zərbi müğamların sayı isə 9-dur: “Mənsuriyyə”, “Səmayi-şəms”, “Ovşarı”, “Osmani”, “Heydəri”, “Heyratı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Arazbarı” [4, s. 24].

Musiqişunas alim İradə Köçərli isə hal-hazırda Azərbaycanda 11 zərbi müğam olduğunu yazır: “Mənsuriyyə”, “Səmayi-şəms”, “Heyratı”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Ovşarı”, “Arazbarı”, “Kərəmi”, “Salami”, “Bayatı-qacar” [3, s. 8].

Zərbi müğamların yaranması aşiq sənətinin inkişafıyla bağlıdır. Bir şox nümunələr aşiq musiqisine əsaslanmış, aşiq dastanlarının məhsulu kimi meydana çıxmışdır. Bildiyimiz kimi, “Ovşarı”, “Heydəri”, “Heyratı”, “Osmani” (Mani) qədim aşiq havalarıdır. Mirzə Fərəc'in tərtib etdiyi cədvəldəki zərbi müğamların demək olar ki, hamısı aşiq musiqisidir. “Heydəri” adı ilə tanınan zərbi müğamin instrumental melodiya “Misri” saz havası, üzərində oxunan müğam isə “Ovşarı”-şüstərdir. Bu faktlar onu göstərir ki, müğam və aşiq musiqisi əsrlər boyu paralel olaraq bir-birilə six əlaqəli şəkildə inkişaf edib, təşəkkül tapmışdır. Məlumdur ki, Azərbaycan xalq musiqisində əsas müğamlardan biri olan “Şur” müğaminin kökü aşiq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşiq mahnılarının çoxu məhz “Şur” üstündə olur. Zərbi müğamların və şikəstələrin ifasında aşiq musiqisinin elementləri özünü göstərir. “Azərbaycan müğam xanəndəliyində aşiq ifaçılığının izləri” adlı məqaləmdə qeyd etdiyim kimi, müğam ifaçılığının bu maraqlı tərəfi hər zaman öz dinamikliyi, dəyişkən pafosu və ritmik figurasiyası ilə seçilir. Davamlı, dəqiq ölçülü ritmin və bu ritmin müşayiət etdiyi konkret quruluşa malik melodiyaların altında azad, improvizəli və bəhərsiz ifa məhz aşiq musiqisini xasdır.

Dahi bəstəkar Azərbaycan musiqisinin nəzəri əsaslarını işləyib hazırlamış Ü.Hacıbəyli musiqimizi bəhərli və bəhərsiz olmaqla iki qrupa ayırmışdır. “Bəhərlı” qrup – xalq mahnları, rəqs havaları, rənglər, dirlər və təsniflər – dəqiq metroritmik xüsusiyyətlərə malikdir. “Bəhərsiz” qrup – instrumental və vokal instrumental müğamlar sərbəst metroritmik xüsusiyyətlərə malikdir. Ü.Hacıbəyov zərbi müğamlar və ya ritmik müğamları bu 2 qrupdan heç birinə aid etməyib. Onun davamçısı musiqişunas alim M.C.İsmayılov bu iki qrupdan əlavə “Qarışq bəhərlı” qrupu da ayıraq bura “zərbi müğamlar” və ya “ritmik müğamları” aid etmişdir.

M.İsmayılov “Qarışq bəhərlı” qrupubelə izah edir: “Xalq musiqimizin bu növləri

üzərində apardığımız elmi tədqiqat işləri göstərir ki, "Şikəstə", "Kərəmi" və s. musiqi nümunələrinin hər birində həm bəhrli, həm də bəhrsiz musiqi ünsürləri vardır, yəni bunlar hər iki növ musiqinin birləşməsindən, daha doğrusu, bunların qovuşmasından əmələ gələn elə musiqi növləridir ki, onların metro-ritmik əsasını həm sərbəst-dəyişilən vəzn (vokal partiya), həm dəqeyri sərbəst-dəyişilən vəzn (instrumental və zərbi müşayiət) təşkil edir. Ona görə də bəhrli və bəhrsizdən fərqli olaraq bu növ musiqi nümunələrinin təşkil etdiyi üçüncü qrupa qarışq bəhrli deyəcəyik" [2, s. 17]. Musiqişunas alim şikəstələrin növlərini aşadır, onların oxşar və fərqli xüsusiyyətlərini göstərir. Məlumdur ki, şikəstənin melodiyası metro-ritmik cəhətdən bəhrsiz olduğu halda, xalq çalğı alətləri, xüsusən də zərb aləteri onu metrik vəzndə müşayiət edir. Bu xüsusiyyət isə şikəstələrin melodiyasını müşayiətin vəzniyə uyğun təsnif və xalq mahnılarından fərqləndirir. M.İsmayılov yazır: "Sərbəst vəznlə (bəhrsiz) qeyri sərbəst (bəhrli) vəzniyə uyuşması yolu ilə gələn musiqi formaları (şikəstə və ritmik müğamlar) başqalarına nisbətən mürəkkəb olmaqla musiqi cəhətindən daha çox əhəmiyyətə malikdir. Bu formada qurulan musiqi nümunələrində vokal və instrumental partiyalar-dan hər birinin müəyyən dərəcədə müstəqil xarakterə malik olması kontrast polifoniya növü yaratmasına dəlalət edir" [2, s. 38].

Zərbi müğamların ilk nümunələrinin yaranmasını böyük reformator tarzən Sadıqcanın adı ilə bağlamaq olar. O, tari mükəmmələşdiriyi kimi, zərbi müğamların, şikəstələrin dədastanlardan ayrılib müstəqil olaraq müğam üçlüyü ilə ifasının əsasını qoyanlardan biri olub. Zərbi müğamların instrumental partiyaları – müəyyən müğamların musiqi materialı, məqam -intonasiya xüsusiyyətləri əsasında yaradılan rənglərdən ibarət olub. Adları isə müğam dəstgahının tərkibinə daxil olmuş ayrı-ayrı şöbə və guşələrin adlarından əzx olunub: "Səmayi-Şəms" - "Şur" dəstgahının, Mənsuriyyə - Çahargah"ın və s.

Zərbi müğamlar həm sazəndə dəstəsinin, həm də xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çalınib oxunur. Üç ifaçı arasında (sazəndə dəstəsi) yaranmış ansambl, tam harmonik uyğunluq, həmçinin müşayiət zamanı instrumental ifada müəyyən epizodik musiqi komponentlərinin varlığı ifanı kalorit baxımından zənginləşdirir, onu daha emosional, canlı və cəzbədici edir. Bu həm də ifaçıların daha sərbəst, yəni bədahətən çalgısına artırılmış bəzi ifa məziyyətlərinə geniş imkan verir. Bu da müğam ifaçılıq ənənəsində mühüm şərtlərdən biridir. İradə Köçərli "Azərbaycan xalq musiqi yaradıcılığında şikəstələrin rolü" kitabında zərbi müğamları ilkin və törəmə zərbi müğamlar olaraq iki qrupa ayırır. "Mənsuriyyə", "Səmayi-şəms" və "Heyrati" - ilkin zərbi müğamlar qrupuna, "Arazbarı", "Ovşarı", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" və s. isə "Törəmə" zərbi müğamlar qrupuna aiddir. İlkin zərbi müğamlar klassik şer forması qəzələ, aşiq havalarından yarananlar isə bayatı və ya qoşma xalq poetik janrlarına əsaslanır. "Zərbi müğamların kompozisiya quruluşunda özünü göstərən iki fərqli ifadə tərzi müxtəlif tematizm, metroritmik strukturlar (poliritmik), faktura (polifonik), tembr və s. eyni vaxtda qarşılaşdırılması xüsusiyyətini yaratmışdır. Bu müxtəlifliyi bir-birinə bağlayan "zərb"dir. "Zərbi müğam" deyərkən, ilk növbədə, sabit və qeyri-sabit metro-ritmik quruluşların uyğunlaşması zamanı aramsız və sabit vurğunun – "zərb"in mövcud olması nəzərdə tutulmalıdır" [3, s. 12].

Hər bir zərbi müğam ifa olunarkən insanda müxtəlif hissələr, emosiyalar yaradır. Buna görə də ifaçı, istər xanəndə, istərsə də sazəndə olsun, oxuduğu əsərin lirik-psixoloji məzmununu bilməlidir ki, onu dinişyiciyə çatdırıb onda ovqat oyada bilsin. 9 zərbi müğamin yaratdığı psixoloji, emosional hissələr haqqında söhbət açmağa çalışacaqıq.

"Heyrati" zərbi müğamı insanda mərdlik, mübarizlik, qəhrəmani hissələr oyadır. "Mahur hind" müğamından əmələ gələrək ritmik əsaslarla inkişaf etmişdir. Bu müğamin instrumental ifası və müşayiəti zamanı aydın, güclü və ən çox üst mizrablardan istifadə edilir.

"Mənsuriyyə" qəhrəmani, mübarizlik hissələri oyadaraq döyüş marşını xatırladır. "Çahargah" müğaminin "Mənsuriyyə" şöbəsi üzərində yaranaraq ikihisəlli ritmik quruluşa malikdir ("Mənsuriyyə" və "Üzzal"). Təntənəli, müəyyən ölçü və aydın ritmik çalarlarla ifa olunur. Guşələr arasında improvizasiya elementlərindən istifadə edilir.

"Ovşarı" nisbətən təntənəli əhvali-ruhiyyə aşılıyor. "Şüstər" müğaminin bir hissəsi kimi inkişaf edərək ritmik müğam kimi ifaçıların repertuarında özünə müəyyən yer tutmuşdur. İki hissədən ibarətdir: "Şüstər" və "Tərkib".

“Səmayi-şəms” lirik əhvali-ruhiyyə oyadır, dinləyicini “Şur”a gətirir. “Şur” müğamının “Səmayi-şəms” şöbəsi kimi inkişaf edərək “Səmayi-şəms”, “Hicaz” və “Sarənc” şöbələrindən istifadə olunur. Güclü mizrablarla, dəqiq, aydın ritmlərlə ifa olunur.

“Arazbarı” – lirik, şən əhvali – ruhiyyə bildirir. “Şur” müğamının kökündə qurulmuş və xanəndələr tərəfindənmüstəqil ifa olunmaq hüququ qazanmışdır. İfa xarakteri ağır tempdə, hər iki xanədən bir güclü vurgularla çalınır. Vurguların düzdüyü guşə və xanədə səsin uzun sürməsindən istifadə olunur.

“Manı” – XX əsrə qədər Osmani kimi adlanırdı. Bu müğam “Arazbarı”nın doğurduğu hissələri ifadə edir. “Şur” müğamının kökü üstündə qurulur. Marşvari tempdə, qırıq-qırıq, aydın ritmik ştrixlərlə ifa edilir. Qeyd etməliyik ki, Ü.Hacıbəyli hər iki müğamdan Şərqiñ ilk operasi “Leyli və Məcnun”da istifadə etmişdir.

“Kəsmə şikəstəsi” – “Segah” müğamının doğurduğu hissələri ifadə edir. Vokal şəklində geniş yayılıraq xanəndələrin repertuarında özünə möhkəm yer tutur. Oynaq, aydın, ritmik əsaslarla ifa edilir. Zərif xırda ştrixlərə daha geniş yer verilir. Xanəndənin müşayiət edərkən həzinliyə, müxtəlif çalarlara xüsusi diqqət yetirilir.

“Qarabağ şikəstəsi” “Segah” müğamı əsasında yaranmış ritmik müğamdır. Müəyyən ölçü ilə ritmik əsaslarda zəncirvari melodiya kimi başlanır. Alt-üst mizrablarla barmaqları müvafiq pərdələrdə sürüşdürməklə əlvən səslənmə tərzlərinə xüsusi fikir verilir. İfa olunduğu ilk zamanlar sevgi məhəbbət hissələri oyadır, sanki olub keçənləri göz önünde canlandırır. Lakin Qarabağ mühərribəsindən sonrabu müğam sevgi həsrəti deyil, vətən həsrətinin, müqəddəs torpaqların yad tapdağından azad olunmasına çağırışın simvolu oldu.

Zərbi müğamların ifasında yüksək tessituralı səs lazımdır. Onların ifası zamanı xanəndə sənətində əsl professionallıq, məharət tələb olunduğu üçün bu sənət növü xalq arasında geniş rəğbat qazanmışdır. İlk ustad ifaçılar tarixən kişi xanəndələr olsa da, müasir ifaçılıq sənətində qadın xanəndələr arasında da yüksək professional ifaçılar yetişib. “Zərbi müğam” – müsiqi ifaçılığı üslubudur. Zərbi müğamlarda xanəndə həm də dəf ifaçısı kimi çıxış etdiyindən bir şəxsin ifasında iki müxtəlif sənət növü sintez şəklində özünü göstərir. Xanəndənin ifasında bu iki sənət növünün zahirən adı görsənməsi əslində ifaçıdan çox böyük məharət, fitri istedad tələb edir. Zərbimüğamlarda xanəndənin bir tərəfdən yüksək tessitura da sərbəst ritmik ölçüdə olan müğam oxuması və bu ifani müxtəlif boğaz texnikası, milli nəfəslə, ornamentlərlə zənginləşdirməsi, digər tərəfdən isə öz oxumasını dəfdə dəqiq ritmik ifa ilə müşayiət etməsi xanəndədən son dərəcə böyük istedad tələb edir. Ən yaxşı zərbi müğam ifaçılığından söhbət düşərkən ilk növbədə Cabbar Qaryagdiogluğun adı çəkilir. “Cabbar Qaryagdioglu 2,5 oktava diapazonu olan ustad xanəndədir. Cabbarın səsi Karuzonun səsindən yüksəkdir. Cabbarın səsi kimi qüvvətli səs olmamışdır. Cabbar Qaryagdiogluğun gözəl səsindəki məziyyət və məlahət heç bir zaman dəyişməmişdir. O, 25-30 yaşlarında necə oxumuşsa, 70-75 yaşlarında eyni səs və məlahətlə oxumuşdur. Çox zil səs və coşğun zəngulələr tələb edən “Heyrati”, “Mənsuriyyə” kimi zərbi müğamları 70 yaşından sonra oxumaq hər xanəndəyə müyəssər olmamışdır. Azərbaycanın musiqi tarixində “Mənsuriyyə”, “Ovşarı”, “Heyrati” kimi zərbi müğamları onun qədər misilsiz məharətlə oxuyan ikinci bir xanəndəmiz olmamışdır” [5, s. 74].

Maraqlı burasıdır ki, Cabbar Qaryagdioglu bu müğamları zildə oxumaqla qəzəlin sözlərini elə aydın və səlis tələffüz edir ki, sanki dinləyiciylə üz-üzə oturub söhbət edir. Xüsusilə, zildən oxuduğu “Mənsuriyyə”də şair İbrahim Tahirin “Gəlməz” rədifi qəzəlinin misralarını dinləyiciyə şairənə bir ustalıqla çatdırır.

Adət bunadır ay yerinə gün gecə gəlməz,  
Boş sözdü deyərlər ki, nigarım gecə gəlməz.  
Gər cəzbeyi-esq olsa gətirrəm, necə gəlməz,  
Gər cəzbeyi-esq olmasa gəlsə, vecə gəlməz.

XX əsrə ən yaxşı “Mənsuriyyə” ifaçısı isə Yaqub Məmmədov olmuşdur. O, zərbi müğama yenilik olaraq “Ağ segahı” da əlavə edərək zənginləşdirib. Müğamin deyişmə şöbəsi və son tamamlama hissəsi də sənətkarın ifasında xüsusi zövqlə oxunub və bununla da “Mənsuriyyə” zərbi müğamı onun ifasında təkrarsız səslənib.

Zərbi müğamların ən mahir ifaçılarından biri də Xan Şuşinski olmuşdur. Məlumdur ki, qaval

vurmağı bacarmayanxanəndə ritmik müğamların öhdəsindən gələ bilməz. Çunkı xanəndənin avazı qavalın ritmi ilə bir-birinə uyğun gəlməlidir. Əgər ritmik mügamı ifa edən xanəndə qaval vura bilmirsə, onda xanəndə mügamin ritminə düzgün əməl edə bilməz və nəticədə mügam nəinki öz təravətini itirər, həm də düzgün səslənməz. Təsadüfi deyil ki, keçmişdə Qarabağda ritmik mügamin öhdəsindən gələ bilməyən, daha doğrusu, düzgün qaval vura bilməyən xanəndə haqqında söz düşəndə qocaman musiqişünaslar deyərdi: "Filan xanəndənin əli ağızı düz deyil". Məhz buna görə də, Xan Şuşinskiinin keçmiş musiqişünaslar demişkən əli, ağızı düz olduğuna görə o, ritmik müğamların misilsiz ifaçısı idi. Onun ifasında səslənən "Heyrati", "Arazbari", "Qarabağ şikəstəsi" dinləyici qəlbində dərin iz buraxmışdı.

Azərbaycan xanəndələrindən Keçəcioğlu Məhəmmədin "Qarabağ şikəstəsi", "Mənsuriyyə", Məşədi Məmməd Fərzəliyevin "Heyrati", "Mənsuriyyə", Məcid Behbudovun "Ovşarı", "Səmayi – şəms", "Osmanlı", "Arazbari", "Heyrati", "Mənsuriyyə" zərbi müğamları lent yazılarında qorunub saxlanılır.

### **ƏDƏBİYYAT:**

1. Hacıbəyov Ü. Azərbaycan musiqi həyatına bir nəzər. Əsərləri. II cild. B.: 1965
2. İsmayılov M. Azərbaycan xalq musiqisinin janrları. B.: "İşiq", 1984
3. Köçərli İ. Azərbaycan xalq musiqi yaradıcılığında şikəstələrin rolü. B.: 2004,
4. Musazadə R. Aşıq musiqisi və zərbi müğamlar// Qobustan jurnalı B.: 2008 №1.
5. Şuşinski F. Azərbaycan xalq musiqiçiləri B.: Yaziçi, 1985
6. Zöhrabov R. Zərbi müğamlar B.: 2004

**Феруз МАМЕДОВ**  
Преподователь АНК

### **ОБ ИСПОЛНЕНИИ ЗЕРБИ МУГАМОВ**

#### **Резюме**

В статье раскрывается один из интереснейших жанров национальной музыки- зербий-мугама, прослеживается путь его исторического развития, дается характеристика искусства исполнения. Автор выявляет связи данного жанра с мугамами и ашыгской музыкой.

**Ключевые слова:** мугам, ханенде, зерби мугам, ашыг, гавал

**Fehrouz Mammadov**  
Lecture of ANC

### **ABOUT EXECUTION OF RHYTHMIC MUGHAMS**

#### **Summary**

This article deals with the history of development process and performing characters of rhythmic mugam, which takes an important part in our national music. At the same time, here we can observe the synthesis of rhythmic mugam with Mugham and Ashig music.

**Key words:** mugam (eastern melody), singer of mugham, rhythmic mugham, ashig, performance, gaval

**Rəyçilər:** xalq artisti, professor Arif Babayev;  
xalq artisti, dosent Aygün Bayramova

**Nahid MƏMMƏDOV**

AMK-nin dissertanti

Email: mammadovnahid@gmail.com

## “ŞÜSTƏR” MUĞAMININ İNKİŞAF TARİXİNDƏN

**Xülasə:** Məqalə Şüstər muğaminin tədqiqinə həsr edilib. Müəllif müsiqisünas araşdırımları və ifaçılıq praktikası əsasında muğamin Azərbaycan musiqi mədəniyyətində keçdiyi təkamül yolunu Orta əsrlərdən tutmuş müasir zamana qədər xarakterizə edərək izləyir.

**Açar sözlər:** Azərbaycan, muğam, tarix, musiqi mədəniyyəti, Şüstər

Muğam sənətinin öyrənilməsi Azərbaycan müsiqisünaslığının aparıcı xəttini təşkil edir. Azərbaycan musiqi elminin görkəmli nümayəndələri muğam sənəti ilə bağlı bir çox qiymətli tədqiqat əsərləri yaratmışlar. Dahi bəstəkar və musiqisünas Üzeyir Hacıbəylinin elmi irsi, xüsusilə onun “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi əsəri və “Azərbaycan türk xalq musiqisi haqqında”, “Azərbaycan musiqi tərəqqisi”, “Azərbaycan musiqi həyatına bir nəzər”, “Şərq musiqisi haqqında Qərb alımlarının təfsiri” məqalələri muğamları tarixi və nəzəri baxımdan araşdırmaq üçün qiymətli mənbədir. Bununla yanaşı, Üzeyir Hacıbəylidən sonra Azərbaycan müsiqisünaslığını inkişaf etdirən Qubad Qasimovun, Məmmədsaleh İsmayılovun, Əfrasiyab Bədəlbəylinin, Elxan Babayevin, Gülnaz Abdullazadənin, Sürəyya Ağayevanın, Rəna Məmmədovanın, Zemfira Səfərovanın, Ramiz Zöhrabovun, Cəmilə Həsənovanın, İmran Şıxəliyevin və başqalarının tədqiqatları muğam sənətinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. Biz bu tədqiqatlara əsaslanaraq, “Şüstər” muğaminin tarixi inkişaf yolunu izləməyi qarşımıza məqsəd qoymuş, bu muğam haqqında ədəbi və elmi mənbələrdə öz əksini tapmış bilgili şərh etməyə çalışmışıq.

Orta əsrlərin müsiqisünas alımlarının əsərlərində klassik muğamlara dair zəngin məlumat əldə edirik. Muğam sənətinin və ümumiyyətlə, Azərbaycan musiqisinin tarixini araşdırın tədqiqatçıların əsərlərində Orta əsrlərdə musiqi elminin və muğam sənətinin inkişaf yolları öz əksini tapır. Lakin qeyd etməliyik ki, “Şüstər” muğaminin adına Orta əsrlərə aid risalələrdə - nə muğam dəstgahlarının, nə muğam şöbələrinin, nə də avazların siyahısında rast gəlinmir. Bu səbəbdən, belə fərz etmək olar ki, “Şüstər” muğamı sonralar, yəni XVIII-XIX əsrlərdə meydana gəlmış və formalasmışdır.

“Şüstər” muğam adının mənası ilə bağlı bir neçə fikirlərə rast gəlirik. Məlumdur ki, muğamların adlarının mənşəyi yer adları, onları yaradan şəxslərin adı, ifaçılıq xüsusiyyətləri, alətin quruluşu və məqam əsası ilə bağlıdır. Bu baxımdan, “Şüstər” muğaminin eyniadlı şəhərin adı ilə bağlı olduğunu fərz edə bilerik. Belə ki, “Şüstər”- İranın Xuzistan ostanının (vilayətinin) şəhərlərindən biri, Şüstər şəhristanının inzibati mərkəzidir. İranın cənubunda, Küveytlə sərhəddə, İran körfəzində yerləşən kiçik bir şəhərdir (1). Keçmişdə, müxtəlif dövrlərdə, bu şəhərin adı dəfələrlə dəyişdirilmişdir. Belə bir ehtimal var ki, şəhərin adı Şüstər, Şüst, Şeşdər, Şeşər və s. olmuşdur (2). R.Zöhrabov qeyd edir ki, “Şüstər” eyni zamanda dünya, kainat mənasını da daşıyır (3, s. 147).

T.Bakıxanovun yazdığı kimi, “Şüstər” sözü farscadan tərcümədə “ipək” mənasını verir; əslindərəbcə - “Tüstər”, farsca - “Şüstər” deyilir; sonralar həmin söz “Şüstər” şəklini almışdır. Musiqi özü məzmun etibarilə çox incə olduğu üçün ipək kimi hesab edilir (4). E.Mansurovun yazdığı kimi, bu muğamın qədimdən ipək istehsalı ilə məşhur olan eyniadlı şəhərin şəninə bəstələnmiş muğam adı olduğu da güman edilir (2).

“Şüstər” Azərbaycan musiqisinin yeddi əsas məqamından biridir. Ü.Hacıbəyli “Şüstər”i xarakterizə edərkən, onun diniyyicidə dərin kədər hissi oyadığını qeyd edirdi (5). Ü.Hacıbəyli “Şüstər”lə “Hümayun” muğamını müqayisə edərək, “Hümayun”un “Şüstər”ə nisbətən daha kədərli bir muğam olduğunu və bununla da həmin muğamların əlaqəsini göstərmüşdür. Bu baxımdan

Ü.Hacıbəylinin “Şüstər”lə “Hümayun”un məqam əsasının yaxınlığına, eləcə də “Tərkib” şöbəsinin hər iki muğam üçün müştərək olduğuna diqqəti yönəltmişdir.

R.Zöhrabov bu muğamı xarakterizə edərək, yazar ki, “Şüstər” muğamını dinlədikdə insan xəyala dalır, düşünür, ehtiras hissleri keçirir. Şüstərin musiqi axinına eyni zamanda dramatizm də xasdır. Məhz səmimi lirikanın qomli hissələrlə çulğalashmış epizodlarda dramatizmin daha çox şahidi olurraq. Bu muğamin bəzi bölmələri insanda ruh yüksəkliyi də yaradır” (3, s. 147). Bizcə, bu, “Şüstər” muğamının çox dolğun xarakteristikasıdır. Həqiqətən də, “Şüstər” çox kədərli, kövrək əhvali-ruhiyyəli, dinləyicidə romantik hissələr, düşüncələr oyadan, qəmgın xarakterli muğamdır.

Qeyd etmək lazımdır ki, “Şüstər” dəstgahının adına XIX əsrin II yarısı – XX əsrə aid tədqiqatlıarda və muğam programlarında rast gəlirik. Bu dövrün ən böyük musiqişünas alimi Mir Möhsün Nəvvabın “Vüzuhül-Ərqam” əsəri buna sübutdur. XIX əsrin ikinci yarısında Şuşada yaşayış-yaratmış Mir Möhsün Nəvvab şair, rəssam, musiqiçi, alim kimi tanınmışdı. Mir Möhsün Nəvvab “Vüzuhül-Ərqam” risaləsini 1884-cü ildə yazıb. Risalə yalnız 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Mir Möhsün Nəvvab öz elmi əsərində Orta əsrlərdə - Səfiəddin Urməvinin, Əbdülqadir Marağayının, Mirzə bəyin və başqa alımların yolunu davam etdirmişdir. Muğamların siyahısında, quruluşunda, emosional təsirinin şərhinin verilməsində biz bunun şahidi olurraq.

Mir Möhsün Nəvvab öz risaləsində 12 muğam, 24 şöbə, 48 guşə və 15 avaz adından ibarət cədvəl tərtib etmişdir. Həmin cədvəli Z.Səfərova “Azərbaycanın musiqi elmi” kitabında şərh etmişdir. Mir Möhsün Nəvvabın cədvəlində “Şüstər” avazlardan biri kimi qeyd olunub (6, s. 259-260). Mir Möhsün Nəvvab, həmçinin, öz dövrünün məşhur muğamlarının və mahnılarının da siyahısını vermişdir. Bu siyahıda “Şüstər” 20-ci yerdədir.

Mir Möhsün Nəvvab ilk dəfə olaraq, altı muğam dəstgahının – “Rast”, “Mahur”, “Şahnaz”, “Rəhavi”, “Çahargah”, “Nəva”nın quruluşunu, hansı şöbələrdən ibarət olmasını göstərmişdir (6, s. 266). Onun cədvəllərində “Şüstər” - “Mahur” və “Rəhavi” muğam dəstgahlarının tərkib hissəsi kimi göstərilib. Mir Möhsün Nəvvabın “Vüzuhül-Ərqam” əsərində “Mahur” dəstgahı aşağıdakı şöbə və guşələrdən ibarətdir: 1.“Mahur”, 2.“Şur”, 3.“Əşiran”, 4.“Dilkeş”, 5.“Dügah”, 6. “Zəngi-sötör”, 7.“Hicaz”, 8.“Mavərünnəhr”, 9.“Şahnaz”, 10.“Hacı Yuni”, 11.“Sarənc”, 12.“Şüstər”, 13.“Məsnəvi”, 14.“Suzi-Güdəz”, 15.“Mahur”.

“Rəhavi” dəstgahı aşağıda göstərilən 24 şöbə və guşələri özündə cəmləşdirir: 1.“Rəhab”; 2.“Hümayun”; 3.“Tərkib”; 4. “Üzzal”; 5. “Bayati-Türk”; 6. “Bayati-Qacar”; 7. “Zəmin-Xarə”; 8.“Mavərünnəhr”; 9. “Balu-kəbutar”; 10. “Hicaz”; 11. “Bağdadı”; 12. “Şahnaz”; 13.“Azərbaycan”; 14. “İraq”; 15. “Əşiran”; 16. “Zəngi-sötör”; 17. “Osmani”; 18.“Bayati-kürd”; 19. “Bayati-Şiraz”; 20. “Hacı Yuni”; 21. “Sarənc”; 22. “Şüstər”; 23.“Məsnəviyi-saqıl”; 24. “Suzi-güdəz”.

Göründüyü kimi, Mir Möhsün Nəvvabın cədvəlindəki “Mahur” və “Rəhavi” muğamlarının tərkibində demək olar ki, bir çox muğamlara “Şur”, “Bayati-Şiraz”, “Çahargah”, “Hümayun” muğamlarına aid şöbə və guşələrdən istifadə olunmuşdur. Hər iki muğamın tərkibində “Şüstər” - “Sarənc”dən sonra, “Məsnəvi” (“Məsnəviyi-saqıl”) və “Suzi-güdəz” şöbələrindən əvvəl verilmişdir. Belə güman etmək olar ki, “Şüstər”in bu şöbələrin əhatəsində səslənməsi muğamın bir qanuna uyğunluğudur. Çünkü, sonrakı dövrə aid cədvəllərdə də müstəqil şəkil alan “Şüstər” muğamının tərkibində həmin şöbələrin adı çəkilir. “Şüstər” muğamı bu şəkildə XIX əsrə səslənmiş, zəngin məqam keçidlərini özündə cəmləşdirərək inkişaf etmiş və dəstgah forması almışdır.

XX əsrə meydana gəlmiş muğam cədvəllərində biz “Şüstər” muğamının müstəqil muğama çevrildiyini, muğamın şöbələrinin artırıldığını, tədricən tərkib hissələrinin sabitləşdiyini görürük. “Şüstər” muğamının musiqi məzmununu əks etdirən şöbə və guşələrin ardıcılılığı muğamın quruluşunda öz məntiqli yerini tutmuşdur.

XIX əsrin sonlarında XX əsrin əvvəllərində yaşayış-yaratmış tarzən Mirzə Fərəc'in muğam cədvəllərində “Şüstər” 13 şöbə və guşədən ibarət bir dəstgah olaraq öz öksini tapmışdır: 1.“Əmiri”, 2.“Şüstər”, 3.“Şüstərek”, 4.“Şüstər”, 5.“Sarənc”, 6.“Məsnəvi”, 7.“Mənəvi”, 8.“Əfşari”, 9.“Heydəri”, 10.“Osman-Gərayı”, 11.“Qara-kürd”, 12.“Manı”, 13.“Keşisoğlu”. Bu siyahıda indiki zamanda xanəndə yaradıcılığında geniş yayılmış zərbi muğam adlarına, eləcə də aşiq havalarına rast gəlirik: məsələn, “Ovşarı”, “Heydəri”, “Manı” – zərbi muğamları, “Keşisoğlu”, “Qara-kürd”, “Os-

man-Gərayı” aşiq havaları hal-hazırda xanəndə və aşıqların repertuarında müstəqil ifa olunur. Bu artıq onu göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində “Şüstər” xanəndələrin repertuarında müəyyən yer tutmuşdu. Zərbi müğamlardan da istifadə olunması artıq “Şüstər” müğaminin xanəndə yaradıcılığında təşəkkül tapmış vokal-instrumental variantının mövcud olduğunu sübut edir.

“Şüstər” müğaminin tarixi inkişaf yolunu izləyərkən, onun XX əsrin əvvəllərindən dəyişikliyə uğradığını görə bilərik. “Şüstər” müğami Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsində əsas müğam dəstgahlarından biri kimi müğam ifaçılığında mühüm yer tutub.

1925-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Türk Musiqi Texnikumunda yaradılmış Şərq şöbəsi müəllimlər komissiyasının iclaslarında müğam ifaçılığı üzrə yeni program işlənib hazırlanmışdı. Bu programda digər müğamlarla yanaşı, “Şüstər” müğaminin tərkibinə yenidən baxılmış və təkmilləşdirilmişdir.

Ü.Hacıbəylinin müğam programında “Şüstər”in daha yiğcam variansi verilib. Bu programda müğamin tərkibi 8 şöbə və guşədən ibarətdir: 1.“Əmiri”, 2.“Şüstər”, 3.“Şüstərək”, 4.“Tərkib”, 5.“Şüstər”, 6.“Saranc”, 7.“Məsnəvi”, 8.“Şüstər”.

Üzeyir Hacıbəylinin hazırladığı və qəbul edilmiş program ilə Mirzə Fərəc'in cədvəli arasında oxşar cəhətlər çıxdır. Belə ki, hər iki halda “Şüstər” müğaminin tərkibində ardıcılıqla gələn yeddi hissənin uyğunluğu diqqəti cəlb edir. Bunu onunla izah etmək olar ki, Mirzə Fərəc bir müğam ustası kimi Üzeyir Hacıbəylinin yaratdığı komissiyanın fəal üzvlərindən olub. “Şüstər” müğaminin tərkibi müəyyənləşdirilərkən, Mirzə Fərəc'in cədvəli əsas götürülüb.

Müqayisə etsək görərik ki, hər iki müğamin tərkibindəki “Əmiri”, “Şüstər”, “Şüstərək”, “Tərkib”, “Şüstər”, “Saranc”, “Məsnəvi” şöbələri eynidir. Ü.Hacıbəylinin programında “Şüstər” müğaminin səkkizinci – sonuncu, tamamlayıcı şöbəsi “Şüstər” qeyd olunub. Mirzə Fərəc'in cədvəlindəki “Şüstər” müğaminin tərkib hissələri kimi verilmiş “Əfşari”, “Heydəri”, “Osman-Gərayı”, “Qara-kürd”, “Mani”, “Keşişoğlu” zərbi müğamları isə Üzeyir Hacıbəylinin programına daxil edilməyib.

Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lügəti”ndə “Şüstər” müğamı iki cəhətdən izah olunur: 1.Azərbaycan musiqisinin yeddi əsas məqamından biri; 2.“Bərdaş”, “Əmiri”, “Şüstər”, “Tərkib” şöbələrindən ibarət kiçik bir dəstgah. Bu da müğamin müasir ifaçılıq təcrübəsində tətbiqinə uyğundur (7).

1950-ci illərdə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanov tərəfindən tərtib olunmuş programlarda “Şüstər” müğamı iki variantda verilib. Birincisi, tar sinfinin, ikincisi xanəndəlik sinfinin müğamat programıdır ki, burada “Şüstər” müğamı 4 şöbədən ibarətdir: “Bərdaş”, “Şüstər”, “Tərkib”, “Şüstərə ayaq” (8, s. 107-108).

Əhməd Bakıxanovun tərtib etdiyi programlarla digər programları müqayisə etsək, burada eyni olan şöbələri göstərə bilərik. Belə ki, müğamin tərkibi tədricən stabillaşmış, onun əsas şöbələri saxlanılmışdır. Qeyd etmək lazımdır ki, “Şüstər” müğamı 1950-1960-ci illərdə həm vokal-instrumental şəkildə, həm də instrumental şəkildə ifa olunurdu.

1980-ci illərdə yaranmış müğam programlarına nəzər salsaq, “Şüstər” müğaminin həmçinin tərkibinin dəyişmədiyinin şahidi olarıq. Belə ki, K.Əhmədovun (1982) və S.Ağayevin (1984) tərtib etdikləri müğam programlarında “Şüstər” müğaminin tərkibi belədir: “Bərdaş” (“Əmiri” ilə başlanı), “Mayeyi Şüstər”, “Feli”, “Tərkib”, “Şüstərə ayaq”.

Müasir dövrə müğam programlarında “Şüstər” müğaminin tərkibinə 5 şöbə və guşə daxildir: 1.“Bərdaş - Əmiri”, 2.“Mayeyi Şüstər”, 3.“Feli”, 4.“Tərkib”, 5.“Şüstərə ayaq” şöbələri. “Şüstər” dəstgahının bu tərkibi də ifaçılıqdə geniş tətbiq olunur: “Bərdaş” (“Əmiri” ilə başlamaq), “Şüstər” (“Maye”), “Feli”, “Mövləvi”, “Tərkib”, “Şüstərə qayıdış”.

Müğamin tərkibindən də göründüyü kimi, “Şüstər” müğamı digər müğamlar kimi aşağı registrdən deyil, orta registrdən başlayaraq ifa olunur və yuxarı registrə keçir. R.Zöhrabovun “Muğam” kitabında göstərdiyi kimi, “Şüstər” müğaminin tərkibi özündə orta və zil tessituralı şöbələri cəmləşdirir (3, s. 149).

Onu da deyək ki, “Şüstər” müğaminin ifası xanəndədən zil səs və yüksək ifaçılıq texnikası tələb etdiyinə görə ona xanəndələr nisbətən az müraciət edirlər. Bununla belə, xanəndə yaradıcılığında “Şüstər”in ifası çətin və məsuliyyətlidir. Bu da “Şüstər”in musiqi dilinin xüsusiyy-

yətləri ilə bağlıdır.

“Şüstər” muğamın instrumental şəkildə ifası daha geniş yayılmışdır. Bu muğamın kamança və balabanda ifası daha təsirli alınır. Bu alətlərin özünəməxsus səslənmə keyfiyyətləri muğamın həzin, kövrək xarakterinin açılmasında böyük rol oynayır.

“Şüstər” muğamının necə bir şəkil aldığı nümunə gətirdiyimiz muğam proqramları ilə və cədvəllərlə müqayisədə aydın görülür. Xüsusilə “Şüstər”in bir sıra şöbələrinin artırılması bunu sübut edir. Bu şöbələrlə də “Şüstər” konsert salonlarında, radio dalğalarında, mavi ekranda çalınıb-oxunur, respublikanın orta ixtisas məktəblərində və ali musiqi məktəblərində tədris edilir (3, s. 165).

Lakin belə bir cəhəti də nəzərdən qaçırmak olmaz ki, muğam daim inkişaf edən və dəyişən bir sənət növüdür. İfaçılar tərafından muğam yeni keyfiyyətlərə zənginləşdirilməklə, dəyişikliyə uğramaqla yanaşı, yeni tədris proqramları da tərtib olunur.

“Şüstər”in özünəməxsus kompozisiya xüsusiyyətləri və melodik çalarları ilə başqa muğamlardan fərqləndiyini qeyd edən R.Zöhrabov, bu muğamın poetik mətnindən də söz açır. O, göstərir ki, “Şüstər” muğamına qəzel seçmək çox çatın və məsuliyyətlidir. Çünkü seçilən qəzel öz məzmunu, ritmik xüsusiyyətləri baxımından “Şüstər”in musiqi məzmununa, təmkinli melodiyasına uyğun gəlməlidir.

Bələliklə, biz Azərbaycanın şifahi ənənəli musiqisində orta əsrlərdən sonrakı dövrdə avaz kimi formalaşmış “Şüstər”in müstəqil muğama çevriləməsi yolunu izlədik. XIX əsrədə kiçik bir avaz kimi muğamların tərkibində istifadə olunan “Şüstər”in diapazonu zaman keçdikcə genişlənmiş, müstəqil muğama çevrilərək, şöbələrinin sayı artmış və nəticədə “Şüstər” yeddi əsas muğam dəstgahından biri olmuşdur. Araşdırduğumuz muğam cədvəlləri və muğam proqramları, onların müqayisəli təhlili “Şüstər” muğamının keçdiyi tarixi inkişaf yolunu izləməyə imkan verir.

### **ƏDƏBİYYAT:**

1. Vikipediya, açıq ensiklopediyaXuzistan ostanı URL:[https://az.wikipedia.org/wiki/Xuzistan\\_ostani](https://az.wikipedia.org/wiki/Xuzistan_ostani)
2. Mansurov E.B. Muğam adlarının yaranması haqqında. // “Qobustan” jurnalı. № 1, 1987, s. 66-68. URL:<http://gulustan.info/2011/06/mugam-adlarinin-yaranmasi-haqqinda/>
3. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
4. Bakıxanov T.Ə. Muğam “Dügah”ın qısaca tarixi. “Ekspress”qəzeti, 2006, 16-18 sentyabr. URL:[http://www.anl.az/down/medeniyyet2006\\_sentyabr/medeniyyet2006\\_sentyabr\\_276.htm](http://www.anl.az/down/medeniyyet2006_sentyabr/medeniyyet2006_sentyabr_276.htm)
5. Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: 2010. URL:<http://musbook.musigidunya.az/az/introduction.html>
6. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). B.: 1996, 584 s.
7. Bədəlbəyli Ə.B. İzahlı-monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s. URL:<http://lugat.musigidunya.az/az/data.pl?id=4035&lang=az>
8. Rəhmətov Ə.M. Əhməd Bakıxanov. B.: Işıq, 1977, 140 s.

**МАМЕДОВ Нахид**  
Диссертант АНК

### **ИЗ ИСТОРИИ РАЗВИТИЯ МУГАМА «ШУШТЕР»**

#### **Резюме**

Статья посвящена изучению мугама «Шуштер». На основе анализа музыковедческой литературы и музыкальной практики, автор характеризует исторический путь эволюционного развития мугама в контексте музыкальной культуры Азербайджана, начиная со средних веков по современный период.

**Ключевые слова:** Азербайджан, мугам, история, музыкальная культура, «Шуштер»

**MAMMADOV Nahid**  
Candidate for a degree of ANC

## FROM THE HISTORY OF DEVELOPMENT OF MUGHAM “SHUSHTAR”

### Summary

The article is devoted to studying of mugham «Shushtar». On the basis of the analysis of the musicological literature and musical practice the author characterizes a historical way of evolutionary development of mugham in a context of musical culture of Azerbaijan, since Middle Ages till the modern period.

**Key words:** Azerbaijan, mugham, history, musical culture, “Shushtar”

---

**Rəyçilər:** sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor M.Quliyev;  
professor Ş.Eyvazova

## Rafiq MUSAZADƏ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

AMK-nin professoru

Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: musazaderafiq@gmail.com

### "KƏSMƏ ŞİKƏSTƏ" ZƏRBİ MUĞAMI HAQQINDA DEYƏCƏKLƏRİMİZ

**Xülasə:** Müəllif məqalədə aşiq sənəti, zərbi muğamlar və şikəstələr haqqında ətraflı məlumat verir. "Kəsmə şikəstə" zərbi muğamı haqqında mübahisəli yalnız fikirlərə qarşı tutarlı sübutlar və mütəxəssiz münasibəti ortaya qoyulur. Eyni zamanda "Kəsmə şikəstə"nin tarixi mənşəyi və ifa xüsusiyyətləri açıqlanır.

**Açar sözlər:** "Kəsmə şikəstə", aşiq, zərbi muğam, şikəstələr, Şirvan, Saritorpaq

Mövzumuzu ölməz xalq şairimiz, aşiq sənətinin vurğunu, alovlu sənətkar Zəlimxan Yaqubun sözləri ilə başlamaq istərdik: "Allahın Azərbaycan xalqına əvəzsiz bir nemət kimi göndərdiyi ana saz, aşiq musiqisi min illərdir ki, ruhumuzun və könlümüzün xidmətindədir. Bu zəngin irsi zaman-zaman yaranan, yaşıdan, nəsildən-nəsilə, müqəddəs ərmağan kimi təqdim edən ulu ozanlar, böyük ustadlar olmuşlar.

Sazı yaranan sazbəndin də, sazi yayan və yaşıdan aşığından, hər ikisi sənəti elmi şəkildə təbliğ edən alimin də, aşiq musiqisi sənətinin zəngin, tükənməz havacat xəzinəsindən istifadə edən bəstəkarın da bir müqəddəs məqsədi vardır. O məqsəd ki, bizi dirildən və duruldan anamızın ruhundan, atamızın qeyrətindən doğrulub yapılmış ilahi qüdrətlə, sirlə, sehirlə ovsunla möcüzəylə dolu aşiq sənətini, saz dünyasını yaşatmalı, zənginləşməli dünyasını genişləndirməyə istiqamətləndirilməlidir".

Aşiq yaradıcılığı Azərbaycan xalq professional musiqisinin mühüm bir sahəsini təşkil edir. Tarixin çox qədim dövrlərindən başlayaraq inkişaf edib gələn bu zəngin yaradıcılıq irsi bu gün də daim inkişaf etməkdədir. Aşiq hələ qədim dövrlərdə ozan, bəlkə də ondan da əvvəller daha müxtalif adlarla adlandırılmış və özündə sənətin üç növünü - musiqi, rəqs və şeiri birləşdirən bir sənətkar olmuşdur. Aşıqlıq sənəti əsil mənada şairlikdən fərqli olaraq saz çalmaq, rəqs etmək, oxumaq, şifahi xalq ədəbiyyatının naşıl, dastan və başqa növlərinin toylardada, məclislərdə ifa edərək yaymaq deməkdir. Lakin bu ifaçı aşıqlar sırasında elə sənətkarlar da olmuşdur ki, onlar eyni zamanda yaratdıqları qoşmaları, dastanları ilə başqa peşəkar sənətkarlardan fərqlənmişlər.

Aşiq xalqın sevimliyi, onun qəlbini, ürəyinə daha yaxın sənətkardır. Onlar həmişə xalqın şad və qəməgin günlərində xalqla birlikdə sevilib, kədərlənmişlər. Məhz buna görə də aşiq ədəbiyyatı və aşiq sənəti xalq arasında rəğbətlə qarşılanaraq yaşamış və bu gün də yaşamaqdadır.

Azərbaycan aşıqlarının xüsusi adət-ənənələri, qayda və qanunları var. Ustad aşıqlar öz əsərlərində aşıqlığın yüksək ənənəvi qanun-qaydalarından dəfələrlə danışaraq, cavan aşıqlara, aşiq sənəti ilə maraqlananlara, bu peşənin o qədər də asan olmadığını, bu sənətkarların bilik, bacarıq, yüksək əxlaq və mənəvi keyfiyyətlərə başqalarından fərqləndiklərini göstərmişlər.

Azərbaycan aşıqlarının keçmiş əsrlərdəki nümayəndələri əsasən xalq yaradıcılıq nümunələrini ifa edən şəxsiyyətlər olmaqlar bərabər, şifahi xalq şeiri üslubunda yanan sənətkarların yaradıcılığını da geniş təbliğ edirdilər.

Aşiq poeziyasının gözəl nümunələrini yaranan qədim sənətkarlar xalq içərisində "dədə" adlanır və onlara böyük kəramət sahibi kimi baxılırdı. Öz əsərlərini xalq ruhunda yanan Qurbani, Tufarqanlı, Abbas və Xəstə Qasim kimi yaradıcı sənətkarların müəyyən hissəsi saz çalmaq, məclis keçirmək peşəsindən kənar olsalar da onların yaradıcılığı aşiq şeirinin bütün xüsusiyyətlərinə uyğun olduğu üçün "Ustad", "Dədə" "Aşiq" kimi adlarla şöhrətlənə bilmişlər.

Aşıq sənətinin mühüm xüsusiyyətlərini qeyd etdikdən sonra şifahi ənənəvi professional müsiqinin janrlardan biri sayılan zərbi müğamların bu sənətlə bağlılığını araşdırmağa çalışaq. Şifahi ənənəli professional müsiqinin aparıcı janrı olan müğamin inkişaf tarixinin tədqiqi göstərir ki, Azərbaycanda zərbi müğamların bir janrı kimi meydana gəlməsi qədim dövrlərdən başlayaraq XIX əsrin II yarısından etibarən inkişaf mərhələsini başlamışdır. Məlumdur ki, Azərbaycanda həm aşiq, həm də xanəndəlik sənətinin birləşmiş yüksəlişi məhz bu dövrə təsadüf edir. XIX əsrin axırları XX əsrin əvvəllərində demək olar ki, bütün Qafqazda müğam üçlüyündən ibarət olan sazəndə dəstəsi şöhrət tapır. Müğam ifaçılığı sənətində uğur qazanan sazəndə dəstəsi saatlarla ifa edilən müğamların əvəzinə yığcam yeni ifa növlərinin axtarışına meyl etməyə başlayır. Artıq XX əsrin əvvəllərində təşkil edilən "Şərq konsertləri" və "Şərq gecələri" konsertlərində ifaçılar kiçik zərbi müğam nömrələrinə geniş yer ayırmayaq üstünlük verirdilər.

Şikəstənin forma və quruluşu, melodiyası, poetik mətni və ifa tərzi aşiq müsiqisi ilə sıx bağlıdır. Dahi Ü.Hacıbəyli bu bağlılıq haqqında belə qeyd edərək yazar: "Şikəstə və bayatiya aşiq dəstəsinin dəstgahı demək olar. Çünkü, bu növ musiqi təğənnisi əsl onların sənətidir" (1. s. 219). Başqa bir yerdə Üzeyir bəy "Aşıq sənəti" məqaləsində belə söyləyir: "Aşıqlar Azərbaycan bayatıları və şikəstələrinin ən yaxşı ifaçılarıdır. Azərbaycanda aşiqlar sazəndələrdən əvvəl meydana gəlmişdir" (1. s. 252).

Zərbi müğamların mənşəyi ilə bağlı bir sıra alımların elmi tədqiqatlarında bu müğamların və şikəstələrin, aşiq sənətində mövcud havalaların, xanəndə repertuarına adlanması ilə xarakterizə olunur. Zərbi müğamlar arasında "Arazbarı", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə" və "Şirvan şikəstəsi" tam mənası ilə aşiq havasının xanəndə yaradıcılığında təqdim olunan variantıdır. Yəni adları çəkilən zərbi müğamların müsiqi məzmunu, forması, məqamı və ritmik xüsusiyyətləri tama-mılə üst-üstə düşür.

İndi isə yuxarıda adları çəkilən zərbi müğamlardan "Kəsmə şikəstə"nin yarandığı mühit, ifa xüsusiyyətləri və mənşəyi haqqında müəyyən fikir və düşüncələrimizi açıqlamağa çalışaq. Bu mövzuya münasibət bildirməyə səbəb sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadənin Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu tərəfindən nəşr olunmuş "Azərbaycan Müğamşünaslığı: problemlər və perspektivlər" (2015) adlı kitabında yazdığı "Bir daha zərbli müğamlar haqqında" məqaləsi olmuşdur. Burada bir neçə yalnız fikirlər bizi narahat etmişdir. Məsələn: müəllif iki yerdə qeyd edir: "Kəsmə şikəstə" aşiq yaradıcılığının məhsuludur. "Kəsmə şikəstə" zərbli müğaminin əsl adı "Bakı şikəstəsi" olmuşdur. Görünür həmin şikəstənin yaradıcıları Bakı sənətkarları olduğundan qədimdə "Bakı şikəstəsi" adlandırılub" (4. s. 389).

Burada ziddiyyətli fikirlər var. Sual olunur ki, qədimdə və ya sonralar Bakıda yaşamış və yaratmış hansı aşiq sənətinin nümayəndələri olubmu və onların nümayəndələri kimlərdir? Məlumatınız olsun ki, Bakıda Masazır kəndində yalnız bir, Həsən adlı aşiq olub. Bakıda toy məclislərinə ən çox Şamaxı və Salyan aşiqları dəvət olunardı. Əlində heç bir sübut və dəlil olmadan bütün məqalə boyu "Kəsmə şikəstə"nin yerinə "Bakı şikəstəsi" adını yazar. Hələ bu az deyilmiş kimi ar-dınca başqa bir yalnızlığa yol verərək yazar: "Bakı şikəstəsi"nə Bakı və Abşeron ərazisində bəzən "Qədəşli şikəstə" də deyirdilər". Bu nə cəfəngiyyatdır? İndi kim zəmanət verə bilər ki, belə bir elmi kitabda nəşr olunan məqalədəki məlumatlar əsasında 30-40 ildən sonra meydana gələn diletant alimlərin dilində "Kəsmə şikəstə" "Lotu şikəstəsi" kimi adlanmayıcaq? Dönə-dönə hər yerdə söyləmişik ki, yolda, maşında, çay süfrəsi arxasında əldə etdiyiniz hər cür məlumatları elmə götirməyin!

Xahiş edərdim ki, müəllif Abşeron kəndləri adından və xalq artisti, istedadlı tarzən Ağasəlim Abdullayevin adından danışmasın. Çünkü bu yaxınlarda mən Ağasəlim müəlliimdən "Bakı şikəstəsi" haqqında soruşanda cavabında mənə söylədi: "Mən, heç bir vaxt "Kəsmə şikəstə"nin sonradan "Bakı şikəstəsi" olması faktını heç kimsə deməmişəm. Uzun illərdir ki, Bakı kənd toylarında xüsusən də Nardaranda toy məclislərində xanəndələri müşayiət edirəm. Hələ indiyə qədər eşitməmişəm ki, xanəndələrə "Bakı şikəstəsi" və ya "Qədəşli şikəstə"si sıfariş etsinlər".

Bu problemin doğru və düzgünlüyüünə əmin olmaqdan ötrü zəmanəmizin iki aqsaqqal, tanınmış xanəndələrinə müraciət etdim. Məsələnin nə yerdə olduğunu onlara açıqladım. Lakin müəllifin adını söyləmədim. Onların öz dillərində çıxan fikirləri olduğu kimi sizlərə təqdim edirik:

1. "Şöhrət" və "İstiqlal" ordenli, "Qızıl çinar" mükafatçısı, xalq artisti və fəxri professor Əlibaba Məmmədov:

- Mənim 85-dən çox yaşım var. Ömrümün 70 ilini xanəndəlik sənətinə həsr etmişəm. Demək olar ki, altmış ildən bir qədər çoxunu toy məclislərində, konsertlərdə keçirtmişəm. Amma heç vaxt eşitməmişəm ki, "Kəsmə şikəstə"yə "Bakı şikəstə"si deyilsin və yaxud kəndlərdə ona "Qədeş Şikəstə" adı verilsin. Əvvəla "qədeş" sözünün şikəstəyə nə dəxli var?

Yadına bir hadisə düşdü, qoy onu da danışım, 1950-ci illərdi, yadimdadır. Qarmonçalan Teyyub Dəmirov və mən dəfimlə imkanlı bir adamın toyunda iştirak edirdik. Məclisin şirin bir yerində qonaqlardan biri Teyyubdan "Kəsmə şikəstə" oxumasını xahiş etdi. Teyyub bir qədər çəşqinliq keçirərək, məni göstərdi və dedi: Mənim üçün xanəndə Əlibabanın yanında "Kəsmə şikəstə" oxumaq ayıbdır, qoyun o, oxusun. Qonaq sözündə israrlı idi. Mən isə tez Teyyuba dənərək dedim ki, yaxşı deyil, səni istəyirlər sən də oxumalısan. Bu sözdən sonra Teyyub Dəmirov qarmonda çala-çala bir gözəl "Kəsmə şikəstə" oxudu ki, gəl görəsən. Demək istəyirəm ki, elə o zamanlar da "Kəsmə şikəstə"nin yerinə nə "Bakı şikəstəsi" nə də "Qədeş Şikəstə" deyilməmişdir. Rafiq müəllim, xahiş edirəm mənim adımdan onlara söylə ki, müğama bu cür münasibət göstərmək günahdır.

"Şöhrət" və "Şərəf" ordenli, "Ustad" medallı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" kafedrasının müdürü, professor Canəli Əkbərov:

- Mən Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütləlim Mütləlimov və s. ustad xanəndələr ilə müasirlərim arasında bir mənəvi körpü rolunu oynayıram. Adlarını çəkdiyim xanəndələr ilə bir yerdə işləmiş, üzlərini görmüş, nəfəslərini duymuş və oxuduqlarının şahidi olmuşam. Onların heç birindən "Kəsmə şikəstə"nin "Bakı şikəstə"si olmasını eşitməmişəm. Bütün zərbi müğamlar mənim ifamda lentə alınaraq radiomuzun qızıl fondunda saxlanılır. Mən Cənəli Əkbərov düz 55 il toylarda, el şənliklərində, əlli il isə sərasər bütün Abşeron kəndlərinin toy məclislərində xanəndəlik edirəm. Mənim heç vaxt yadına gəlmir ki, kənd toylarında mənə "Kəsmə şikəstə"nin yerinə "Bakı şikəstə"si və yaxud heç adını çəkmək istəmədiyim sözün, dediyiniz şikəstəni (M.R: "Qədeş Şikəstə") mənə sıfəri etsinlər. Rafiq müəllim, belə adamlar, yəni müğam sənətində yararlı bir işi olmayanlar indi nə demək istəyirlər? Nə qədər gec deyil öz səhvərini mətbuatda etiraf etsinlər".

2. Mən Hacıbaba Hüseynov kimi korifey sənətkarın tədrisi ilə bağlı xatirələrə onunla 12 il birlikdə çalışmış, tələbələri ilə müşayiətçi müəllim kimi işləmiş, Milli Konservatoriyanın baş müəllimi, müğam bilicisi, Sabir Ələkbərova müraciət etməli oldum. Ondan xahiş etdim ki, Hacıbaba müəllimin tədris zamanı "Kəsmə şikəstə" haqqında tələbələrə verdiyi məlumatları açıqlasın. Sabir müəllim də yaddaşında olan xatirələrdən birini belə izah etdi: Hacıbaba müəllim həmişə adını çəkdiyiniz zərbi müğama "Kəsmə şikəstə" deyirdi. Tələbələrinə "Kəsmə şikəstə"ni keçərkən deyirdi ki, bir "Sarıtorpaq şikəstə"si də vardır ki, "Kəsmə şikəstə"yə çox yaxındır".

Burada XIX əsrin axırı və XX əsrin əvvəllərində Abşeronda böyük nüfuzlu malik, klassik müğam ifaçısı "məşhur müğam bilicisi Mirzə Fərəc Rzayevi xatırlamaq yerinə düşərdi. Bizi maraqlıdır, ola bilərmi, Abbasqulu müəllim Mirzə Fərəcdən nümunələr, sitatlar gətirərkən onun haqqında yazılın "Xatirələr" kitabında aşağıdakı qeydlərlə ya rastlaşmasın, ya da rastlaşarkən onları bilərəkdən ötürüb keçsin? Məsələn: "Kəsmə şikəstə"nin Bakı və Şirvan mahallarında "Sarıtorpaq" adlanması M.Fərəc xatirələrinin ritmik (M.R:zərbi) müğamlar hissəsində təsdiq olunur" (3. s. 53).

### “Zərbi müğamlar” (3. s. 51)

M.F.Rzayev

1. Kərəmi	10. Şikəsteyi-Şirvan
2. Osman- Gərayi	11. Şikəsteyi-fars
3. Qəribi	12. Qarabağ şikəstəsi
4. Qara kurd	<b>13. Kəsmə şikəstə (Sarıtorpaq)</b>
5. Arazbarı	14. Əşiran
6. Bayatı	15. Keşişoğlu
7. Osmanlı	16. Heydəri
8. Cığatayı	17. Aşıqı
9. Ovşarı	18. Bağlama və qeyriləri

Gördüyünüz kimi, iki böyük sənətkarın “Kəsmə şikəstə” zərbi müğamının yarandığı mühit haqqındaki fikirləri bir-birini tamamlayır.

Yenə də başqa bir mənbədən istifadə etməyi özümüzə borc bilirik. Azərbaycan aşıqlar birliyinin sədri, sənətşunaslıq üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlinin “Şirvan aşiq ifaçılığında müğam-xanəndə üslubunun yeri” məqaləsindən bəzi fikirlərlə tanış olaq: “Şirvan ifaçılığının ana axarını təşkil edən “Şəşəngi”, “Gözəlləmə” və “Şikəstə” havalalar silsiləsi də müğam intonasiya üzərində qurulmuş aşiq mahnlarıdır” (4. s. 219). Digər səhifədə isə Məhərrəm müəllim Şirvan aşiq şikəstələrinin təsnifatını verir: “Şikəstə silsiləsində yer alan havalar: “Şirvan şikəstəsi”, “Qədim şikəstə”, “Zarınçı şikəstə”, “Qocaman şikəstə”, “Sarıtorpaq şikəstə”si və s. “Cahargah”, “Şikəsteyi-fars”, “Zil segah” və “Segah” müğamlarından məqam, ritm və intonasiya səviyyəsində faydalılmışdır” (4. s. 219).

Təqdim olunan nümunələrdən belə nəticəyə gəlmək olur ki, “Kəsmə şikəstə” zərbi müğamı Şirvan aşiq yaradıcılığında aşiq-xanəndə dəstələrinin məhsulu kimi qəbul oluna bilər. “Kəsmə şikəstə” zərbi müğamının yarandığı mühitlə tanış olduqdan sonra onun tarixi mənşəyi haqqında düşüncələrimizi, ehtimallarımızı izah edək. Tanınmış dirijor, müsiqişünas alim, xalq artisti Ə.Bədəlbəyli “İzahlı monoqrafik musiqi lüğəti” kitabında (2. s. 44) “Kəsmə şikəstə”ni aşağıdakı kimi xarakterizə edir: “Kəsmə şikəstə” – “Azərbaycan zərbli müğamıdır, instrumental müşayiətində bəzi musiqi cümlələri bir növ qırıq-qırıq ifa olunduğuundan kəsmə adlandırılmalıdır”.

Aparduğumuz araşdırmaclar, aşıqlarla etdiyimiz mübadiləvi səhbətlər əsasında məlum olmuşdur ki, “Kəsmə şikəstə” zərbi müğamının qədim aşiq havaları olan “Dilqəmi” və “Badamı-şikəstə” ilə melodik və ritmik cəhətdən yaxın qohumluq xüsusiyyətlərinə malikdir. “Dilqəmi” aşiq havasını, aşiq sənəti üzrə mütəxəssis Milli Konservatoriyannı dissertantı, dosent Mübariz Əliyev belə izah edir: “Öslində bu havanın adı “Diliqəmi”dir. Yəni, “dili qəmli” deməkdir. Bu aşiq mahnisi da Kəsmə şikəstə kimi ağır tempdə, lirik, minor xüsusiyyətlə havadır. Cümlələri də qırıq-qırıq ifa olunur”.

“Kəsmə şikəstə”nin yaxın qohumluğu olan qədim havalardan biri də “Badamı şikəstə”dir. Dahi Ü.Hacıbəyli “Koroğlu” operasında bu şikəstədən məharətlə istifadə etmiş və yanıqli melodiyası ilə tamaşaçılara zövqünü oxşamışdır.

Oxucularımıza əyani olaraq aydın olmaq üçün “Dilqəmi”, “Kəsmə şikəstə” və “Badamı şikəstə”dən bir parçanın not nümunələrini təqdim edirik.

**"Dilqəmi"**( 6. s. 160)

Qədim aşiq havası

**Moderato**

The musical score for "Dilqəmi" is presented in G clef, common time. It features a single melodic line across ten staves. The music is marked "Moderato". The notation includes various note heads (solid, hollow, etc.) and rests, indicating a rhythmic pattern. The score begins with a series of eighth-note pairs and quarter notes, followed by sixteenth-note patterns and then eighth-note pairs again. The key signature changes between staves, with some sections in B-flat major and others in A major. The score concludes with a dynamic marking "ff" (fortissimo).

**Kəsmə şikəstə" (8. s. 15)**

Ə.Bakıxanov

n.y. T.Bakıxanov

**Moderato**

The musical score for "Kəsmə şikəstə" (8. s. 15) is composed of ten staves of music. The key signature is B-flat major (two flats), and the time signature is common time (indicated by '4'). The tempo is marked as "Moderato". The music consists of various rhythmic patterns, including eighth-note groups and sixteenth-note figures. Dynamic markings include "p" (piano) and "tr" (trill). Articulation marks like dots and dashes are also present. The score is written on five-line staff paper.

**"Badamı şikəstə"**(5. s. 85)

Aşıq İmran Həsənovun ifasından

**Can**

a - be - lə qiy - qa - ci ba - xi - ban ay ba - lam a - y  
ba - lam ca - nim ü - zür - sən, ol - mu - şam ü -  
zün - dən ma - yil a - gö - z - lər, a - ba - lam a -  
ba - la - m ge - dən ay a - ğrin a - lim  
a be - lə

**Muz**

qoy sə - nə saz çə - lim həm il - ha m a - lum, yat - mi - san

**Can**

yu - xu - dan a - yil a - göz - lər,

**Muz**

gö - z - də qa - ra, qa - ş qa - ra göz - də qa - ra,

**Can**

yo - lu - na göz tik - mə - k - də - n, qal - ma - di göz - də qa - ra,  
a - la göz a - la göz ge - dən ay a - ğ - rn al-lam

Onu da qeyd etmək lazımdır ki, "Dilqəmi" və "Badamı şikəstə"si qədim aşiq havaları olaraq Azərbaycanın qərb bölgəsinin aşiq məktəbinin məhsullarıdır.

Bələ ehtimal olunur ki, Şirvan aşiq-xanəndə dəstələri qərb bölgəsi aşıqları ilə yaradıcılıq ünsiyyətində olmuş, onların ifa etdikləri havalara zərbi qoşaraq arada müğamlar oxumuş və nəticədə "Kəsmə şikəstə" kimi gözəl zərbi mövzusunu meydana gəlmüşdür.

Həqiqət xatirinə onu da etiraf etmək lazımdır ki, "Kəsmə şikəstə" zərbi muğamını Bakı camaati da çox sevir və məmənuniyyətlə qulaq asırlar. Xüsusən də Bakıda qadın toylarında xanımlar "Kəsmə şikəstə"ni çox istədiklərindən qadın xanəndələrinə həmin şikəstəni xüsusi olaraq "Bakı şikəstə"si kimi sıfariş edirdilər. Amma bu istək elə qadın toylarında bir istək olaraq qalmışdı. Lakin xalq gözündə "Kəsmə şikəstə" öz adıyla aprobasiyadan keçərək Şirvan aşiq mühitinə sadiqliyini saxlaya bildi.

### **ƏDƏBİYYAT:**

1. Hacıbəyli Ü.O. Əsərləri II cild. B.: Elm, 1965, 410 s.
2. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 245 s.
3. Rzayeva-Bağirova R. Tarzən M. Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, 71 s.
4. Azərbaycan muğamşunaslığı: problemlər, perspektivlər. B.: Təknur, 2015, 559 s.
5. Mehdiyev Ç. Aşıq havaları I cild. Təbriz, 2004, 146 s.
6. Kərimi S.Ə., Quliyev A.N., Əliyev M.F. Saz məktəbi. B.: Qarabağ, 2007, 232 s.
7. Bakıxanov Ə.M. Azərbaycan ritmik muğamları. B.: İşıq, 1968, 48 s.

**Рафиг Мусазаде**

доктор философии по искусствоизведению,  
профессор АМК

### **НЕКОТОРЫЕ МЫСЛИ О ЗЕРБИ МУГАМЕ «КЕСМЕ ШИКЕСТЕ»**

#### **Резюме**

В статье автор дает подробную информацию о зерби мугамах, об ашыгском искусстве. Приводятся веские аргументы против ложных и спорных мыслей о зерби мугаме «Кесме шикесте». Раскрывается история происхождения и особенности исполнения «Кесме шикесте».

**Ключевые слова:** «Кесме шикесте», ашыг, ритмический мугам, Ширван, Сариторпаг

**Rafiq Musazada**

PhD on Art science, professor of ANC

### **ABOUT RIDDLES OF MUGHAM "KASMA SHIKASTA"**

#### **Summary**

Author provides information about the ashug music, riddles of mugham and shikasta and compelling evidence, expert's attitudes against false statements about Kasma-Shikasta was researched. At the same time performance characteristics and the historical origins of Kasma-Shikastais was disclosed.

**Key words:** Kasma Shikasta, ashug, riddles of mugham, Shikastas, Shirvan, Saritorpag

**Rəyçilər:** professor A.Abdullayev;  
professor F.Dadaşov

**Samirə CƏLİLOVA**

AMK-nin doktorantı

Email: solmire-111@mail.ru

## GƏNC TARZƏNLƏRİN MÜASİR TAR İFAÇILIQ SƏNƏTİNİN İNKİŞAFINDA ROLU

**Xülasə:** Məqalədə gənc tarzənlərin ifaçılıq sənətinə təsiri barədə söhbət açılır. Gənc ifaçıların yaradıcılığı araşdırılır, onların ifaçılıqda ümumi cəhətləri aşkar edilir.

**Açar sözlər:** tar, gənc, sənət, ifaçı, müasir

Azərbaycan torpağı əsrlər boyu sevilən gözəl ifaçılar - görkəmləi xanəndələr, aşıqlar yetişdirib. Görkəmlı ifaçılarımızdan Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi milli korifeyleri olan doğma yurdumuzun zəngin xalq musiqisi və musiqi ifaçılarının yaradıcılıq fəaliyyətlərini nə qədər öyrənsək də, yenə azlıq edəcək. Belə ki, hələ öyrənməli, sırrı açılmamış sənət yolları olan ifaçılarımıza çoxdur.

Məlumdur ki, tar milli musiqi alətlərimizin tacı sayılan və azərbaycançılıq ruhunu aşlayan qədim milli musiqi alətimizdir. Azərbaycan tarını Mirzə Sadıq Əsədoğlu rekonstruksiya edib və bu təkmilləşmədən sonra 3 nəsil Azərbaycan tarzənləri yetişmişdir.

I nəsil tarzən ifaçılarımıza XIX əsrədə yaşayıb-yaratmış tar ifaçıları aid edilir. Bu mərhələdə Məşədi Məlikməmməd Ağasəlah oğlu (1838-1909), Mirzə Sadıq Əsədoğlu (1846-1902), Mirzə Fərəc (1847-1927), Məşədi Zeynal (1850-1918), Malibəyli Həmid (1869-1922), Məşədi Cəmil Əmirov (1875-1928), Şirin Axundov (1878-1927), Qurban Pirimov (1880-1965), Mənsur Mənsurov (1887-1967), Məmmədmirzə Bakıxanov (1890-1957), Əhməd Bakıxanov (1892-1973) kimi görkəmlı tarzənlərimiz fəaliyyət göstərərək tar ifaçılıq sənətimizi inkişaf etdiriblər.

II nəsil tarzənlərimizə Azərbaycan xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhəlli Müslümov, Firuz Əliyev, əməkdar artistlər Vamiq Məmmədəliyev, Fikrət Verdiyev, Valeh Rəhimov, Elxan Mansurov və b. kimi görkəmlı şəxsiyyətlər aiddir.

III mərhələyə gənc tarzənlərimizi aid etmək olar. Bunlar Malik Mansurov, Elçin Həşimov, Əliağa Sədiyev, Ələkbər Ələkbərov və b. kimi sənətkarlarımızdır.

Dahi bəstəkarımız Üzeyir Hacıbəyli tarın əsas pərdələrini Avropa klassik səs düzüminə məxsus tonlara uyğunlaşdırılmış, onun notla rahat ifa edilməsinə nail olmuşdur. Bu yeni islahatlar tar alətində dünya klassik musiqisinə məxsus əsərlərin ifa olunmasına götərib çıxarmışdır. Məhz bu baxımdan tar ifaçılıq sənətində öz sözünü demiş novator sənətkarlarımız həm klassik musiqi xəzinəsinə aid nümunələri, həm də müğamları böyük ustalıqla ifa edirlər.

XX əsrin 70-ci illərindən başlayaraq müasir tar ifaçılıq sənəti təkmilləşməyə başlanmış və dünya musiqi alətlərinə integrasiyası prosesi geniş vüsət almışdır. Buna səbəb Azərbaycan bəstəkarlarının tar və simfonik, estrada simfonik, kamera və xalq çalğı orkestrləri üçün yaz-dıqları iri və kiçik həcmli əsərləri ilə yanaşı, həm də xarici ölkə bəstəkarlarının yaradıcılıqlarından olan nümunələrin tar aləti üçün transkripsiya olunması idi. Dünya səhnələrində ifa olunan bu nümunələr xüsusi marağa səbəb olmuş və integrasiya prosesinə böyük təkan vermişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu illərdə Şərqi ölkələri arasında tar ilk dəfə olaraq solo-konsert proqramları ilə çıxışları yeni ənənənin əsasını qoymuşdur.

Eyni zamanda tar ifaçılığının dünya səhnələrinin konsert proqramına daxil olmasının başlıca səbəblərindən biri kimi ifaçının virtuoz məharəti, musiqi duyumu və keçdiyi məktəbin səviyyəsini göstərmək olar. Bu baxımdan müasir tar ifaçılıq sənətini aşağıdakı xüsusiyyətlərlə səciyyələndirmək mümkündür:

- 1) Müasir tar ifaçılığı ənənələrinə tam, bənzərsiz yeni texnika və bədii üslubun götirilməsi;
- 2) Müğamların və bəstəkar əsərlərinin ifasında keyfiyyətcə fərqlənən yeni interpretasiyaların formalasdırılması;
- 3) Tar alətində yeni səslənmə, tembr və digər ifadə imkanlarının aşkar edilməsi;
- 4) Avropa musiqi alətlərinə xas olan müxtəlif strix və nüansları duyaraq onları ifadə etmə

bacarığının formalasdırılması;

5) Sağ-sol əl və barmaq texnikasını həm fərqli, həmçinin bədii ifadə imkanlarının novatorca-sına əlaqələndirilməsi və ifa edilən əsərdə böyük məharətlə səsləndirilməsi;

6) Müxtəlif yeni effektli ifa maneraların və texniki xüsusiyyətlərin əsasının formalasdırılması.

Sadalanan bütün bu keyfiyyətlərə malik olan tar ifaçısı geniş dinləyici auditoriyasının rəğbəti-ni qazanaraq Azərbaycan, elcə də xarici ölkə bəstəkarlarının klassik əsərlərini səsləndirmək bacarığına nail olur. Həmçinin, mənşəyindən asılı olmadan həm xarici, həm də milli ruhda yazılmış əsərə qarşı auditoriyada rəğbat hissini oyada bilir. Bununla bərabər müasir tar ifaçılarımız səhnə mədəniyyəti, repertuar zənginliyi və ifaçılıq səriştəsi ilə xüsusi olaraq seçilirlər.

Qeyd olunan tar ifaçılarımızın xüsusiyyətlərinin formalasdılması nəticəsində həm milli alətin dünya musiqi alətləri ailəsinə ineqrasiyası mümkün olmuş, həm də dünyanın konsert səhnələrində böyük orkestrlərin müşayiəti ilə solo konsert proqramlarının uğurla həyata keçməsinə səbəb olmuşdur.

Müasir tar ifaçılığı sənətinin istedadlı nümayəndələri həmçinin öz sələflərinin ənənələrini yaşadaraq layiqincə davam etdirirlər. Bunlara misal olaraq Malik Mansurov, Elçin Həşimov, Əliağa Sədiyev, Ələkbər Ələkbərov, Sahib Paşazadə, Şəhriyar İmanov, Mustafa Aşurov kimi və digər tarzənlərimizi göstərə bilərik.

Görkəmlı tar ifaçısı olan Əliağa Sədiyev müasir dövrə fəaliyyəti və yaradıcılığı ilə seçilir. 20 ilə yaxın Azərbaycanın xalq artisti Nəzakət Teymurova ilə birgə çalışmış və dünyanın bir çox ölkələrinə qastrol səfərləri edərək konsert proqramları ilə çıxış etmişdir. Hazırda "Xarı bülbü'l" muğam qrupunun bədii rəhbəridir.

Tar ifaçılıq sənətində gənc nəslin nümayəndələrindən biri olan Ələkbər Ələkbərov həm ifaçılıq sənətində, həm də pedaqoji fəaliyyətdən böyük uğurlar qazanmışdır. O, 1992-ci ildə görkəmlı tarzən Ə.Bakıxanovun 100 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsində birinci yerə layiq görülmüşdür. Həmçinin Ə.Ələkbərov ABŞ, Fransa, Çexiya, Türkiyə, İran, Türkmenistan, Qazaxıstan, Rusiya, Ukrayna, Belarusiya, Kanada, Özbəkistan, Polşa, İngiltərə və s. xarici ölkələrdə muğam triosu ilə milli musiqimizi layiqincə təmsil etmişdir. Respublikanın xalq artistləri – B.Mahmudoğlu, A.Babayev, M.Əyyubova, C.Əkbərov, əməkdar artistlər – Z.Əliyev, A.Orucova, G.Əliyeva kimi bir çox tanınmış xanəndələrlə işbirliyi olmuşdur. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında "İnstrumental muğam" kafedrasında baş müəllim vəzifəsində çalışır.

Gənc nəslə aid edilən istedadlı tarzənlərimizdən biri də Elçin Həşimovdur. 1992-ci ildə A.Zeynalli adına Bakı Musiqi Texnikumunu, 1997-ci ildə isə Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsini (tar) bitirən E.Həşimov hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestrində çalışan tarzən bir çox muğam tamaşalarında – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıł" operalarında və Niyazinin "Rast" simfonik muğamında olan solo partiyaları yüksək professionallıqla ifa etmişdir. Mahir istedadlı malik olan Elçin Həşimov milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində - ABŞ, Fransa, Almaniya, İngiltərə, İsveç, İsveçrə, Finlandiya, Hollanda, İran, Türkiyə, Rusiya, Ukrayna və s. ləyqətlə təmsil etmişdir. Qeyd etmək lazımdır ki, 2007-ci ildə o, Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2014-2015-ci illərdə isə Prezident Mükafatına layiq görülmüşdür.

Bəzi gənc nəsil müasir tar ifaçılarımız beynəlxalq festivallarda iştirak edərək Respublikamızı layiqincə təmsil edirlər. Bura Sahib Paşazadə, Şəhriyar İmanov, Mustafa Aşurov və bu sətirlərin müəllifi Samirə Cəlilova kimi tarzənləri aid etmək olar.

Azərbaycanın əməkdar artisti Sahib Paşazadə istedadlı tar ifaçılarımızdan biridir. Onun yüksək səviyyəli musiqiçi kimi yetişməsində atası - görkəmlı dirijor Ağaverdi Paşayevin rolü danılmazdır. İfaçılıqla bərabər həm də tar alətinin təbliğatçısı kimi dünyanın bir çox ölkələrinə qastrol səfərləri edən istedadlı tarzən Azərbaycan tarının tarixi, inkişafi və texniki imkanları barəsində Braziliyada keçirilən Beynəlxalq Festivalda çıxış edərək 2012-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirmişdir. Burada keçirilən konsert zamanı ifaçı "Segah", "Mahur-Hindi", "Bayati-Şiraz", "Cahargah" kimi Azərbaycan muğamlarından parçalar və "Azərbaycan", "Bənövşə", "Naz-Nazi" və digər Azərbaycan milli rəqsərini, habelə brazili-

yalı bəstəkar Zeqinya Abreunun “Tiko-Tiko” əsərini Azərbaycan musiqisi ilə sintezini auditoriyaya təqdim etmişdir. Qeyd etmək lazımdır ki, S.Paşazadənin Braziliyadakı çıxışları Azərbaycan musiqisi və mədəniyyətinin bu ölkədə tanıtılmasına xidmət etmişdir.

Azərbaycan tar ifaçılıq məktəbinin yeni, gənc və istedadlı nümayəndəsi olan Şəhriyar İmanov Milli Konservatoriyyada pedaqoji fəaliyyət göstərməklə yanaşı, həmçinin karyerasını solo, müşayiət fəaliyyəti ilə də davam etdirir. İlk təhsilini 4 sayılı musiqi məktəbində alan tarzənin ilk uğurları isə 1998-ci ildən başlayır. Məktəbdaxili müsabiqənin I yer qalibi olan Şəhriyar İmanov növbəti ildə Hacı Məmmədov adına 4-cü Bakı şəhər müsabiqəsinin, ardınca isə 5-ci Hacı Məmmədov adına müsabiqənin I yer qalibi olur. 2001-ci ildə ilk solo konsertini verən tarzənin Dövlət Simfonik Orkestri və xalq artisti Rauf Abdullayevin bəddi rəhbərliyi ilə çıxışı alqışlara səbəb olur. 2002-ci ildən təhsilini Bülbül adına orta ixtisas məktəbində davam etdirərək bir neçə respublika müsabiqəsinin qalibi olur. Qırğızistanda keçirilən “İssikkul yıldızları” festivalında, ABŞ-da “SXSW music” festivalında, İsraildə “Oud festival”ında, Çində “Shanxi world music festivalında, Fransada “Midem” festivalında, İsvəçrə “Montreux jazz” festivalında, Almaniyada “Rudolstadt folk music” festivalında iştirak edən gənc ifaçı həmçinin, Yunanistanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsvəçrədə, Kiprda müxtəlif konsert proqramları ilə çıxış etmişdir.

Adı Azərbaycan Respublikasının “Qızıl Kitab”na daxil edilən gənclərdən prezident təqaüdüsü Mustafa Əhməd oğlu Aşurovun adını çəkə bilərik. L. və M.Rostropoviçlər adına 21 sayılı onbirillik musiqi məktəbində təhsil alan gənc tarzənimiz ali təhsilini Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrində davam etdirmişdir. Şotlandiya, Fransa, Norveç, Belçika, Britaniya kimi ölkələrdə konsert proqramlarında çıxış edən Mustafa Aşurovun ifası dinləyicilərin zövqünü oxşamış və böyük rəğbətlə qarşılanmışdır.

Xalq artisti Möhlət Müslümov bu sətirlərin müəllifi haqqında söyləyir: “İfaçılıq sənətində özünəməxsus ifaları ilə seçilən gənc istedadlı tarzənlərimizdən biri də Samirə Cəlilovadır. İlk təhsilini 11 sayılı uşaq musiqi məktəbində Rübəbə Poladovanın sinfində alan gənc ifaçı daha sonralar təhsilini Azərbaycan Milli Konservatoriyasında Möhlət Müslümovun sinfində davam etdirmişdir. Bir çox respublika müsabiqələrinin iştirakçısı olan gənc tar ifaçısı Samirə Cəlilova həmçinin, müxtəlif illərdə Türkiyə, Qırğızistan, İran, İspaniya, Özbəkistan, İsvəç, Fransa və s. ölkələrdə solo və muğam triosu ilə çıxışlar etmişdir. Gənc tarzən xanım həm ölkəmizdə, həm də xarici ölkələrdə bəstəkar əsərləri ilə yanaşı, müğamlarımızı da məharətlə ifa etmiş və tamaşaçılardan rəğbətinə, sürəkli alqışlarını qazanmışdır” (İctimai TV-nin efirində “Ustad dərsi” verilişində. 2009, 25 aprel).

Müasir dövrümüzdə ifaları ilə seçilən gənc tarzənlərimizdən biri də Bəhruz Zeynalovdur. İlk təhsilini Xaçmaz şəhər musiqi məktəbində alan gənc tar ifaçısı daha sonralar təhsilini Bülbül adına orta ixtisas və musiqi məktəbində və Azərbaycan Milli Konservatoriyasında davam etdirmişdir. Müxtəlif illərdə F.Manafov, A.Abdullayev, M.Kərimov, M.Quliyev kimi müəllimlərdən tar sənətinin sırlarını mənimşəyen Bəhruz Zeynalov bir neçə Respublika müsabiqələrində və Beynəlxalq festivalda iştirak edərək uğur qazanmışdır. Türkiyə, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə müxtəlif illərdə konsertlərlə çıxış edən gənc ifaçı hal-hazırda Asəf Zeynallı adına Musiqi Kollecində pedoqoji fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, simfonik orkestrlə ifa etdiyi V.Adığözəlovun “Qərənfil”, H.Rzayev “Cahargah rapsodiyası”, H.Xanməmmədovun “II konsert” əsərlərinə özünəməxsus ifa tərzini tədbiq edərək auditoriyanın böyük sevgisini qazanmışdır.

Bu gün musiqi ifaçılığı sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı təqdirəlayıq haldır. Yaradılan şərait müasir tar ifaçılığı sənətinin daha da inkişaf etməsinə səbəb olacaq və belə gənclərimiz gələcəkdə də beynəlxalq festival və simpoziumlarda öz layiqli ifaları ilə Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu bir daha böyük məharətlə nümayiş etdirəcəkdir.

## ƏDƏBİYYAT:

1. Nəcəfzadə A.İ. Azərbaycan xalq çalğı alətərinin izahlı lügəti. II nəşr. B.: MBM, 2004, 224 s.
2. Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri. B.: İşiq, 1975, s. 64
3. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yaziçı, 1985, 478 s.
4. Əbülfəsəimov V.Ə. Tar, kamança və qanun ifaçılığı üzrə bakalavr dərəcəsi alanlar üçün “İxtisas” fənninin tədrisi metodikası programı. B.: 2001, 15 s.

### Sayıtoqrafiya

5. Qız qalası baleti. Vikipediya, açıq ensiklopediya.  
URL:[http://az.wikipedia.org/wiki/Q%C4%B1z\\_qalas%C4%B1\\_%28balet%29](http://az.wikipedia.org/wiki/Q%C4%B1z_qalas%C4%B1_%28balet%29)
6. Prof. Dr. Saadet ABDULLAYEVA “Azərbaycan Müzik Aletleri Dünyayı Büyülemektedir”  
URL:<http://irs-az.com/new/pdf/201205/1338467101192145956.pdf>

**Самира ДЖАЛИЛОВА**  
Докторант АНК

## РОЛЬ МОЛОДОГО ПОКОЛЕНИЯ ИСПОЛНИТЕЛЕЙ НА ТАРЕ В РАЗВИТИИ ИНСТРУМЕНТАЛЬНОГО ИСКУССТВА

### Резюме

В статье говорится о воздействии молодого поколения исполнителей в развитие исполнительского инструментального искусства. Рассматривается творчество молодых исполнителей на таре. Так же отмечаются общие характерные черты их творчества.

**Ключевые слова:** тар, искусство, исполнитель, современный

**Jalilova Samira**

PhD candidate of ANC

## ROLE OF THE YOUNG PERFORMERS IN THE DEVELOPMENT OF TAR INSTRUMENTAL ART

### Summary

The article describes the impact of the younger generation in the development of performing tar. Here we consider the creativity a few young performers. And also marked general features of their creativity.

**Key words:** tar, art, performer, modern

**Rəyçilər:** professor Fəttah Xalıqzadə;  
dosent Jala Qulamova.

**Adıgözəl ƏLİYEV**  
AMK-nin dosenti  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

**Məhərrəm MƏMMƏDOV**  
AMK-nin baş müəllimi  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

## TAR İFAÇILIQ SƏNƏTİ HAQQINDA YENİ MONOQRAFIYA

**Xülasə:** Məqalədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alətləri” kafedrasının dosenti Afət Novruzovun “Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu” adlı monoqrafiyası haqqında bəhs olunur. Mövzular ilə tanış olduqda tar üçün xronoloji yolla not ifaçılığının ilk dövründən bu günə qədər yazılmış və köçürülmüş əsərlərdən nümunələrin müfəssəl şəkildə araşdırıldığı müşahidə edilir. Müəllif tar ilə fortepiano üçün yazılmış və işlənmiş əsərlərin elmi-nəzəri təhlilinin nəticələrini qeyd edir.

**Açar sözlər:** Afət Novruzov, tarda islahatlar, bəstəkar əsərlərinin rolu

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alətləri” kafedrasının dosenti Afət Novruzovun “Tar ifaçılıq sənətinin inkafında bəstəkar əsərlərinin rolu” (13) adlı monoqrafiyası tarda not ifaçılığı tarixi və nəzəriyyəsinə dair dəyərli elmi-tədqiqat vəsaitidir. 2014-cü ildə işıq üzü görmüş bu monoqrafiya istedadlı musiqiçi, tar ifaçılıq sənətinin araşdırıcıısı A.Novruzovun uzun müddət elmi axtarşlarının nəticəsi olaraq meydana gəlmişdir.

Monoqrafiyanın mövzuları ilə tanış olduqda biz tar üçün xronoloji yolla not ifaçılığının ilk dövründən bu günə qədər yazılmış və köçürülmüş əsərlərdən nümunələrin müfəssəl şəkildə araşdırığını müşahidə edirik. Elmi-tədqiqat sahəsində geniş və səmərəli faaliyyət göstərən A.Novruzov 40 ildən artıq bir dövr ərzində musiqi elminin bir sıra sahələri üzrə müxtəlif mövzulara dair elmi məqalələrin, metodik və dərs vəsaitlərinin müəllifi kimi tanınır.

Qeyd edək ki, yüksək elmi səviyyədə başa çatdırılmış bu vəsait ifaçılıq praktikası və tarixi kurslarında, həmçinin tar alətinə dair müəyyən aktual elmi tədqiqat məsələlərinin öyrənilməsində istifadə oluna bilər.

Monoqrafiyaya daxil edilmiş tədqiqatlarda tar alətinin ifaçılıq məziyyətləri, bəstəkar yaradıcılığı ilə bağlı inkişaf mərhələləri geniş şəkildə araşdırılır, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin musiqi mövzularının əhəmiyyətli rolu və musiqi nümunələrinin ifadə vaistələri təhlil edilir.

Monoqrafiya iki fəsildən ibarətdir: Birinci fəsildə şifahi ənənəli instrumental muğam ifaçılıq sənətinin təkamülünün Sadıqcan Əsədəoğlu ilə bağlılığı (tarın müşaiyətçi alətdən solo ifaçılıq alətinə yönəlməsi), tarın simləri, köklənmə variantları (in H, in A, in C, in B) mizrab strixləri və onların bir çox nümunələri haqqında bilgilər yer alır.

Burada dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü və hərtərəfli faaliyyətinin nəticəsi olaraq not ifaçılığının çalğı alətlərimizə tətbiqində yaranan problemlər, milli musiqi alətlərimizdə tədris məsələləri ilk olaraq tar ixtisas sinfinin Azərbaycan Dövlət Konservatoriyasında, sonralar isə Türk musiqi texnikumunda xalq çalğı alətlərinin Avropa alətləri səviyyəsində tədrisi ilə bağlı geniş məlumat verilir.

Bu bölümə müəllif tar alətinin tədrisi ilə bağlı Üzeyir Hacıbəylinin 1925-ci ildə tərtib etdiyi programın tarixi əhəmiyyətini, milli musiqi nümunələri ilə yanaşı xarici ölkə bəstəkar əsərlərinin burada yer almasını, tar ifaçılığı sənətinin inkişafı və formallaşmasında rolunu bilavəstə dahi bəstəkara istinadən gətirdiyi sitatlarda geniş şərh edir. Xalq çalğı alətlərində not ifaçılığının mümkünüyünü sübut edən bu vasitələrin və tədrisdə qazanılmış nailiyyətlərin nəticəsi olaraq 1925-ci

ildə “Arşın mal alan” musiqili komediyasının bəstəkarlarının qüvvəsi ilə tamaşaşa qoyulması tarixi fakt kimi dəyərləndirilir.

Monoqrafiyada xarici ölkə bəstəkar əsərlərinin ifası, müxtəlif səpkili yeni ifaçılıq üslublarının formallaşması, əsərlərin fortepianonun müşayiəti ilə səsləndirilməsi, bununla da Şərqi və Qərbi musiqi alətləri arasında vəhdətə nail olmaq ənənəsinin vacibliyinin əhəmiyyəti diqqətə çatdırılır. Maraqlı faktlardan biri kimi müəllif Ü.Hacıbəylinin müraciət etdiyi Ş.Qunonun “Faust” operasından “Vals” rəqsinin tar ilə fortepianoda səslənməsi haqqında fikirlərini belə açıqlayır: “Tarda mezzo – soprano açonardan istifadə edildiyinə görə əksər hallarda skripka açonardada olan not mətnini tarın diapazonuna uyğunlaşdırmaq məqsədilə təkcə açon dəyişikliyi edilir (Açon dəyişmə transpozisiya). Məhz həmin təcrübədən Ş.Qunonun “Vals” əsərində istifadə edilərək açon dəyişikliyi nəticəsində re major tonallığından sol major tonallığına köçürülmüşdür” (13, s. 17). Sonrakı sətirlərdə: “Əsərin melodik quruluşunda tar ifaçılıq prinsiplərinə yaxınlıq əlaməti duyulmaqla yanaşı, burada geniş ifaçılıq vərdişlərini inkişaf etdirən amillər də mövcuddur. Burada “Vals”ın axıcılığı, intonasiya tərkibi tar ifaçılığında olduqca tabii səslənir. Monoqrafiyanın hər bir fəsildə araşdırılan mövzular elmi tədqiqat nümunəsi kimi diqqəti cəlb edir”.

Əvvəldə qeyd edildiyi kimi, 1-ci fəsildə Ü.Hacıbəylinin tara dair islahatları, musiqi təhsili üzrə fəaliyyəti, dörsliklərin yazılıması, xalq çalğı alətləri üçün köçürmələrin təhlili və ifaçılıq məziyyətlərindən bəhs olunur. Qeyd edək ki, tar ifaçılıq sənətində ciddi araşdırımlar aparmaq bu sənətin elmi nəzəri və təcrubi xüsusiyyətlərini üzə çıxarmaq iqtidarında olan mütəxəssis alətin bədii və texniki imkanlarını dərinlənən bilməli, müəyyən elmi potensiala və təcrübəyə malik olmalıdır. A.Novruzov bu sahənin imkanlarını dərinlənən bilən alim kimi bu gün üçün aktual olan bir işin öhdəsindən bacarıqla gəlməklə, tar ifaçılığı nəzəriyyəsinin təhlilində öz sözünü deyir. Yeri gəlmışkən qeyd edək ki, A.Novruzov görkəmli tarzən Respublikanın əməkdar artisti Əhsən Dadaşovun yaradıcılıq ırsını araşdırınan mütəxəsislərdən biri kimi də tanınır (14, 15, 16).

Müəllif 1-ci fəsildə 1940-50-ci illərdə xalq çalğı alətlərində not ifaçılığının intensiv inkişafi, Səid Rüstəmov və Adil Gəray Məmmədbəylinin bu sahədə fəaliyyəti, rus və Qərbi bəstəkarlarının əsərlərindən işləmələrin və köçürmələrin, həmçinin tar ixtisası üzrə tərtib olunmuş tədris proqramının müstəsna əhəmiyyətini hər tərəfli şərh edir.

Bu baxımdan tar, kamança üçün dərs vəsaitləri siyahısında S.Rüstəmovun “Tar məktəbi” (17), C.Həsənovanın (1915-1985) “Kamança məktəbi” dərsliyi (18), Adil Gəray Məmmədbəylinin “Muğam etüdlər” (3), S.Rüstəmovun “Melodik etüdlər” (11) kimi əsərlər təqdim edilir, onların məqsədi və mahiyyəti açıqlanır. Burada xarici ölkə bəstəkarlarının əsərlərində nümunələrin tədrisi ilə yanaşı, həm də xalq çalğı alətləri not ifaçılığı vərdişlərinin yüksək səviyyədə formallaşmasındaki əhəmiyyəti də qeyd edilir.

Bu bölmədə əsərlərin çalğı alətinin diapazonu və tessiturasına uyğunluğunun, ştrix və aplikaturanın tətbiqində orijinallığın müəyyən dərəcədə saxlanılmasının, alətin bədii və texniki imkanlarının üzə çıxmاسının, əsərin ifaçılıq xüsusiyyəti və musiqinin səciyyəvi cəhətlərinin geniş təhlilinin şahidi olurraq.

Əsərlərdə qarşıya çıxan problemlərin ifaçılıq nəzəriyyəsi baxımından təhlili və müəyyən metodik vasitələrin şərhi də maraqlıdır. Müəllifin fikrinə görə xarici ölkə bəstəkar əsərlərinin tərəfən ifası tarzən müsəlmanlıq dövrlərinin və yeni ifaçılıq vərdişlərinin özündə ehtivasına gətirib çıxarır.

Monoqrafiyanın ikinci fəsli daha geniş şəkildə verilmiş dəyərli elmi tədqiqatdır. II fəsil bütövlükdə iki mühüm əhəmiyyət daşıyan mövzuya həsr edilib: 1. Azərbaycan bəstəkarlarının kiçik və iri həcmli kameral instrumental əsərləri; 2. Azərbaycan bəstəkarlarının tar ilə orkestr üçün “Konsert”lərinin ifaçılıq xüsusiyyətlərinin araşdırılması.

II fəsildə XX əsr musiqi sənətində yeni bir dövrün başlandığını, peşəkar bəstəkarlıq məktəbinin və instrumental not ifaçılığı sənətinin inkişafının elmi-metodik əsərlərinin qurulmasına yaradıcısı olan Ü.Hacıbəylinin misilsiz rolü geniş şərh olunur.

Müəllif solo tar üçün orijinal əsərlərin bəstəkarlarımız tərəfindən yazılımasının 50-ci illərə təsadüf etdiyini, tarın aparıcı alət kimi orkestr əsərlərinin partiturasında yer almamasını və bu əsərlərin sonradan tar üçün yazılmış ilk orijinal nümunə kimi yarandığını qeyd edir. (Ü.Hacıbəyli I və II fantaziyaları, M.Moqamayev “Radio marşı”, S.Rüstəmov “Şadlıq rəqsi” və s.) Monoqrafiyada

S.Rüstəmovun “Tar məktəbi” dərsliyi metodik baxımdan araşdırılır və Üz.Hacıbəylinin bu dərslik haqqında fikirləri diqqətə çatdırır. Tar ifaçılığı tarixində ikinci orijinal əsər olan Adil Gəray Məmmədbəylinin “Muğam etüdləri” (1943-cü ildə yazılmışdır) və 50-ci illərdə nəşr edilmiş S.Rüstəmovun “Melodik etüdlər” məcmuəsinin mahiyəti açıqlanır, ifaçılıq prinsipləri baxımından təhlil edilir və bu etüdlərin bəstəkar əsərlərinin təfsirindəki rolu işıqlandırılır. 50-70-ci illərdə Azərbaycan bəstəkarları tərəfindən yazılmış orijinal əsərlərin tar üçün köçürmələrin forması və ifaçılıq nəzəriyyəsi baxımından təhlili maraq doğurur.

Müəllif tar ilə fortepiano üçün yazılmış və işlənmiş əsərlərin elmi-nəzəri təhlilinin nəticəsi olaraq qeyd edir: “Azərbaycan bəstəkarlarının yaratdığı kiçik həcmli əsərlərdə tarın bədii və texniki imkanları məhdud çərçivədə üzə çıxarılsa, tar üçün yazılın iri həcmli əsərlərdə məhz alətin peşkarlıq baxımından yeni xüsusiyyətləri və özünəməxsus ifaçılıq məziyyətləri yüksək inkişafda təzahürünü tapır” (13, s.72). Burada söhbət A.Zeynallının “Muğamsayağı”, C.Cahangirovun “Rondo”, S.Ələsgərovun “Daimi hərəkət”, “Tarantella” və tar ifaçılığında istifadə olunan vokal əsərlərindən gedir.

Monoqrafiyada görkəmli bəstəkar Süleyman Ələsgərovun tar ilə fortepiano üçün “Sonatina”nın forması, kompozisiya quruluşu, ifaçılıq prinsipləri, bəstəkar Sevda İbrahimovanın tar ilə kamera orkestri üçün “Xatirə” poemasının yumorlu və romantik səciyyəli musiqi mövzularının həmçinin tarda muğama xas olan çalğı üslublarının geniş şərhi verilir.

Sonra xronoloji ardıcılığın davamı olaraq müəllif istedadlı bəstəkar Vasif Allahverdiyevin maraqlı tədqiqat obyektiñə çevrilmiş “Qarabağ balladası” əsərini geniş və əhəmiyyətli dərəcədə təhlil edir (13, s. 90-92). Yeri gölmüşkən deyək ki, “Qarabağ balladası” solo tar üçün bəstələnmış müşayiətsiz ilk orijinal əsərdir. A.Novruzov əsərdə Vasif Allahverdiyevin özünəməxsus yaradıcılıq üslubunu, musiqi mətninə müasir not yazı üsullarının tətbiqini, tarın ton və zəng simlərindən bərabərhüquqlu ifadə vaistəsi kimi yararlandığını elmi araşdırmalar şəklində səciyyələndirir.

Monoqrafiyanın II fəslinin ikinci yarımfəsli bütövlükdə Azərbaycan bəstəkarlarının tar ilə orkestr üçün “Konsert”lərinin araşdırılmasından ibarətdir. Bu bölmədə də Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ü.Hacıbəylinin estetik konsepsiyası, ideya və yaradıcılıq ənənələrinin müasir dövrün tələbini uyğun professional şəkildə davam etdirilməsi göstərilir.

Bu baxımdan bəstəkar H.Xanməmmədovun “Tar ilə orkestr üçün 1 sayılı Konserti”, S.Rüstəmovun, S.Ələsgərovun “Xalq çalğı alətləri orkestri üçün 1 sayılı Konsert”i, T.Bakıxanov R.Mirişli, N.Məmmədovun “Tar ilə orkestr üçün Konsert”ləri istər forma, kompozisiya, məqam, istərsə də ifaçılıq məziyyətləri və nəzəriyyəsi baxımından ardıcılıqla təhlil edilir. Məhz bu arqumentlərə əsaslanan müəllif müxtəlif musiqişünasların araşdırıcıqları nəticələrə söykənərək bu “Konsert”lər haqqında fikirlərini elmi konsepsiya şəklində səciyyələndirməyə nail olub.

Düşünürük ki, istedadlı musiqişünas alim Afət Novruzovun uzun müddət ərzində apardığı məqsədyönlü işin nəticəsində ərsəyə gəlmiş bu monoqrafiya mükəmməl tədqiqat nümunəsi olaraq xalq çalğı alətlərinin ifaçılıq nəzəriyyəsi və tədrisinə dair lazımlı vəsait kimi gələcək elmi araşdırmaların tədqiqində əhəmiyyətli rol oynayacaqdır.

## ƏDƏBİYYAT:

1. Hacıbəyov Ü.Ə. Əsərləri. II cild B.: Elm, 1965. 408 s.
2. Abbasova E.A. Səid Rüstəmov. B.: Azərnəşr. 1973. 48 s.
3. Adil Gəray. Tar üçün muğam etüdləri. B.: Azornəşr. 1943. 31 s.
4. Əbdülqasimov V.Ə. Azərbaycanda tarın tədrisi tarixində (1920-1935-ci illər) B.: ADNA. 1984. 22s.
5. Ələsgərov S. Tar ilə xalq çalğı alətləri orkestri üçün 1 sayılı Konsert (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1976. 56s.
6. İbrahimova S. Tar ilə kamera orkestri üçün xatirə poema (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1986. 24s.
7. Quliyev O. Səid Rüstəmovun Tar ilə xalq çalğı alətləri orkestri üçün Konserti. Metodik tövsiyə. B.: APİ. 1987. s. 3-7
8. Mirişli R. Tar ilə simfonik orkestr üçün Konsert (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1989.

- 61s.
9. Novruzov A.M. Süleyman Ələsgərov Tar ilə fortepiano üçün Sonatina. Metodik tövsiyə. B.: ADNA. 1994. 18s.
  10. Novruzov A.M. Hacı Xanməmmədov Tar ilə simfonik orkestr üçün 1 sayılı Konserti. Metodik tövsiyə. B.: ADNA. 1995. 29s.
  11. Rüstəmov S.Ə. Tar üçün melodik etüdlər. B.: Azərnəşr. 1950. 45s.
  12. Novruzov A.M. Vasif Allahverdiyevin solo tar üçün "Qarabağ balladası" əsəri. B.: "Musiqi dünyası" jurnalı. 2007. s. 82-86
  13. Novruzov A.M. "Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolü". Dərs vəsaiti. B.: MBM. 2014. 199 s.
  14. Novruzov A.M. Əhsən Dadaşovun ifasında Rast muğamının özünəməxsus məziyyətlərinin təhlili // "Konservatoriya" jurnalı, 2012, № 1 s. 37-46
  15. Novruzov A.M. Ə.Dadaşov bir sənətkar kimi // AMK, Elmi praktiki konfrans materialları, B.: 2005, s. 40-46
  16. Novruzov A.M. İfaçılارımızın portreti // "Musiqi dünyası" jurnalı, 2004 № 3-4, s. 150-154
  17. Rüstəmov S.Ə. Tar məktəbi dərsliyi, B.: Azərnəşr, 1935, 119 s.
  18. Həsənova C.İ. Kamança məktəbi B.: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1940, 128 s.

Адыгезал Алиев

Доцент АНК

Магеррам Мамедов

Педагог АНК

## НОВАЯ МОНОГРАФИЯ ОБ ИСКУССТВЕ ИСПОЛНИТЕЛЬСТВА НА ТАРЕ

### Резюме

В представленной статье раскрываются основные положения новой монографии кандидата искусствоведения, доцента кафедры «Народные музыкальные инструменты» Азербайджанской Национальной Консерватории - Афета Новрузова «Роль произведений композиторов в развитии исполнительского искусства на таре».

**Ключевые слова:** Афет Новрузов, реформы на таре, роль произведений композиторов

Adygezal Aliyev

Associate Professor of the ANC

Maharram Mammadov

Lecture of ANC

## NEW MONOGRAPH ABOUT THE ART OF PLAYING ON TAR

### Summary

The article deals with the new monograph of talented musician, Ph.D., associate professor of "Folk musical instruments" of the Azerbaijan National Conservatory - Afet Novruzov "The role of the works of composers in the development of the art of playing on Tar".

**Key words:** Afet Novruzov, reform in tar, the role of the works of composers

**Rəyçilər:** sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə; fəlsəfə doktoru, AMK-nın professoru Məmmədağa Əkbər oğlu Kərimov

**Aydın ƏLİYEV**  
 Sənətşünaslıq üzrə fəlsəfə doktoru  
 AMK-nin müəllimi  
 Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7  
 Email: saleh-aliev@rambler.ru

## MİLLİ MUSİQİ İFAÇILIĞINDA JANR ƏLAQƏLƏRİ

**Xülasə:** Məqalə şifahi ənənələr əsasında və xalq sənətkarlarının ifaçılıq yaradıcılığında təşəkkül tapmış xalq rəqslerinin vokal və instrumental interpretasiya məsələlərinə həsr edilib. Xalq rəqsleri və mahniların milli musiqinin inkişafında rolü xüsusi qeyd olunur.

**Açar sözlər:** xalq rəqsleri, interpretasiya, ifaçılıq xüsusiyyətləri, xalq mahniları, instrumental musiqi

Azərbaycan milli musiqisində janrların qarşılıqlı əlaqələri diqqəti cəlb edən məsələlərdən biridir. Bunu bir neçə cəhətdən izah etmək olar. Bir tərəfdən, instrumental ifaçılıqda müxtəlif janrlı əsərlərin tətbiqində irəli gələrək, onların fərqli ifa tərzi ilə bağlı xüsusiyyətlərini qeyd edə bilərik. Digər tərəfdən, musiqi ifaçılığında vokal musiqinin, xüsusişə mahni və təsnif melodiyalarının müxtəlif çalğı alətlərində solo və ansambl səsləndirilməsi, eləcə də rəqs və rəng melodiyalarına söz qoşulub səs və müşayiətlə oxunması hallarına rast gəlinir.

M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” tədqiqatında bu cəhət xüsusi olaraq vurgulanır. Onun yazdığına görə, “...Xalq musiqimizdə elə bir hal vardır ki, eyni musiqi forması həm vokal, həm instrumental, həm də vokal-instrumental janr kimi özünü göstərir”. Daha sonra musiqişunas-alim xalq musiqimizdə söz qoşulub mahni kimi oxunan rəqs havalarını və yaxud rəqs havası kimi istifadə olunan mahnilarımızın mövcud olduğunu qeyd edir [1, s. 19]. Bu fikirlər öz canlı təsdiqini xalq musiqi təcrübəsində, həm də bəstəkar yaradıcılığında tapır.

İlk növbədə, instrumental ifaçılıq xüsusiyyətlərinə müraciət edək. Xalq çalğı alətləri ifaçılarının repertuarını ifa tərzinə görə iki yerə ayırmak olar: solo və ansambl ifaçılığında istifadə olunan əsərlər. Xalq çalğı alətləri ifaçılıq təcrübəsində solo şəkildə əsasən, instrumental mügamlar ifa olunur. Sırf instrumental musiqi janrları hesab olunan rənglər və rəqslerin isə daha çox ansambl ifası tətbiq olunur. Belə ki, rəqs və rəngləri ifa edən nəfəs və ya simli xalq çalğı alətinin, o cümlədən xalq musiqi ifaçılığında geniş yayılmış qarmon və klarnet alətlərinin ilə - nağara, qoşanağara və ya qavalla müşayiəti ənənəvi hala çevrilmişdir.

Instrumental ifaçılıqda iki və ya üç alətdən ibarət kiçik ansambl tərkibləri geniş yayılıb. Bu istiqamətdə rəngarəng tərkibli ansamblar meydana galib: məsələn, 2 zurna və nağara, 2 balaban və nağara, tar - kamança - qaval, kamança və nağara, qarmon və nağara, klarnet, balaban, nağara və s. Bundan başqa, daha çox aləti özündə cəmləşdirən ansamblar da mövcuddur: tar, kamança, ud, qanun, balaban, qaval, nağara və s. Bəzi hallarda bu ansambla sintezator da əlavə olunur. Həmçinin, geniş tərkibli xalq çalğı alətləri ansambları səmərəli fəaliyyət göstərir.

Təbii ki, bütün bu ansamblar xanəndələri müşayiət edir, onların repertuarında vokal və instrumental musiqi janrları özünəməxsus yer tutur və ifa tərzinə görə oxşar və fərqli cəhətlərə malikdir. Məsələn, rəqslerin ifasında ansambl alətlərinin tərtibatında aparıcı melodiya və ritmik müşayiət fonu özünü göstərir. Mahniların ifası zamanı ansambl həm vokal melodiyani müşayiət funksiyasını daşıyır, həm də özlüyündə faktura melodiya və ritmik müşayiəti təcəssüm etdirir.

Vokal-instrumental müğam ifaçılığında da xalq çalğı alətləri ansambl şəklində çıxış edir. Bu zaman müğam şöbələri xanəndə, tar və kamança ansamblının improvizasiyalı ifasından ibarətdirsə, təsniflərin və rənglərin ifasında instrumental melodik xətt və ritmik müşayiət özünü göstərir.

Məlumdur ki, müxtəlif xalq çalğı alətləri üzrə tədris şifahi ənənələr əsasında aparılır, yəni ifaçılıq təcrübəsində mövcud janrlar üzrə musiqi materialı yaddaş vasitəsilə müəllimdən şagirdə, bir

ifaçından digərinə ötürülür. Bu prosesdə hər bir ifaçının öz çalğı üslubuna uyğun olaraq, mahni və ya rəqs melodiyası müəyyən cizgilər kəsb edir ki, bu da melodiyanın quruluşunda, lad-tonallıq, intonasiya, metro-ritmik xüsusiyyətlərdə özünü göstərir.

Instrumental ifaçılıqdə repertuarın əsasını rəqslər və rənglər təşkil etsə də, mahni və təsnif melodiyalarına da müraciət olunduğunu qeyd etməliyik. Xalq musiqisində belə nümunələrdən bir neçəsinin adını çəkə bilərik ki, onlar həm rəqs, həm də mahni ifaçılığında müxtəlif adlarla yaşayır. Məsələn, “Gülgəz” rəqs melodiyası “Bağa girdim üzümə” xalq mahnısının melodiyası ilə eynidir. “Kəsmə” rəqs melodiyası “Ay qız sənə mailəm” xalq mahnısına uyğundur. “Xalabacı” rəqs melodiyası “Mənim toyuğum cil-cil id” xalq mahnısının əsasını təşkil edir.

Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” məcmuəsində [2] “Bayatı-Şiraz” rənglərindən biri kimi yayılan, əslində musiqisi və sözləri dahi dramaturq Cəfər Cabbarlıya aid edilən “Onu demə, zalım yar”, digəri “Laçın” xalq mahnısının melodiyasına əsaslanır. Adlarını göstərdiyimiz melodiyalar həm instrumental, həm də vokal ifaçılıqdə mövcuddur. Onların həm mahni, həm də rəqs kimi not yazıları qeyd etdiyimiz adlar altında müxtəlif məcmuələrdə öz əksini tapmışdır.

Instrumental rəqs melodiyalarına sözlər qoşularaq eyniadlı xalq mahnısı kimi oxunması halları ifaçılıq təcrübəsində rast gəlinir. Məsələn, “İnnabi” rəqs havasının bayatılardan Bülbü'lünifasında qeyd etməliyik. Bu da sonradan bir ənənəyə çevrilərək, müğənnilərin repertuarına daxil olmuşdur.

“İnnabi” rəqsi xalq arasında qədim dövrlərdən yaranaraq, çox populyar olmuş, Azərbaycan toylarında səsləndirilmişdir. Melodiyanın müxtəlif alətlərdə ifa olunan bir çox interpretasiya variantları mövcuddur. Bu melodiya həmçinin, muğam ifaçılığına diringi kimi də daxil olub. Rəqsin S.Rüstəmov tərəfindən nota yazılmış “kanta” variantını M.Əhmədov fortepiano üçün işləmişdir.

“İnnabi” rəqsinin timsalında instrumental melodiyanın vokal ifaçılığı tətbiqini izləyirik. Xanəndələr tərəfindən “İnnabi” melodiyasının hər bölməsi bir bayatı mətninə oxunur, melodiyanın bölmələrinə uyğun olaraq üç bayatıdan (1-ci rastda – 2-ci seyahda – 3-cü rasta qayıtmaqla) istifadə olunur; melodiyanın ikinci dəfə təkrarlanması zamanı yeni bayatılar oxunur. Melodik frazaların çoxsaylı təkrarlanmaları mətnin misralarının təkrarlanmalarına əsaslanır. Instrumental melodiyanın sözlərlə oxunması frazalaşmadı dəyişikliklər əmələ gətirir. Bununla belə, melodik quruluş forması olduğu kimi saxlanılır.

Qədim dövrlərdən “Yüzbir” rəqs havasının da mahni kimi oxunması məlumdur. Bu cəhət “Azərbaycan xalq rəqs musiqisi” (nota köçürəni və tərtib edənlər: A.Quliyeva, M.Quliyev) dərs vəsaitində göstərilmişdir [3, s. 83-84].

Beləliklə, musiqi ifaçılığında vokal və instrumental janrların qarşılıqlı əlaqəsi özünü bürüzə verir ki, bu da şifahi ənənəli musiqi yaradıcılığı üçün səciyyəvi haldır və tarixən ifaçılıq təcrübəsində meydana gəlmişdir. Xalq arasında geniş yayılmış mahni və rəqs melodiyalarının müxtəlif ifaçılıq variantları ayrı-ayrı illərə aid not yazılarında özünü göstərir. Bununla belə, həmin melodiyaların ifaçılıq təcrübəsində daha çox variantları mövcuddur. Lakin onlar təəssüf ki, not-laşdırılmışlarından biz bu haqda yalnız şifahi şəkildə mühəhizə yürüdə bilərik.

Bir sira xalq instrumental melodiyalarının bəstəkar yaradıcılığında vokal musiqi formalarında işlənilməsini qeyd etməliyik. Bu zaman instrumental melodiyanın vokal tərtibati irəli çəkilir ki, bu da mətnlər əlaqədardır.

Ü.Hacıbəylinin musiqili-səhnə əsərlərində xalq melodiyalarının işləmələrini qeyd etməliyik. Belə ki, bəstəkar “Or və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarda xalq rəqsləri əsasında maraqlı nümunələr yaratmışdır. Bunlar Ü.Hacıbəyli yaradıcılığının tədqiqatçısı E.Abasova tərəfindən qeyd edilib [4]. “Uzundərə” rəqs melodiyası Məşədi İbadın mahnısının, “Darçını” rəqsi Rüstəm bəylə Məşədi İbadın duetinin, “Qədim toy” melodiyası isə qonaqların “Deyirlər ki, toy olacaq” sözləri ilə başlanan xorunun əsasını təşkil edir. Məsələn, “O olmasın, bu olsun” musiqili komediyanın “Qonaqların xor”unda melodiyanın ümumi quruluşu dəyişməyərək, onun ayrı-ayrı frazaları iştirakçıların partiyaları arasında paylanır, daha sonra isə melodiya xorun ifasında davam etdirilir.

“Arşın mal alan” musiqili komediyanın bəstəkarın özünün “Tərəkəmə” xalq rəqsi əsasında yaratdığı rəqs əsərdə “Asyanın rəqsi” adı ilə təqdim olunub. Xalq arasında “Süleymani” rəqsi və ya

“Onluq” kimi tanınır. Həmin musiqili komediya əsasında çəkilmiş eyniadlı filmdə isə Telli ilə Vəlinin rəqsində “Yaqut” rəqs melodiyasından istifadə edilib. Onu da qeyd edək ki, “Arşın mal alan” filminin musiqi redaktoru Niyazi olub. Filmin son səhnəsində toyun tərtibatunda xalq mahnı və rəqs melodiyalarından istifadə edilməsi Niyazinin təşəbbüsü ilə ərsəyə gəlmişdir. Bu baxımdan, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyanın musiqi məzmunu filmin musiqi tərtibatından fərqlənir.

Bələliklə, xalq musiqi ifaçılığında vokal və instrumental janr əlaqələri geniş yayılmışdır. Bu əlaqələrin bəstəkar yaradıcılığına təsiri də özünü aydın şəkildə göstərir.

### **ƏDƏBİYYAT:**

1. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: Azərb. EA-nın nəşriyyatı, 1960, 116 s.; Yenidən işlənmiş və tamamlanmış nəşri. B.: İsləq, 1984, 100 s.
2. Rüstəmov S.Ə. Azərbaycan xalq rəngləri. I dəfə. B.: İsləq, 1954. Yeni nəşr 1980, İsləq, 57 s.
3. Azərbaycan xalq rəqs musiqisi. Dərs vəsaiti. Nota köçürəni və tərtib edənlər: A.M.Quliyeva, M.B.Quliyev. B.: 2011, 88 s.
4. Абасова Э.А. Оперы и музыкальные комедии Узеира Гаджибекова. Б.: 1961, 192с.

**Айдын Алиев**

Доктор философии по искусству ведению

Преподователь АНК

## **ЖАНРОВЫЕ СВЯЗИ В НАЦИОНАЛЬНОМ МУЗЫКАЛЬНОМ ИСПОЛНИТЕЛЬСТВЕ**

### **Резюме**

Статья посвящена вопросам интерпретации песенной и инструментальной танцевальной музыки, возникших в исполнительской практике народных мастеров на основе устных традиций. Подчеркиваются исполнительские особенности народных песен и танцев, и их роль в развитии национальной музыки.

**Ключевые слова:** народные танцы, интерпретация, исполнительские особенности, народные песни, инструментальная музыка

**Aydin Aliyev**

PhD on Art science

Lecture of ANC

## **THE GENRE COMMUNICATIONS IN THE NATIONAL MUSICAL PERFORMANCE**

### **Summary**

The article is devoted to studying the interpretation of songs and instrumental'sdance music that emerged in the performance practice of folk artists, based on oral traditions. Performing the features songs and folk dances and their role in the development of national music .

**Key words:** folk dances, interpretation, performance characteristics, folk songs, instrumental music

**Rəyçilər:** dosent M.Mansurov;  
dosent E.Həşimov

**Айтэн ГАСАНОВА**

Докторант БМА

Email: gasanova\_ayten@mail.ru

## **К ВОПРОСУ ОБ ИСПОЛНИТЕЛЬСКИХ ТРАКТОВКАХ ФОРТЕПИАННЫХ ПРОИЗВЕДЕНИЙ РОБЕРТА ШУМАНА**

**Резюме:** Статья посвящена разным интерпретациям фортепианых произведений Шумана. В статье излагается роль Шумана и его фортепианых произведений в мировой музыкальной культуре. Даётся обширная информация об исполнительской практики русских, советских, европейских и азербайджанских пианистов.

**Ключевые слова:** Шуман, фортепиано, пианисты, интерпретации

Немецкий композитор, педагог и музыкальный публицист - Роберт Шуман широко известен, как один из самых выдающихся композиторов эпохи романтизма. Романтический стиль чрезвычайно ярко раскрылся в фортепианном творчестве композитора. Концертное фортепианное исполнительство стало в XIX веке в Западной Европе самым реальным и мощным средством пропаганды новых художественных идей. Специфика инструмента как нельзя лучше отвечала лирической направленности, непосредственности, интимным настроениям, красочной импровизации, к которым тяготели музыканты-романтики.

Фортепианное творчество Шумана всегда привлекало внимание пианистов разных эпох и стилей. К произведениям Шумана обращались как зарубежные пианисты, так и современные исполнители, в том числе и представители азербайджанской пианистической школы. Так, лучшими европейскими исполнителями-интерпретаторами фортепианной музыки Шумана были такие известные пианисты как: К.Шуман, Ф.Лист, А.Корто, К.Аррау, А.Шифф и другие.

Распространению в России музыки Шумана способствовали концерты Бесплатной музыкальной школы, исполнительская и педагогическая деятельность Н.Рубинштейна, А.Есиповой, П.Пабста и других пианистов. Превосходными интерпретаторами Шумана стали основатели русской пианистической школы А.Гольденвейзер, К.Игумнов, Г.Нейгауз, С.Фейнберг. Выдающимся «шуманистом» был С.Сафоницкий, вдохновенно исполнявший многие произведения композитора.

В истории азербайджанской пианистической культуры фортепианное творчество Шумана занимает особое место. В конце XIX - в начале XX века начался процесс активного становления и формирования азербайджанского пианистического искусства. Важную роль в интерпретации фортепианых сочинений Шумана видными азербайджанскими пианистами играет изучение исторического, теоретического и практического опыта в области азербайджанского фортепианного исполнительства и педагогики, в частности, педагогический и исполнительский опыт деятельности Г.Шароева, М.Бреннера, К.Сафаралиевой Н.Усубовой, Р.Атахишиева, С.Кулиевой, Э.Назировой, Э.Сафаровой, Р.Кулиева и других, которые внесли свой неоценимый вклад в фортепианно-исполнительскую практику исполнения произведений композиторов-романтиков. Деятельность ярких их последователей Ф.Бадалбейли, З.Адыгезалзаде, О.Абаскулиева, Т.Сеидова, А.Векиловой, С.Бехбутовой, Ю.Сабаева и многих других, в исполнительской и педагогической практике которых фортепианные сочинения Шумана занимают значительное место, свидетельствует о преемственности лучших педагогических традиций в исполнении фортепианых опусов композитора.

Наиболее полно сочинения Шумана нашли отражение в репертуаре Рауфа Атахишиева. Искреннюю любовь к музыке Шумана Атахишиев пронёс через всю свою жизнь. Глубина психологической мысли и лирики Шумана, поэтичность её с тончайшими градациями чувства по совету Атахишиева должны были передаваться исполнителем чётко, с чувством ме-

ры и такта.

Нужно отметить, также труд первых азербайджанских женщин, связавших свою жизнь с музыкальным искусством, вызывающий чувство гордости и восхищения. Им принадлежит весомый вклад в развитии национальной музыкальной культуры. К этой плеяде относится Заслуженный деятель искусств профессор Нигяр Усубова. По мнению Атакишиева «Мастерство Усубовой – пианистки, всегда привлекало высоким строем чувств и переживаний, эмоциональной искренностью и этической направленностью. Отсюда её частое обращение к фортепианной музыке Шумана. Во всех этих случаях пианистка стремилась выявить внутреннее содержание произведений, избегала нарочитости и внешних эффектов».

Успешно закончив аспирантуру Московской Государственной Консерватории, и защитив кандидатскую диссертацию, Усубова выступила с большой и ответственной программой. В те годы в репертуар пианистки входили сложнейшие произведения фортепианной литературы – «Крейслериана» Шумана. «Нигяр Усубова проявила себя очень музыкальной пианисткой, отлично владеющей звуком, музыкантом большой культуры и хорошего вкуса!» – пишет рецензент газеты Д.Серов. В этой же рецензии на выступление пианистки, читаем об исполнении «Крейслерианы» Шумана – «Усубовой удалось передать взволнованный, романтический дух этого чудесного, но чрезвычайно трудного, пианистически неблагодарного сочинения».

Значительный след в фортепианном искусстве Азербайджана оставила заслуженный деятель искусств республики профессор Эльмира Сафарова. Зрелостью и глубиной проникновения в авторский замысел, стилем и артистизмом отличались концертные выступления Сафаровой в Малом зале Московской Государственной Консерватории, где была исполнена фантазия C-dur Шумана.

В рецензии на концерт, состоявшийся в зале Азгосконсерватории, где эта программа была повторена, было отмечено: «Центральный номер программы знаменитая фантазия C-dur Шумана была исполнена безукоризненно. Пианистка чувствовала стиль и форму фантазии Шумана, романтический дух которой пианистка передала с неподдельной силой и гибкостью». Одним из первых показателей коллективной творческой работы являлись тематические вечера, давно ставшие традицией в классе Э.Сафаровой.

К 170-летию со дня рождения Шумана был приурочен классный концерт «Фортепианная музыка Р.Шумана», в котором были исполнены «Крейслериана», «Симфонические этюды», соната g-moll и «Шесть интермеццо» соч.4. Среди методических трудов Сафаровой нужно отметить её методические доклады и концерты-лекции: «К вопросам интерпретации Фантазии Р.Шумана».

В плеяде признанных мастеров национального фортепианного искусства видное место занимает Народный артист Азербайджана, профессор Фархад Бадалбейли. Фархад Бадалбейли занял прочное место на современном пианистическом Олимпе. Конкурсные победы, открыли ему путь на большую концертную эстраду, стимулировали неустанные творческие поиски пианиста. Стоит привести хотя бы один отклик зарубежной прессы на выступления музыканта, критик португальской газеты «Примейро Жанейро» пишет: «Состоялся концерт лауреата IV Международного конкурса имени Виана да Мота - Фархада Бадалбейли. Бадалбейли – отличный интерпретатор, который соединяет в себе тонкую музыкальность, отточенную технику, горячий темперамент. Изумительно прозвучал Шуман, поэзия и страсть, лирика и трагедия – все это было в его исполнении».

В этом, да и во многих откликах, рецензенты неизменно отмечали великолепную виртуозность азербайджанского пианиста. И мелкий ажур сверкающих пассажей, и размах октавной фактуры, и динамика острых сопоставлений, и эффектные скачки все это выглядит у Бадалбейли весьма впечатляюще, а главное, гармонично укладывается в общий художественный контекст его интерпретаторских концепций. Слушая у Бадалбейли шумановские «Карнавал», «Новеллетту» или «Симфонические этюды», можно сделать вывод, что ближе всего ему музыка, полная романтической приподнятости, мятежной борьбы страстей, задушевной поэтичности. В определенной степени это так и есть, и пианиста не без оснований

называют «поэтом фортепиано».

Нужно отметить, что многие азербайджанские пианисты исполняли фортепианные произведения Шумана. Исполнение сочинений Шумана предъявляет к пианисту высочайшие художественные требования. Проникнуть в сокровенные глубины творчества композитора способны лишь музыканты с большим духовным миром, тонкой душевной организацией и поэтическим воображением. Пианистам - «прозаикам» и «рыцарям клавиатуры», интересующимся больше техникой, чем музыкой Шуман оказывается вовсе недоступным.

### **ЛИТЕРАТУРА:**

1. Алексеев А.Д. История фортепианного искусства Ч.1-2. М.: Музыка, Москва, 1988
2. Сейдов Т.М. Видные деятели фортепианной культуры Б.: Ишыг, 1988, 172 с.
3. Газета «Советский музыкант».1950, 11 декабря.
4. Газета «Бакинский рабочий». 1961, 23 июня
5. Газета «Советская культура».1970 , 29 сентября

**Aytən Həsənova**  
BMA-nin doktoranti

### **ROBERT ŞUMANIN FORTEPIANO ƏSƏRLƏRİNİN İFAÇILIQ TƏFSİRİ** **Xülasə**

Buməqalə Robert Şumanın fortepiano əsərlərinin müxtəlif interpretasiyalarına həsr olunub. Məqalədə R.Şumanın dünya musiqi incəsənətində rolü, fortepiano əsərlərinə onların rus, sovet, Avropana və Azərbaycan pianoçuları tərəfindən ifası barədə məlumat verilir.

**Açar sözlər:** R.Şuman, fortepiano, pianoçular, interpretasiyalar

**Ayten Hasanova**  
PhD candidate of The BMA

### **TO THE QUESTION ABOUT INTERPRETATIONS OF THE PIANO WORKS OF THE ROBERT SHUMANN**

#### **Summary**

This article talks about Azerbaijan pianists's interpretations of the piano works of Shumann. The article considers Shumann's role in musical art, his piano creativity and interpretation his works by the russian, soviet, european and azerbaijan pianists..

**Key words:** Shumann, piano, pianists, interpretation

**Rəyçilər:** professor Zemfira Qafarova;  
professor Tofiq Bakıxanov

## Zöhrə ZALOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

AMK-nin baş müəllim

Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

## PIANOÇULARIN YARADICILIQ TƏCRÜBƏSİNDE İNTERPRETASIYA PROBLEMI

**Xülasə:** Məqalədə piano ifaçılığında interpretasiya problem araştırılır. Bu məqsədlə keçmiş və bu günün ifaçılıq tarixinə ekskurs edilir. Məqalənin kontekstində fortepiano praktikasında interpretasiyanın vacib məqamları üzə çıxarılır və Azərbaycan fortepiano məktəbinə xüsusi diqqət verilir.

**Açar sözlər:** interpretasiya problemi, Azərbaycan fortepiano məktəbi, romantizm, üslub, görkəmli pianoçular

XVIII-XIX əsrlərdə fortepiano musiqisinin inkişafı ilə əlaqədar pianoçulara bəzən diametral, bir-birinə zidd olan tələblər irəli sürürdülər. Hər musiqiçi kimi, pianoçu da səmimi və emosional olmaqla yanaşı, əsərin içində, onun mahiyətinə, belə desək, qərq olmalıdır. Harold Schönberqin sözlərinə əsasən, "Forte piano – yalnız alət deyil, bu, həyat tərzidir".

Forte piano musiqisinin tarixi kifayət qədər maraqlıdır. Özəl ənənələri ilə səciyyələnərək burada biz bir neçə mərhələni qeyd edə bilərik. Bir çox halda hansısa dövrün kanonları, qanunları və virtuozi (əvvəlcə bu klavesin idi, artıq sonralar fortepiano alətində) ifaçılığı ilə seçilən bəstəkarlar tərəfindən nizamlanırdı.

Buna görə pianizm tarixində üç dövrü seçərək onları ən məşhur bəstəkarların – V.A.Mosart, F.List və S.Raxmaninovun adı ilə əlaqələndirirlər. Tarixçilərin ənənəvi terminologiyasına üz tutsaq bu, müvafiq olaraq klassizm, sonra romantizm və erkən modernizm dövrləri idi. İfaçı təcrübəsində musiqiçi-interpretatorun yeni tipi - başqa bəstəkarların əsərlərinin ifaçısı meydana gəlir. Qeyd olunan dövrlərdə digər pianoçular yaşayışyaradaraq bəstəkar kimi fortepiano musiqisinin tarixində silinməz iz qoymuşdular. Bunlardan L.V.Bethoven, F.Şubert, İ.Brams və R.Şuman, F.Şopen və fransız Şarl Valanten Alkanın adlarını çəkə bilərik.

Bu dövrdə pianoçu qarşısında qoyulan əsas tələblərdən biri də improvisasiya etmək bacarığı idi. Pianoçu peşəsi bəstəkarlıq ilə six şəkildə bağlı idi. Hətta yad əsərlərin ifası zamanı azad, fərdi interpretasiya daha üstün sayılırdı. Bu gün isə belə ifa zövqsüz, bacarıqsız, hətta yanlış sayılır.

Parallel olaraq müəllif ifaçılığı ənənələri də mövcuddur. Digər müəlliflərinin əsərlərinin sərrast, incə interpretatorları - F.List, A.Q.Rubinsteyn, S.V.Raxmaninov sayılır. Interpretasiya sərbəst sənət növü kimi XIX əsrin 20-30-cu illərində xüsusi əhəmiyyət almışdı. İlk dəfə List İtaliyada olarkən başqa musiqiçilərin iştirakı olmadan solo konsertini verdi. Bu cəsarətli addımdan sonra salonlarda olan çıxışlar konsert çıxışlarından tam fərqləndi. O, hətta öz konsertləri üçün işləmənin yeni tipini – transkripsiya, parafrazlar yaratdı.

İfaçının ilk dəfə yaradıcı şəxsiyyət kimi elan edən romantizmin böyük virtuozi dövrü xüsusi maraqlıdır. Alman romantizminin nəzəriyyəcisi F.Şleqel ilk dəfə ifaçılığı incəsənətin ümumi sisteminə daxil etdi. Romantizm dövrü yüksək mənəviliyi, parlaqlığı ilə seçilən şəxsiyyətləri irəli sürərək ifaçılıq sənətinin çıçəklənmə dövrünə çevrildi. Bu dövr tarixə musiqinin "qızıl əsri" kimi düşdü. Romantizm – qeyri-adi ideya-estetik axınlarının geniş mühiti kimi də özünü bürüzə verir. Bu səbəbdən romantik dövrün pianizmi üslub müxtəlifliyi və fərdi yaradıcılıq baxımından öz zənginliyi ilə seçilir.

Şəxsiyyətin mənən təzələnməsi və güclənməsi məqsədi ilə bir çox musiqiçi-romantiklər mifoloji biliklərdən istifadə edirdilər. Fövqəltəbii keyfiyyətlərə malik olan musiqiçiye pərəstiş məsəlesi romantizm estetikasında ifaçının bədii fərdiliyi ilə, şəxsi yaradıcılıq kredosu ilə hesablaşmağa çağırıldı.

XX əsr fortepiano incəsənətinin çıçəklənmə dövrüdür. Bu dövr xüsusi istedada malik olan görkəmli pianoçuların meydana gəlməsi ilə səciyyələnir. XX əsrin başlangıcında Hofman, Korto

Şnabel və Paderevskiy məşhurlaşmışdır. Təbii olaraq, "Gümüş əsrin" dahisi – S.Raxmaninov, nəinki fortepiano musiqisində, eləcə də bütövlükdə dünya mədəniyyətində yeni dövrü təcəssüm etdirirdi.

XX əsrin ikinci yarısı – Fridrix Qulda, Svyatoslav Rixter, Emil Qilels, Vladimir Qorovits, Artur Rubinşteyn, Vilhelm Kempff kimi məşhur pianoçuların adı ilə bağlıdır. XXI əsrə öz musiqi yaradıcılığını davam edən görkəmli pianoçulardan amerikalı Van Klibernin adını çəkmək lazımdır. O, hələ 1958-ci ildə Çaykovski adına Beynəlxalq müsabiqəsi birinci laureati olmuşdu. Həmin müsabiqədə bir il sonra qalib gəlmış məşhur estrada pianoçusu Vladimir Aşkenazini də qeyd etmək lazımdır.

XIX ərin ikinci yarısından ifaçı məktəblərinin müxtəlifliyini, interpretasiyanın estetik prinsiplərini, ifaçılığın texnoloji problemlərini öyrənən musiqi interpretasiyası nəzəriyyəsi formalıdır. Interpretasiya nəzəriyyəsinin inkişafında T.Dart, H.Ferguson, Q.M.Koqan, Q.Q.Neyqauz, S.Y.Feynberq, V.V.Davidova, A.A.Melik-Paşayeva, D.B.Elkonina, sonrakı dövrlərdə A.D.Alekseyeva, B.V.Asafyev, L.V.Qoryunova, D.B.Kabalevski, Q.M.Sipina, L.V.Şkolyar və başqaları əhəmiyyətli rol oynayıb. Görkəmli sovet pianoçularının timsalında ifaçı üslublarının müxtəlifliyi məsələlərinə bir problem kimi L.Barenboym, K.A.Martinsen, D.A.Rabinoviç və b. da nəzər yetirmişdilər.

Musiqi əsəri üzərində iş yaradıcılıq prosesi ilə əlaqəli olaraq özündə bədii xüsusiyyətlərin çeşidliyi ilə yanaşı, ifaçının müxtəlif fərdi xüsusiyyətləri ilə də əlaqəlidir. Tarixi dövrü nəzərə almadan bədii obrazın yaradılması mümkün deyil, eləcə də onun janrı xüsusiyyətləri, bəstəkarın dünyagörüşünün milli xüsusiyyətləri, musiqinin ifadə vasitələrindən istifadə xarakteri nəzərə alınmalıdır. Belə ki, yuxarıda sadalananlar işin mahiyyətini müəyyən edərək məzmunu daha dərin dərk etməyə imkan yaradır. Bu da məhz interpretasiya anlayışı ilə sıx bağlıdır. Bildiyimiz kimi, interpretasiya (latin sözündən "interpretatio" – izah, şərh etməkdir) not mətninin səslərin vasitəsi ilə realizə olunma prosesidir. Interpretasiya artistin mənsub olduğu məktəbin və ya cərəyanın estetik prinsiplərindən və eləcə də onun fərdi xüsusiyyətlərindən, ideya-bədii fikirlərindən asılıdır. Interpretasiya musiqiyə fərdi yanaşmanı, aktiv münasibəti, müəllif ideyasının təcəssümündə şəxsi yaradıcılıq konsepsiyasının ifadəsini güman edir.

Məşhur pianoçu İ.Qofman yazırdı: "Musiqi əsərinin doğru-dürişt interpretasiyası onu düzgün başa düşülməsindən, o, isə öz növbəsində, son dərəcə dəqiq bir şəkildə oxunmasından asılıdır" [1, s. 3]. Deməli, ifanın doğru olması, hər şeydən əvvəl, müəllif mətninə ciddi uyğunlaşaraq düşünülmüş bir interpretasiyadır. Yalnız qeyd etmək lazımdır ki, nəinki mətnin, eləcə də əsərin mətnaltı mənası da mövcuddur. Görkəmli pianoçu Q.Neyqauz ifa olunan əsərin əhvali-ruhiyyəsini daim dərk etməyə çağırır. Cünki, not yazısında sona qədər ifadə oluna bilməyən bu əhvali-ruhiyyədə bədii obrazın bütün mahiyyəti özünü eks edir. Bütün yuxarıda deyilənlərə bir əlavə kimi, interpretasiya anlayışı altında müəllif mətninin dəqiq formal icrasını yox, yazı-sxeminin yaradıcı bir şəkildə real səs obrazlarına "çəvrilməsi" məqamı nəzərdə tutulmalıdır.

Hansı dövrə aid olmasına baxmayaraq hər bir musiqi əsəri müəllifdən irali gələn bu və ya digər informasiyanı özündə saxlayır. Bu informasiya özü özlüyündə qapalı deyil, amma o, artistə (dirijora, ifaçuya, müğənniye) əsərin üzərində çalışdığı iş prosesi zamanı açılır. Eyni zamanda müəllif informasiyası ifaçını düşünməyə, təsvir etməyə, assosiasiyalar tapmağa sövq edir, emosiyaları doğurur. Nəticədə müəllif informasiyasına əlavə olaraq artist tərəfindən yaranan məlumat da özünü bürüzə verir. Bu da ifaçı üslubunu müəyyən edir. Ifaçı informasiyası müəllif informasiyasına təsir edir, onu daralda və ya genişləndirə bilər. Yəni musiqi əsəri yenidən dərk olunur və nəticədə bədii obraz yaranır. Müəllif informasiyasının, müəllif fikrinin təhrifinə gətirib çıxaran hallar qəbuledilməzdır.

Əsərin dərk edilməsində bir dayaq nöqtəsi kimi əsərin yarandığı tarixi dövr anlamı önsə çıxır. Bəstəkarlar müxtəlif dövrlərdə sanki fərqli dillərdə danışırlar, fərqli idealları təcəssüm edərək, məxsusi fəlsəfi və estetik baxışları, konsepsiyaları eks edirlər. Müvafiq olaraq da ifadə vasitələrindən yararlanırlar. Burada üslub məsələsi nəinki dövrlə və eləcə də bəstəkarın şəxsiyyəti ilə əlaqələndirilməlidir. Belə ki, müəllif nəinki öz dövrünün "məhsuludur", o, müəyyən sosial qrupa, milliyyətə, məktəbə və ya cərəyanaya aiddir və bu səbəbdən əsər müəllif ilə zamanın arasında hansısa

bir nisbətin, əlaqənin göstəricisidir.

Dövr ilə sürətin (tempin) işaretlənməsində qarşılıqlı əlaqələnməyə nəzər yetirməyimiz vacibdir. Müxtəlif dövrlərdə tempin işaretlənməsi fərqli şəkildə təfsir olunur. Klassik dövrə qədər “Allegro”, “Andante”, “Adagio” kimi templər, məsələn, sürəti yox, musiqinin xarakterini təyin edirdi. Skarlattinin “Allegro”su klassiklərdə olan “Allegro”dan daha yavaş və ya daha təmkinlidir, eyni zamanda V.A.Motsartin “Allegro”su müasirlərimizin qəbul etdiyi “Allegro”dan daha təmkinli və astadır. V.A.Motsartin “Andante”sı bizim indiki anlamımızda daha hərəkətlidir. Eyni məsələləri musiqi dövrünün dinamika və artikulyasiya ilə olan qarşılıqlı əlaqəsi haqqında da qeyd edə bilərik. Əlbəttə, nüfuzlu sənətkar-ifacı, dinamik göstərişlər ilə əlaqədar öz yanaşma tərzini fərqli şəkildə ifadə edə bilər. Onun təfsirində piano, pianissimo, forte, fortissimo özünəməxsusluğu və yeniliyi ilə seçilə bilər. Amma fortenin yerinə piano çalanda bu artıq sərbəstlik yox, yanlışlıq sayılır. Dahi Arturo Toskanini deyirdi: “Hər şey yazılıbsa, axtarmaq nəyə gərəkdir? Notlarda hər şey var, bəstəkar heç vaxt öz niyyətini gizlətmir, onlar həmişə aydın şəkildə not vərəqində ifadə olunur...” Onun üçün bəstəkarın yazdıqları müqəddəs idi. Bu da onun musiqi interpretasiyasının principini təşkil edir. Toskanını heç vaxt müəllifin tələb etdiyi şərtlərin çərçivəsində kanara çıxmayıb.

Tədqiqatımızda Azərbaycanın fortepiano ifaçılıq sənəti xüsusi maraq kəsb edir, belə ki, bu sənət nəinki xalq ifaçılığının böyük ənənələrinə, eləcə də Qərbi Avropa, rus, sovet musiqi mədəniyyətinə əsaslanır. XIX əsrin ikinci yarısı və XX əsrlərin başlangıcı milli musiqi mədəniyyətinin inkişafında yeni mərhələ təşkil edir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bu sahədə işləri, xüsusən də musiqi maarifçilik fəaliyyətini qiymətləndirmək vacibdir. Bu deyilənlərə əlavə olaraq yerli fortepiano məktəbinin təməl daşını qoymuş G.G.Şaroyevin, M.R.Brennerin, L.N.Yeqorovanın, R.İ.Siroviçin və başqalarının xidmətləri böyükdür. Bu sırada ilk azərbaycanlı pianoçularından biri və Stalin represiyasının qurbanı olmuş Xədicə Qayibovanı (24.05.1893 - 27.10.1938) yada salmaq lazımdır. O, ilk dəfə olaraq konsertlərdə fortepianoda xalq mahnları və muğamlar əsasında maraqlı improvisasiyalar edirdi.

Azərbaycan pianoçuluq məktəbinin ilk nümayəndələrindən eləcə də K.K.Səfərəliyevanın, N.İ.Usubovanın, R.İ.Atakişiyevin, S.A.Quliyevanın, E.M.Nəzirovın, E.Y.Safarovın və başqalarının adlarını qeyd etmək yerinə düşərdi. Pianoçularımıznot mətnini dərk edərək, müəllif göstərişlərinə xüsusi diqqət yetirərək öz parlaq yaradıcılıq təbiətinə və fərdiliyinə söykənirdilər. Onlar müəllif ideyasının, fikrinin təcəssümündə şəxsi, fərdi təfsir variantlarını yaradırdılar.

Müasir dövrdə F.Ş.Bədəlbəylinin, mərhum O.Q.Abasquliyevin, T.A.Seyidovun, R.T.Quliyevin, Y.M.Sabayevanın, S.A.Behbudovanın, M.Adıgözəlzadənin, Q.Annaqiyevanın, M.Hüseynovun, M.Quliyevin, Q.Səfarovanın, Y.Sayıtkının, T.Şəmsiyev və başqalarının pedaqoji və ifaçı fəaliyyəti böyük maraq kəsb edir.

Bizim digər pianoçularımız da öz konsert fəaliyyətində nəinki bəstəkar eləcə də muğam və xalq folkloru əsasında improvisasiyalara, işləmələrə üz tuturlar. Burada parlaq sənəti ilə seçilən, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi – Vaqif Mustafazadəni xatırlamaq lazımdır. Onun yaradıcılığında xalq musiqisi, muğamdağı improvisasiyalar Amerika caz elementləri ilə qovuşaraq orijinal janr yaranmışdır. Vaqif Mustafazadənin yolunu bu gün qızı Əzizə Mustafazadə və başqa pianoçu-cazmenlər davam edirlər.

Bu gün Azərbaycan pianoçuları milli mədəniyyətimizi geniş şəkildə təbliğ edir. Onlar konsert və pedaqoji fəaliyyət ilə yanaşı, elmi nəzəriyyələrini də irali sürürlər. Bunun timsalında pianoçu, Azərbaycan fortepiano mədəniyyətinin tədqiqatçısı olan, professor T.Seyidovu qeyd etmək lazımdır. Onun «Видные деятели фортепианной культуры Азербайджана», «Фархад Бадалбейли», «Рауф Атакишиев» monoqrafiyaları, «Азербайджанская фортепианская культура XX века» fundamental tədqiqatı Azərbaycan fortepiano ifaçılığı sahəsində dəyərli araşdırılmalarıdır.

Ifaçı yaradıcılığı nəticəsində musiqi əsərinin daim yeniləşməsi, keçmiş interpretasiyaların araşdırılması və yenilərin yaradılması prosesi baş verir, bu da əsəri nəinki təzələyir, eləcə də onlara müasir xüsusiyyətlər aşılıyır. Əsərlər, bir qayda olaraq, öz dövrünün ən əhəmiyyətli ideyalarını ifadə edir və məhz bunun sayəsində ifaçı-dinləyici və əsərin yaradən arasında gizli dialoq baş verir. Bəstəkar üslubunun, bədii məzmununun dərk olunması, müəllif göstərişlərinin öyrənilməsi və

müəllif mətninə son dərəcə diqqətli münasibət interpretatorun yaradıcılıq şəxsiyyəti ilə uyğunlaşaraq əsas məqsədə yönəlir. Bu da ifaçının seçdiyi təfsirin, interpretasiyanın bədii, estetik, zaman və məkan baxımından əsaslı olmasından qaynaqlanır.

### **ƏDƏBİYYAT:**

1. Гофман И. Фортепианная игра: ответы на вопросы. М.: 1961
2. Баренбойм Л. Антон Григорьевич Рубинштейн. Т. 1. Л.: 1957
3. Выдающиеся пианисты-педагоги о фортепианном искусстве. М.: Л.: 1966
4. Мартинсен К.А. Индивидуальная фортепианская техника на основе звукотворческой воли. М.: Музыка, 1966
5. Рабинович Д.А. Исполнитель и стиль. М.: 1981
6. Рубинштейн А. О музыке в России // Лисовский Н.М. (сост). А.Г. Рубинштейн. Спб., 1889
7. Соловьев В.С. Чтения о богочеловечестве. Спб.: Художественная литература, 1994
8. Фейнберг С. Пианизм как искусство. М.: 1969
9. Gulda Fr. Zum Vortag von Beethovens Klavier-Sonaten. Osterreische Musikzeitschrift. 1953, Hf. 10
10. Сеидов Т. Видные деятели фортепианной культуры Азербайджана. Б.: Ишыг, 1988, 172 с.
11. Сеидов Т.М. Азербайджанская фортепианская культура XX века. Б.: 2006

**Зохра Залова**

Старший преподаватель АМК

### **Проблема интерпретации в творческой практике пианистов**

**Резюме**

В статье рассматривается проблема интерпретации на примере пианистического творчества. С этой целью проводиться краткий исторический экскурс, в котором выделяются выдающиеся пианисты прошлого и настоящего. В контексте данной статьи анализируются важные свойства интерпретации в фортепианной практике, особое внимание уделяется Азербайджанской фортепианной школе.

**Ключевые слова:** проблема интерпретации, Азербайджанская фортепианская школа, романтизм, стиль, выдающиеся пианисты

**Zohra Zalova**

Lecture of ANC

### **THE PROBLEM OF INTERPRETATION IN THE CREATIVE PRACTICE OF PIANISTS**

**Summary**

The article is devoted to the interpretation of the example of pianistic creation. At this purpose, conducted a historical review, which highlighted the outstanding pianists of the past and the present. In the context of this article analyzes the important properties of the interpretation in the piano practice, attention Azerbaijani piano school.

**Key words:** problem of interpretation, Azerbaijani piano school, romanticism, style, outstanding pianists

**Rəyçilər:** sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent V.N. Xanbəyova;  
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor F.X.Xalıqzadə

## Aygül SƏFİXANOVA

AMK-nin “Milli musiqinin tədqiqi elmi laboratoriyası” elmi işçi,  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7  
AMK-nin doktorantı  
Email: etno.aygul@mail.ru

### MUSIQİ FOLKLORUNUN TOPLANILMA MƏSƏLƏLƏRİNƏ DAİR

**Xülasə:** Bu məqalədə müasir dövrümüzdə etnomusiqişunasın ekspedisiya səfəri və toplama işinin zəruri məsələləri aydınlaşdırılmışdır. Həmçinin, toplama fəaliyyəti zamanı xüsusi diqqət tələb edən nüanslar diqqətə çatdırılmışdır.

**Açar sözlər:** folklorun toplanması, etnomusiqişunaslıq, ekspedisiya

Azərbaycan xalq musiqisinin elmi baxımdan öyrənilməsi öz aktuallığı ilə xüsusi diqqət çəkən, mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Şifahi ənənəli musiqi folklorumuzun ayrı-ayrı janrlarının öyrənilməsi etnomusiqişünalığın aktual problemlərindəndir. Çünkü belə təhlillər, janrlar üzrə aparılan araşdırmalar musiqi folklorumuzu daha hərtərəfli və dolğun şəkildə öyrənməyə imkan verir. Həmçinin, belə araşdırmaların nəticəsi hər bir janrin mahiyyətini, folklor nümunələrinin poetik mötnələrinin semantik özəlliklərini və bu janrların tipoloji təsnifini verməyə imkan yaratmış olur.

Şifahi xalq ədəbiyyatı nümunələri və musiqi folkorumuzun toplanıb nəşr edilməsi, nota köçürülməsi sahəsində bir çox işlər görülərək də diqqətdən kənardə qalan, bununla belə hafizələrdə hələ də qorunub saxlanılan yüzlərlə, minlərlə musiqi folkloru nümunələrimiz var. Bu zəngin folklor incilərimizi xüsusi qayğı ilə toplamaq bu gün etnomusiqişunasların və folklorşunasların qarşısında duran ən aktual məsələlərdəndir. “Respublikamızda xalq ədəbiyyatı əsasən Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İstítutunun, Respublika Xalq Yaradıcılığı Evi, Pedaqoji institutlar, Azərbaycan Dövlət Universiteti (S.A: Bakı Dövlət Universiteti) filologiya fakültəsinin tələbələri tərəfindən toplanılır” [1, s. 407].

Musiqi folklorumuza da etnomusiqişunaslar tərəfindən qayğı göstərilir. Tələbələr hər il 4 həftə elmi-tədqiqat təcrübəsində olur. Qiyabi təhsil alan tələbələr isə folklordan sərbəst iş – kurs işi yazırlar və həm də bu sahədə təcrübə keçirlər. Odur ki, həm təcrübədə olan tələbələr, həm də müstəqil toplayıcılar folklorun yazıya alınması qaydasını mükəmməl bilməlidirlər.

Azərbaycan musiqi folkloru nümunələrinin toplanılması ilə əlaqədar olaraq Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyanın tələbələri çöl-sahə işlərinin aparılmasında - ekspedisiyada olurlar. BMA-nın, AMK-nin etnomusiqişunaslıq ixtisasında təhsil alan hər bir tələbənin ekspedisiya səfərində olması çox lazımlı və vacib bir məsələdir. Son illər Milli Konservatoriyanın müəllim kollektivi hər etnomusiqişunasın ekspedisiya səfərinə getməsinə diqqət və qayğını daha da artırıb. Ən əvvəl hər bir etnomusiqişunasa çöl-sahə araşdırmalarının nə qədər önəmlı, musiqi xəzinəmizə qiymətli töhfə verə biləcək bir məsələ olduğu aydınlaşdırılır. Çünkü çöl-sahə araşdırmaları həqiqətən çətin olduğu qədər, həm də fərəhli və şərəfli bir işdir. İlk önce onları psixoloji olaraq da təlimatlandırmaq lazımdır ki, bu da Milli Konservatoriyanın müəllimlərinin səy göstərdiyi ən zəruri məsələlərdəndir. Məsələn, tələbə yüzlərlə kilometr qət edib ekspedisiya səfərinə gedərək istədiyi toplama işini əldə etməyə də bilər. Təbii ki, bu baxımdan onlara psixoloji olaraq belə hallarla qarşılaşa biləcəkləri ehtimalları aşılamaq çox vacib bir məsələdir. Amma bu iş bir qədər səbər və təmkin tələb edir. Belə ki, hansısa kənddə, qəsəbədə və s. informator axtarış tapmaya da bilərsən. Bəzən sənin ağlına belə gəlməyən hansısa məlumat daşıyıcısı ehtimal etmədiyin insanlar bəlkə də kəndin lap axırında, yolun kənarında oturub mal-qara otaran, yolla gedən, zahiri görünüşdən əldən düşmüş bir qoca da ola bilər. Yaxud qonağı olduğun evin gəlini ilə də səhəbət aparıb çox maraqlı məlumat ala bilərsən. Həmsəhəbətin qoca olmasa belə qocalarından və ya öz elobasından eşidib, görüb, öyrənib hafızəsində saxladığı folklor incisilərini yaddaşında gəzdirdə bilər. Ona görə də diqqətli və təmkinli olub təkcə yaşlı nəslin nümayəndəsi ilə deyil, cavanlarla da

həmsöhbət olmaq gərəklidir.

Adətən, etnomusiqişunas gedəcəyi bir şəhərə, bölgəyə, qəsəbəyə, kəndə və s. yola düşməzdən əvvəl o, ərazi haqqında məlumat toplamalı və həmin ərazidən olan insanlarla ünsiyətdə olmalıdır. Hətta səfər edəcəyi yerlərdən deyil, başqa rayon və şəhərlərdən olan insanlarla da ünsiyət quraraq mütləq sorğu-sual aparmalıdır. Həmsöhbət olduğu insanın ona verə biləcək çox gözəl məlumatı ola bilər. Ekspedisiya zamanı da həmsöhbət olduğun hər bir informatordan bölgədə məlumatlı və bilikli adamları soraqlaşmaq gərəkdir. Beləliklə, hər bir ehtimalı dəyərləndirərək etnomusiqişunas soruşa-soruşa neçə-neçə informatorla ünsiyətdə olur.

Etnomusiqişunas informantla söhbət edərkən əgər ona verilən suali yadına salırsa, həmin an vaxt itirmədən ailədə söhbəti maraqla izləyən digər şəxslərə də bu suali ünvanlaməq lazımdır. Bir çox hallarda məhz bu vəziyyətdə ailədə olan informatorun gəlini, qızı, yaxud oğlu, yoldaşı da bir çox bilgi verə bilirlər. Adətən, gəlin fərqli bölgədən gəlin köcdüyü üçün onun da yaddaşında gördüyü, eşitdiyi folklor inciləri olur. Yaxud, qız hansısa bölgəyə gəlin köçübə, həmin ərazidə soruşulan folklor incisinin, folklor adətinin orada olub-olmaması barədə məlumat vermiş olur. Bütün məlumatları topladıqdan sonra demək olar ki, etnomusiqişunas ekspedisiyada olduğu bölgədə məhsuldar bir səfərdə olub. Çünkü paralel olaraq başqa bölgələrdə də onu maraqlandıran suallara cavab olaraq folklor yaradıcılığının olub-olmamasını, yaşıdalıb, yaxud unudulmasını öyrənmiş olur. Belə ki, bu bilgilər artıq müəyyən müqayisələrin aparılmasında çox böyük önəm daşıyır.

Hansısa bir bölgəyə uzun yol qət edərək nəticə olaraq heç bir şey əldə etməyə də bilərsən. Tutaq ki, həmin ərazidə etnomusiqişunas ünvanlı olaraq getdiyi informator təsadüfən orada olmaya bilər. Yaxud görüşdükün informatorların heç birindən istədiyin, gözlədiyin nəticəni əldə etməyə də bilərsən. Belə ki, işə başladığın kəndin (qəsəbənin) ayrı-ayrı sakinləri ilə əvvəlcədən tanış olmalı (müəllimlər, kənd icra nümayəndəsi və s.), həmin kənddə folklorla maraqlanan, folklor daşıyıcısı olan adamlar haqqında məlumat əldə etməlisən. Çünkü hamı xalq ədəbiyyatı, folklor həvəskarıdaşıyıcısı olmur, xüsusilə əmək, mərasim, qəhrəmanlıq nəğmələri, aşiq şeiri, bayatı, nağıl və dastan biliciləri olduqca azdır. Odur ki, onları əvvəlcədən seçmək, gözaltı etmək, nəzərdə saxlamaq, sonra isə ayrı-ayrılıqla söhbət aparmaq lazımdır. Yazıya alma prosesində danışan şəxsi dayandırmaq, onun söylədiyi folklor nümunəsinin hamiya məlum olduğunu, çap olunduğunu bildirmək düzgün deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, heç bir folklor nümunəsi xalq arasında olduğu kimi yaşamır. Odur ki, əmək, mərasim, qəhrəmanlıq nəğmələrinin, yazıya alınmış hər hansı bir dastanın və ya nağılin hafizələrdə qalan əsaslı və maraqlı bir varianti ola bilər. Bir həqiqəti yada salmaq lazımdır ki, bütün folklor nümunəleri yazılı surətdə dövrümüzə qədər gelməyibə, onlardan xalq arasında yaşayımı varsa, demək onun varianti mütləq olmalıdır. Variantsız folklor nümunəsi ola bilməz. İkincisi, danışan şəxsi dayandırmaq onun həvəsini söndürə bilər və ondan istədiyimiz materialı toplaya bilmərik.

Folklor toplayan şəxs ustalıqla hərəkət etməlidir, söhbətə elə başlamalıdır ki, qarşısındaki adam özü hiss etmədən danışığa qoşulsun, söhbətdə sərbəst hərəkət etsin, özünü sixmasın, çünki sıxlıqda onun danışığının təbiiyyi pozula bilər. Folklorçu, etnomusiqişunas sürətlə yazmağa alışmalıdır, bəzi sözləri qısa yazmağı bacarmalıdır. Çünkü danışan adama irad tutaraq “necə dedin?”, “bir az ucadan danışın” sözləri ilə onun sözü kəsilərsə istənilən nəticə əldə edilə bilməz. Çünkü söhbət zamanı informantun xüsusilə nəzərə çatdırmaq istədiyi önəmlü qeydləri ola bilər.

Yaziya alınan folklor nümunələri onu söyləyən informantın danışığı kimi, yəni düzəliş edilmədən qeydə alınmalıdır, yazılmalıdır. Sözləri müasir dil ədəbi normalarına salmaq, cümlələri düzəltmək qətiyyən olmaz. Əgər yazıya alınan mətnədə anlaşılmaz sözlərə təsadüf edilərsə, onun mənası yalnız informantla söhbət qurtardıqdan sonra aydınlaşdırılmalıdır. Etnomusiqişunas yerli dialektdə olan sözlərə xüsusi diqqət yetirməli, onların ayrıca lüğətini tərtib etməlidir. Yadda saxlamaq lazımdır ki, xalqın canlı danışığında elə sözlər var ki, onları cəsarətlə ədəbi dilə gətirmək olar. Ədəbi dilimizdə bəzən qondarma sözlərə rast gəlirik. Halbuki, bu sözlərin canlı danışıqda çox gözəl müqəbili var.

İstehsalat təcrübəsində və ya ekspedisiyada olan etnomusiqişunasın həmişə qeyd dəftəri və qələmi hazır vəziyyətdə olmalıdır. O, camaatin qeyri-rəsmi toplanışlarında iştirak etməli, onların danışq tərzinə diqqət yetirməli və öz qeydini aparmalıdır.

Əvvəllər musiqi folklorumuzun toplanılması zamanı fonovaliklərdən, maqnitafondan, əlyazma üsulundan istifadə edilirdi, hal-hazırda rəqəmsal yaddaşa malik foto, videokameralarda çəkiliş dəqiq və aydın şəkildə yaddaşa saxlanır. Hər bir etnomusiqişunas da ekspedisiyaya getməzdən əvvəl hazırlıq zamanı mütləq videokamera, eləcə də böyük tutumlu yaddaşa malik mikro kartlar, noutbuk götürməyi unutmamalıdır. İnförmatörlər söhbət zamanı elə ustacasına hərəkət etməlisən ki, införmatörun xəbəri olmadan onun el hərəkətlərini, jest-mimikasını çəkmək mümkün olsun və buna görə də video çəkiliş mütləq zəruri məsələdir. Etnomusiqişunas, ekspedisiya səfərində olarkən əldə etdiyi folklor nümunələrini kimdən topladığını dəqiq bilməli, onların haqqında xüsusi anket düzəltməlidir. Anket aşağıdakı kimi tərtib edilməlidir: 1. Soyadı, adı, atasının adı. 2. Doğulduğu il və ay. 3. Milliyəti. 4. Doğulduğu kənd və rayon. 5. Hal-hazırda məskunlaşdığı ünvan. 6. İş yeri, vəzifəsi. 7. Sənəti (məşguliyyəti). 8. Təhsili. 9. Folkloru öyrəndiyi (eşitdiyi) şəxsin adı və həmin şəxs haqqında məlumat.

Etnomusiqişunas gündüz ləntə - yazıya aldığı folklor nümunələrini mütləq həmin gecə qaydaya salmalı, müəyyən qeydlər aparmalı və öz təəssüratlarını yazmalıdır. Toplanılan musiqi folkloru nümunələri diqqətlə və variantları ilə nota alınır.

Şıfahı ənənəli musiqi folklorumuz, bu zəngin folklor xəzinəmiz yalnız keçmişimizi, bu günümüzü, həmçinin eyni zamanda müasir həyatımızı da əks etdirən tükənməz bir xəzinədir. Azərbaycan xalq musiqi folklorunun elmi cəhətdən öyrənilməsi etnomusiqişunasların qarşısında duran şərəfli vəzifələrdən biridir.

## ƏDƏBİYYAT:

1. Vəliyev V.Ə. Azərbaycan folkloru (Ali məktəblərin filologiya fakültəsi tələbələri üçün dərslik). B.: Maarif, 1985, 414 s.

**Айгюль Сафиханова**

Научный работник лаборатории  
“Исследование национальной музыки”,  
докторант в АНК

## О ПРОБЛЕМАХ СБОРА МУЗЫКАЛЬНОГО ФОЛЬКЛОРА

### Резюме

Народная музыка является неотъемлемой частью богатого культурного наследия Азербайджана. В данной статье автор выделяет некоторые важные нюансы, которые требуют особого внимания во время экспедиций по сбору фольклорного материала.

**Ключевые слова:** сбор фольклорного материала, этномузикология, экспедиция

**Aygul Safikhanova**

Research fellow of “Investigation of national music”  
scientific laboratory of ANC,  
doktoral candidate of the ANC

## ABOUT COLLECTION OF MUSICAL FOLKLORE

### Summary

Music is one of the oral tradition an integral part of the rich cultural heritage of the Azerbaijani culture . This article talks about the necessary questions of expedition for collection of the modern ethnomusicology. Also brought to the attention of nuances that require special attention in the course of the collection .

**Key words:** folklore collection, ethnomusicology, expedition

**Rəyçilər:**sənətşunaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə;  
sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Lala Hüseynova

**Aysel SƏFİXANOVA**

AMK-nin magistranti

Email: ayselsafixanova.93@mail.ru

## CƏBRAYIL RAYONUNUN MUSIQİ - MƏDƏNİ MÜHİTİ

**Xülasə:** Təqdim olunan məqalədə Azərbaycanın çoxəsrlik tarixə malik gözəl güləşlərindən biri olan Cəbrayıl rayonunun musiqi-mədəni mühitində aşıqların rolundan danışılır. Burada yaşayıb yaranan aşıqların yaradıcılıqlarının, sənət şəcərələrinin dolğun şəkildə araşdırılıb elmi ictimaiyyətə tanıdılması qarşıya məqsəd qoyulmuşdur.

**Açar sözlər:** Cəbrayıl, musiqi, Azərbaycan, aşiq, sənətkar

Cəbrayıl rayonu (Azərbaycan) respublikamızda mühüm coğrafi mövqeyə, təbii sərvətlərə, zəngin və çoxəsrlik tarixə malik olan gözəl güşələrdən biridir. “Cəbrayıl rayonu Azərbaycanda 8 avqust 1930-cu ildə təşkil edilmiş inzibati rayonlardan biridir. Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərində, Araz çayının sol sahilində yerləşən Cəbrayıl rayonu cənub-qərbdən Zəngilan rayonu, qərbdən Qubadlı rayonu, şimaldan Xocavənd rayonu, şimal-şərqdən Füzuli rayonu, cənubdan və cənub-şərqdən İran İslam Respublikası ilə həmsərhəddir” (2, s. 50).

Tarixən Cəbrayıl elinin ictimai-mədəni mühitində tərbiyə, təhsil alaraq formalaşmış, tanınan ziyalılar sonradan qabaqcıl Avropa və Asiya ölkələrində elmə, təhsilsə yiyələnmiş, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm mövqelər tutmuş, Azərbaycan dövlətçiliyinin inkşafında mühüm töhfələr vermiş ziyalılar olublar.

Qeyd edək ki, 1935-ci ildə Cəbrayıl kəndli-gənclər məktəbi əsasında rayonda ilk orta məktəb təşkil edilir, şagirdlərin musiqi tərbiyəsinə də xüsusi fikir verilirdi. Cəbrayıl kənd orta məktəbində şagirdlərə nəfəs orkestrində çalmaq bir fənn kimi tədris edilirdi. Hələ 1930-cu illərdə istedadlı tarzən Bilal və Nəriman Vəliyev qardaşları, Ədil Mirzəyev, qarmonçalan Baxış, xanəndələr Cümşüd Dərgahov, Məhəmməd Əliyev, Ağalar Əliyev, Vedan İsləmov müntəzəm olaraq camaat karşısındakı çıxış edir, konsertlər verirdilər.

1939-cu ildə rayonda ilk dəfə olaraq bədii özfəaliyyət olimpiadası keçirilib. Tarzən Bilal Vəliyevin konsertmeysteri olduğu muğam və mahni ansamblı (bədii rəhbər Mahmud Məmmədov) qalib olaraq respublika olimpiadasında iştirak etmək hüququ əldə etmişdi. Cəbrayıl rayonunda Aşıq Mustafanın rəhbərliyi altında zurnaçılar dəstəsi xüsusilə ad qazanmışdı. Həvəskar artistlərin iştirakı ilə “Əsl və Kərəm”, “Leyli və Məcnun”, “Arşın mal alan” və başqa əsərlər tamaşaşa qoyulurdu. Maraqlıdır ki, bu tamaşalarda Cəbrayıl İsləmov - Telli, Cəfər Məmmədov - Gülcəhrə rollarında çıxış edirdi. Sonralar Mədinə Əliyeva, Sayalı Miriyeva, Bilqeyis Həsənova, Simuzər Hüseynova kimi fəal qadınlardan teatr tamaşalarında çıxış etməyə başladılar. 1920-1930-cu illərdə Məşədi Cəlilin göstərdiyi məzəli səhnələr hamının böyük marağına səbəb olurdu.

1960-1970-ci özlərinin gözəl ifaçılıq məhərətləri ilə hamını valeh edən Zahid Kazimov (tar), Fərəməz Əliyev (tar), Əli Quliyev (kamança), Xurşud Əliyev (zurna), Nadir Nəsimov (klarnet), Aydın Hüseynovun (nağara) iştirakı ilə güclü bədii özfəaliyyət kollektivi yaradılmışdır. 1970-ci ildə təşkil edilən “Çinar” mahni və rəqs ansamblı öz repertuarını daha da zənginləşdirib 1975-76-ci illərdə Moskva və Vilnüs şəhərlərində uğurlu çıxışlar etmişdir.

Xalq yaradıcılığının hər bir janrinin əsasını nəsildən-nəslə ötürülən ənənəvi normaların sabitliyi, dəyişməzliyi təşkil edir. Bu səbəbdən el sənətkarları onlara məxsus bütün improvisasiya imkanlarını və ustalığını ənənənin qəbul olunmuş normaları çərçivəsində reallaşdırmaq məcburiyyətindədir. Hər bir söyləyicinin, xalq sənətkarının vəzifəsi xalqa məlum olan mahnını, havanı, nəgməni və s. mükəmməl formada, sinxron tərzdə, bir sözlə peşəkarmasına ifa üslubunu yüksək səviyyədə nümayiş etdirməsidir.

Bu gün respublikamızda aşiq sənətinin tam şəkildə öyrənilməsi mühitlər üzrə araşdırılması, onların tədqiqatlara cəlb olunması mühüm və vacib məsələlərdəndir. Cəbrayıl rayonu hal-hazırda işğal altında olsa da məcburi köçkün həyatı yaşayan hər bir Cəbrayilli soydaşlarımız şifahi xalq

ədəbiyyatının janr özünəməxsusluğu, milli adət-ənənləri bu gün də qoruyub saxlayırlar. Cəbrayıl rayonunun rəngarəng folklor janrları burada formalasən aşiq mühitindən xəbər verir. Bu mühitin tarixən müəyyən ənənlərə malik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Cəbrayıl aşiq mühitini səciyyələndirir.

Cəbrayılın istedadlı el sənətkarları - Aşıq Humay, şair Bədəl, Aşıq Surxay, Aşıq İsmayıllı, Aşıq Məlik, Aşıq İbiş, Aşıq Abdulla, Aşıq Mustafa müntəzəm olaraq camaat qarşısında çıxış edir, maraqlı nağıl gecələri təşkil edirdilər. Aşıq Humay bütün Qarabağda tanınmış ustad sənətkarlardan biridir. "Aşıq Humay 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında fəal iştirak etmiş, bu konsertlərdə ifa etdiyi bir neçə qoşması rus dilinə tərcümə olunmuşdur. Büyük Vətən müharibəsi illərində Aşıq Humay şeirlərinin çoxunu vətənin tərənnümünə həsr etmişdir. Müharibə illərində aşığıñ yazdığı bir neçə şeirlərinə bəstəkarlarımız musiqi bəstələmişdi. Bu şeirlər o illərin ən çox sevilən nəğmələrində idi. Aşıq Humay həm də 12 xalq dastanının özünəməxsus variantlarını işləyib hazırlamışdır" (1, s. 48).

Azərbaycanın qüdrətli el sənətkarı – haqq aşığı, el şairi kimi ad qazanan Qurbani Mirzalıhan oğlu XV-XVI əsrlərdə yaşayıb yaratmışdır. O, 1477-ci illərdə Cəbrayıl rayonunun qədim Diri kəndində anadan olmuşdur. Doğuluğu və boyası-başa çatlığı doğma kədinin adı ilə bu böyük sənətkar sonralar xalq arasında Dirili Qurbani adı ilə tanınmışdır. Qurbani mükəmməl təhsil almış, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Onun bayatı, gəraylı, qoşma, təcnis, divani, tərcibbənd, ustadnamə və sair şeir formalarında yazdığı əsərlərində təbiət, məhəbbət, vətən, insan, elcə də ictimai-siyasi mövzular daha qabarıq şəkildə nəzərə çarpar.

"Ösərlərində qeyd etdiyi kimi Dirili Qurbani dövrünün böyük Azərbaycan sərkərdəsi və şairi olmuş Şah İsmayıllı Xətai ilə görüşmüş, sonralar da ondan ayrılmayaraq sarayında yaşamışdır. Ş.İ.Xətaiyə böyük məhəbbət və rəğbət bəsləyən aşiq onu özünün mürşüdü, yəni müəllimi, ustadı adlandırmışdır. Qurbaninin həyat və yaradıcılığı haqqında S.Mumtaz, Ə.Axundov, M.Təhmasib, M.İbrahimov, P.Əfəndiyev, M.Həkimov, Q.Namazov, S.Paşayev, A.Nəbiyev, K.Vəliyev, M.Allahamanov, M.Qasimli, Q.Kazımov və başqalarının elmi əsərləri Qurbani ırsının öyrənilməsində mühüm rol oynamışdır. Dövrünün görkəmli el sənətkarı olan Dirili Qurbani demək olar ki, Azərbaycan klassik aşiq sənətinin əsasını qoymuş və aşiq yaradıcılığının bütün janrlarında olduqca gözəl nümunələr yaratmışdır. Aşıq yaradıcılığında janr baxımından çətin hesab olunan divanılar də ilk dəfə Qurbani tərəfindən yaradılmış, üç aşiq havası, o cümlədən məşhur "Heydəri" saz havası indiyədək aşıqların repertuarlarının bəzəyidir. Qurbani özündən sonra gələn 500 illik bir tarixdə müasir dövrümüzədək aşiq və şairlərin yaradıcılığına güclü təsir göstərmişdir" (1, s. 20).

Cəbrayilli aşıqlardan biri də Aşıq Pəridir. O, 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşiq şeri ilə maraqlanmağa başlamışdır. O, qısa zaman içində hər yana yayılan şan-şöhrəti ilə öz dövrünün bir çox aşıqlarının diqqətini özünə çəkmişdir. Firdun bəy Köçərli yazır: "Aşıq Pəri çox bilikli, gözəl bir xanım id. Aşıq məclislərində böyük hörmətə sahibi id. Şairlər onun gözəlliyyini öz şeirlərində vəsf etmişlər. Bir çox aşıqlarla, şairlərlə deyişmişdir. Bu deyişmələrin hər birində qalib olmuşdur. Bunlardan Mirzə Həsən bəy, Mirzə Kərbalayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşıq, Mirzəcan Mədətov və s. misal göstərmək olar" (1, s. 22).

Aşıq Pəri gözəl şeirləri və hazırlıqçılığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini çəkmiş, tez-tez Şuşada keçirilən şeir məclislərinin də iştirakçısı olmuşdur. Onun ədəbi ırsı tam şəkildə dövrümüzədək galib çatmamışdır, yalnız 40-50 şeri məlumudur. Şeirləri ilk dəfə Mirzə Yusif Qarabağının "Məcmueyi-divani-Vaqif" və müasirini-digər" (1856) məcmuəsində kitabında dərc olunmuşdur. Bizə galib çatan bir neçə qoşmaları vardır. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir.

"Cəbrayılın sazlı-sözlü aşıqlarından biri də Aşıq Surxay olmuşdur. 1908-ci ildə Cəbrayıl rayonunun Qalacıq kəndində dünyaya göz açan Aşıq Surxay hələ uşaqkən musiqiya böyük maraqlı göstermiş, bir sıra musiqi alətlərini mükəmməl ifa etmiş, sonralar çoxlu təsirli şeirlər yazmışdır. Gözəl və məlahətli səsi, təsirli şeirlər yazması onu ömürlük aşiq sənətinə bağlamışdır. 30-cu illərdə Cəbrayılda və qonşu rayonlarda elə bir toy məclisi, konsert olmazdı ki, Aşıq Surxay orada qalıb oxumasın.

Qarabağ bölgəsindəki el şənliklərində daim çalıb-çağıran aşiq 1939-cu ildə Bakıda keçirilən “Gənc istedadlar” festivalında I dərəcəli diploma layiq görülmüşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüş və bu zaman sazını da özü ilə aparmışdır. O, səngərlərdə, döyüş meydانlarında belə saz çalaraq əsgərləri ruhlandırın havalar oxuyardı. 1943-cü ildə Krimda qəhrəmanlıqla həlak olan Aşıq Surxayın özündən sonra aşiq üslubunda düzüb-qoşduğu çoxlu şeirləri, o cümlədən qoşmaları, gəraylıları, təcnisləri, bayatları qalsa da, onların az bir qismi qorunub saxlanılmışdır. Təssüf ki, təbliğ olunmadığından aşağı çox az adam tanıyor” (3).

Azərbaycan aşiq sənətinin mühitlər üzrə öyrənilməsi, bu səbəbdən tarixi, etnik-mədəni prosesləri izləmək, el sənətkarlarının yaradıcılığını müqayisəli şəkildə araşdırmaq, konkret olaraq hər hansıa bir bölgənin aşiq mühitinin digər aşiq mühitləri ilə fərqli və oxşar xüsusiyyətlərini təhlil etmək imkanı verir. Aşıq sənətinin ayrı-ayrı mühitlər üzrə tədqiqi gələcəkdə ümumazərbaycan aşiqlarının, onların yaradıcılıqlarının, sənət şəcərələrinin dolğun şəkildə araşdırılabilir elmi ictimaiyyətə tanıtılmasına zəmin yaratmış olacaqdır.

Bu günə kimi bəzi mənbələrdə Cəbrayılda yaşayıb yaradan aşıqların şeirlərində nümunələr verilsə də, ayrıraqda Cəbrayıl aşiq mühiti elmi şəkildə araşdırılmamış və hələ də öz tədqiqini gözləyir. Bu xüsusiyyət bölgənin etnik-mədəni tərkibinin rəngarəngliyi ilə seçilən Cəbrayıl aşiq mühitinə, onun regional çalarlarına kompleks yanaşma zərurətini yaradır.

## ƏDƏBİYYAT:

1. Quliyev Ş.P, Abbasov T, Quliyev F. Cəbrayıl (Tarixi oçerk), B.: İşıq, 1993, 106 s.
2. Tapdıqoğlu (Velişov) N. Cəbrayıl rayonu. Yaşayış məntəqələri, şəhidləri. B.: Təknur, 2014, 255 s.

### Saytoqrafiya

3. Yusif Dirili - Qalacılıq aşiq Surxay Dirili Qurbani məclisində // “Dirili Qurbani Məclisi” internet bloqundan URL:<https://diriliqurbanimeclisi.wordpress.com/2012/08/05/qalaciqli-asiq-surxay-dirili-qurbani-maclisində>

Айсель Сафиханова  
Магистрант АНК

## МУЗЫКАЛЬНО-КУЛЬТУРНАЯ СРЕДА ДЖЕБРАИЛЬСКОГО РАЙОНА

### Резюме

В данной статье рассматривается история культурно-музыкального наследия Джебраильского района Азербайджана. Особое внимание уделяется творчеству ашыгов этой зоны.

**Ключевые слова:** Азербайджан, Джебраил, музыка, ашуг, творчество

Aysel Safikhanova  
Master of Arts of ANC

## MUSICALLY-CULTURAL ENVIRONMENT OF JABRAIL REGION

### Summary

This article talks about role of ashigs music in the culture of beautiful region of Azerbaijan - Jabrail. The aim of this article is investigation of the creative life of ashigs and to represent them to the scientific society

**Key words:** Azerbaijan, Jabrail, musician, ashig, master

**Rəyçilər:** sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professor Abbasqulu Nəcəfzadə; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova

**Ramiz HƏSƏNOV**  
AMK-nin müəllimi  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7  
Email: ramiz.hasanov55@gmail.com

## TAR ALƏTİNİN TƏŞƏKKÜL TARİXİNƏ DAİR

**Xülasə:** Təqdim olunan məqalədə Azərbaycan milli aləti tarın yaranması, inkişafı, təşəkkül tarixi ilə bağlı məsələlərdən bəhs olunur. Həmçinin, tar haqqında yazılmış əsərlər bu məqalədə xüsusi yer alıb.

**Açar sözlər:** tar, S.Urməvi, Mirzə Sadıq Əsəndoğlu, Ü.Hacıbəyli, ifa

Tar musiqi aləti Azərbaycanın mızrabla çalınan qədim alətlərindən biridir. Son dövrün bəzi araşdırmalarının nəticələri XIX əsrдə Azərbaycanın həm şimal, həm də cənub ərazilərində tarın sinədə çalınması faktını sübut edir. Cənubi Azərbaycanda mövcud olmuş muğam ifaçılığında tarın sinədə çalınması Nəsrəddin şahın (XIX əsr) saray ifaçısı - tarzəni Əli Əkbər Fərahininin və onun oğlu Mirzə Qulamhüseynin şəkillərində də öz təsdiqini tapır. Hər iki tarın qolunda 21-22 pərdənin olması bir oktavada 17 pilləli səs sisteminin mövcudluğunu təsdiq edir. Tarın qolunda 24 pilləli səs sistemini almaq üçün qolda 28 pərdə bağlanmalıdır.

Mızrablı alətlər qrupuna aid olan tar aləti geniş texniki və bədii imkanlara malik alətdir. O, orkestrdə, ansamblda (xalq çalğı alətləri ansambllarında), üçlükdə aparıcı alətlərdən sayılماqla müşayiət və solo aləti kimi istifadə olunur. Səs diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “sol-lya” səslərinə qədərdir (“lya” notundan istifadə edilməsi solo ifaçılığı üçün daha məqsədə uyğunlaşdır). Orkestrda tarın kökü “H”dir (si). Yəni yazılışdan yarım ton bəm səslənir. Dahi bəstəkar Ü.Hacıbəylinin yaratdığı tarda nota alınmasını metso-soprano arasında məsləhət bilməsdir. Bəstəkar əsərlərinin fortepiano ilə solo şəklində ifasında “do” kökü, operada “in A” (lya), xanəndələrin müşayiətində “si” və “si bemol” köklənir (burada muğam kökləri nəzəri alınmır). Tarın 11 simi var. Avropa musiqi alətlərində “Legatto”, “Detaše”, “Stakkato”, “Spikatto” strixləri olduğu kimi, Azərbaycan tarında da “ruh”, “santur”, “tərs”, və “hal” mızrab üsulları var [5, s. 16]. Ə.Bakıxanov isə yazar: “Tarda olan rezonans heç bir çalğı alətində yoxdur” [7, s. 13].

Tarın texniki və bədii imkanları əsasən solo muğam ifaçılığında üzə çıxır. Sazəndə dəstəsində tar aparıcı rola malikdir. Məsələn, muğam oxunarkən vaxtı-vaxtında, yerli-yerində yol göstərir, xanəndənin oxuduğu musiqi cümlələrinə, avazlarına, nəfəslərinə araçlığı ilə cavab verir, bəzən bu cümlələri tamamlayır, yəni, oxunacaq melodik cümlələri bir növ çalğıda yada salır, muğam dəstgahının hissə və guşələrini nizamlayıb. Professor M.Quliyev yazar: “Müşayiətçi çaldığı tarın və kamançanın texniki vasitələrinə yiyələnməklə bərabər, muğam səhnəsində geniş bilik və məlumatı olmalıdır. Onlar rəng və ya diringini, təsnif və dəramədləri muğam dəstgahlarının hansı yerində icra etməsini vaxtı-vaxtında hiss etməli və bilməlidir. Çalğıçı xanəndəni müşayiət edərkən ən ümdə cəhət odur ki, onunla ansambl yaratmalıdır” [4, s. 24].

Hər bir ustad tarzən özünəməxsus mızrab vurur, barmaqlar işlədir, müxtəlif üsullardan istifadə edir. Tarın texniki və bədii imkanlarına aşağıdakılardır: Simlərə müxtəlif şəkildə mızrab vurulması, simlərin barmaqların hərəkəti ilə (“lal barmaq”) səsləndirilməsi, alətin titrədilməsi (“xum”), “dartma sim”, “sürüsdürmə barmaq” (qlissando), kiçik çanaqda çalmaq üçün strix və üsullardan istifadə olunur.

Tar ifaçılığında musiqinin (yaxud muğamin) müəyyən hissələrini qabarıq vermək üçün özünəməxsus yaradıcılıq təxəyyülü olan tarzənlər muğamin mürəkkəb çalğı manerasına və xarakterinə uyğun olaraq bir sıra mızrab üsullarından istifadə etmişlər: “Çahar mızrab”, “Olif mızrab”, “Santur mızrab”, “Rüx mızrab”, “Qoşa mızrab”, “Çırılıq mızrab”, “Mizrabi-dəstgari”, “Mizrabi-zirəfkənd”, “Mizrabi-gülərz”, “Zəngi-şütür”, “Tərsi” və “Hal mızrab”. Bu mızrab üsullarına olaraq ustad tarzənlər “lal barmaq”, “sürüsdürmə barmaq” (qlissando), dartma sim (vibrasiya), “mızrabsız çalğı” kimi ifa vasitələri tətbiq edir.

Müasir professional ansamblarda tarın birinci üç qoşa simi (ağ, sarı və kək simlər) bir qayda olaraq kvarta-kvinta, bas simi sarı simdən bir oktava aşağı (bəm), iki cüt qoşa zəng simi kimi qoşa ağ simlərdən bir oktava yuxarı (zil) köklənir. Tarın diapazonu kiçik oktavanın do səsindən ikinci oktavanın sol səsinə qədərdir. Lakin bəzi ifaçılar II oktavanın "lya", "si bemol", "si" səslərini də ifa edə bilirlər.

XIX əsrд tar çalğı sənətini yüksək zirvəyə qaldırıran, muğam ifaçılığını yeni ifadə vasitələri ilə daha da zənginləşdirən məşhur tarzən Mirzə Sadıq Əsəndoğlu olub. Azərbaycan tarının tədqiqatçısı, professor Vaqif Əbdülfəzələmov qeyd edir ki, Mirzə Sadıq Əsəndoğlu ilk dəfə tarın çanaqlarında dəyişiklik etmişdir. O, yazır: "M.S. Əsəndoğlu tarın çanaqlarını nisbətən dərin qazımaqla onun çəkisini azaltmış, üzünün diametrini xeyli genişləndirmiş və o, oval formalı olmuşdur. Bu kimi dəyişiklik tarda iki keyfiyyəti üzə çıxarmışdır. Birincisi, yeni tarın fiziki-akustik səslənməsi güclənmişdir. İkincisi, əvvəller böyük çanağın baş tərəfinin maili olması (100 mm) imkan vermirdi ki, tar sinədə çalınsın, yeni tarda isə bu maillik aradan qaldırılmış və o, sinədə çalınmağa uyğunlaşdırılmışdır. Nəticədə tarda ifaçılıq texnikasının imkanları genişləndirilmişdir" [2, s. 23-24].

Tar rekonstruksiya edildikdən sonra bədii-texniki imkanları genişlənmiş, istər sazəndə ansamblında, istərsə də solo muğam ifaçılığında aparıcı musiqi alətinə çevrilmişdir. Əlbəttə, muğam ifaçılığı üçün tarzən gərk güclü barmaq və mızrab texnikasına malik olsun. Bundan əlavə, ifa zamanı mızrab hərəkəti ilə barmaqların pərdələr üzərində gəzisməsində tam uyğunluğun olması vacib şərtlərdəndir. Tarzən gərk muğamın hər şöbəsini iri kadanslarla, uzun fermato ilə, təzadlı nüanslarla ayıra bilsin. Bütün bunlar muğamların bədii şəkildə təfsiri üçün lazımlı vasitələrdir. Beləliklə, ifaçı nə qədər istedadlıdırsa, onun muğama əlavə etdiyi musiqi ifadələri də bir o qədər zəngin və təsirli olur.

Mirzə Sadıqdan sonra görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanov da tarın quruluşunda bəzi kiçik dəyişikliklər etmişdir. Bununla bağlı Ə.Bakıxanov yaradıcılığının tədqiqatçısı Əvəz Rəhmətov yazır: "O, alətin qolunu uzatmaq və onun pərdələrinin sayını artırmaq yolu ilə tarın kiçik çanağındakı üz pərdəsini ixtisara salmış, qoluna beş pilləvari sarı sümük əlavə etmişdir. Bu təkmil-ləşdirmə nəticəsində musiqi alətinin diapazonu və ifaçılıq imkanları xeyli artmışdır" [7, s. 18].

Tarın diapazonu ilə əlaqədar not yazılışında metso-soprano açarından istifadə olunur. Bu açarı Ü.Hacıbəyli tara 1929-cu ildən sonra tətbiq etmişdir [3, s. 4]. Tar musiqi aləti tədris sisteminə daxil edildikdən sonra notların yazılışının metso-soprano açarında yazılışının zəruriliyini bəstəkar Ü.Hacıbəyli göstərmmiş və diatonik pərdələrin dünyada qəbul olunmuş not yazı sistemi ilə işaret olunmasını tətbiq etmişdir. Bu yenilikdən sonra tarın qolunda bir oktavada mövcud 12 diatonik pərdələrdən başqa muğam ifaçılığında istifadə edilən yarımtondan kiçik və böyük olan pərdələrə ifaçılar ümumi şəkildə "muğam pərdələri" adını qoydular. 1930-cu ildən sonra rus-sovet musiqişünası V.Belyayev tar üzərində apardığı tədqiqatlar nəticəsində "muğam pərdələri"ni not işarələri ilə qeyd etmək üçün həmin tonları onlardan bir ton yuxarıda olan notun qabağında "dubl bemol" işarəsini və onun üstündə " – " defis işarəsini tətbiq etmişdir. Beləliklə, "muğam pərdələri" uzun zaman daxilində V.Belyayevin tətbiq etdiyi not işarəsi ilə qeyd olundur. Muğam ifaçılıq təcrübəsində nota ifa mədəniyyəti tətbiq edilmədiyinə görə bu işarələrdən yalnız musiqişünaslar bəzi hallarda öz tədqiqatlarında istifadə edərdilər. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, "dubl bemol" işarəsi musiqi tonunun 1 ton bəmləşdirilməsidəməkdir. Bu isə "muğam pərdələri"nin səs yüksəkliyini heç də düzgün göstərmir. Həmin işarələrin üstündə olan defis işarəsi isə guya "muğam pərdəsi"nə işarə kimi verilir. Azərbaycan muğam səs sistemində S.Urməvinin tətbiq etdiyi səs sistemi işarələrindən başqa 66, 114 və koma adlanan 24 sent pərdələr də mövcud olduğu üçün V.Belyayevin tətbiq etdiyi işarə akustik baxımdan muğam pərdələri arasında olan nisbət fərqlərini düzgün olaraq təyin etmək üçün qəti uyğun gəlmir. Türk, ərəb, İran, uyğur, hind ənənəvi musiqisində, o cümlədən müasir musiqi ifaçılığı üçün nəzərdə tutulmuş yarımtondan kiçik və böyük tonları işarə etmək üçün xüsusi not işarələri artıq uzun illərdir ki, ifaçılıq təcrübəsində tətbiq edilməkdədir. Bunları nəzərə alaraq Azərbaycan tarının pərdə quruluşunda "muğam pərdələri" adlanan pərdələri akustik baxımdan düzgün təyin etmək məqsədli xüsusi not işarələrinin tətbiq olunması və bu işarələrin həm ifaçılıq sənətində, həm də musiqişünaslar tərəfindən qəbul olunaraq həyatda tətbiq etmələri milli musiqi mədəniyyətinin elmi-praktik inkişafı üçün böyük əhəmiyyət

daşıyır.

Tar alətinin pərdə quruluşu özünün qədim səs sistemini saxlamış milli musiqi alətimizdir. Aparılan elmi araşdırımlar nəticəsində qədim sazin pərdə quruluşunun diatonik səs sistemini, tarın isə 17 pilləli enharmonik səs sistemini məxsus olması faktlarını təsdiq etmiş və onların antik dövrdə mövcud olmuş musiqi səs sistemləri ilə eyni əsasa söykəndiyini göstərdi.

Tara not sisteminin tətbiq edilməsi üçün ən əvvəl Ü.Hacıbəyli “Tarın səs qatarının yenidən qurulmasının layihəsi” əsərini yazar. Gəldiyi elmi nəticələr əsasında o, tarın pərdələrini sistemləşdirərək, onun səs qatarını fortepianonun səs qatarı ilə uyğunlaşdırmağa çalışmış və bu məqsədlə bir neçə texniki etüdlər yazılmışdır. Həmin illərdə Ü.Hacıbəyli Avropa və rus bəstəkarlarının əsərlərinin tarda səsləndirilməsinin mümkünüyünü və vacibliyini sübuta yetirmək məqsədilə öz sinfində tar fənni üzrə dərs alan Səid Rüstəmov (1907-1983) ifasında Ş.Qunonun “Faust” operasından “Vals”, V.Motsartin “Rondo” pyeslərini nümayiş etdirir.

Azərbaycan instrumental musiqi tarixində Ü.Hacıbəyli tərəfindən fortepianonun tarı müşayiət etməsi, gələcəkdə onun imkanlarından daha geniş istifadə etmək problemlərini qoyur. A.Novruzov “Tarın ifaçılıq xüsusiyyətlərinin təkamülündə xarici və Azərbaycan bəstəkarları əsərlərinin rolü” adlı sənətşünaslıq namizədi dissertasiyasının avtoreferatında fortepianonu tarla birlikdə səsləndirmək nəticəsində Şərq və Qərb musiqi alətləri arasında dialektik vəhdətə nail olmaqla bərabər, Azərbaycan tarında milli musiqi nümunələrindən başqa, xarici ölkə bəstəkar əsərlərindən istifadə etmək ənənəsini də yaradır” [6, s. 14].

Onu da qeyd edək ki, dahi bəstəkarımız Ü.Hacıbəylinin bu sahədə gərgin fəaliyyəti qısa dövr ərzində öz bəhrəsini verdi. Buna misal olaraq S.Rüstəmovun 1935-ci ildə yazdığı “Tar məktəbi” adlı tədris vəsaitini göstərə bilərik. Bu tədris vəsaitində müəllif milli ənənədən və dünya musiqi mədəniyyətindən bəhrələnmişdir. Belə ki, burada rahat qavranılan xarici ölkə bəstəkarlarının əsərlərinə istinad edilir. Belə müəlliflərən J.F.Mazası, M.K.Klimovu, A.İ.Rubetsi göstərə bilərik. Təbiidir ki, xarici ölkə bəstəkar əsərlərinin hər bir nümunəsinin tarda ifası xüsusi əhəmiyyətə malik olmaqla bərabər, onun müxtəlif ifaçılıq keyfiyyətlərini də üzə çıxarır. Bu mənada M.İ.Qlinkanın “Ruslan və Lyudmila” operası üverturasının tar və fortepiano üçün köçürülmüş variantına nəzər yetirək. Ən əvvəl onu deyək ki, tarzən əsas mövzunu sürətli tempda başlamaqla bərabər onun ritmik dəqiqliyini saxlamağa da səy göstərməlidir. Həmçinin, ifaçı mizrabların kəskin, stakkato vurulmasına xüsusi diqqət verməlidir. Bununla yanaşı aplikatura ardıcılığının düzgün seçiləməsi də ifanın keyfiyyətli səslənməsinə şərait yaradır.

S.Rüstəmovun, J.Akkolainin violin və fortepiano üçün “Lya minor Konserti”nin tar və fortepiano üçün köçürülməsi belə əsərlərdəndir. Xarici ölkə bəstəkarlarının kiçik həcmli əsərlərinin kütləvi şəkildə yayılması 50-ci illərdə daha da genişlənir. Belə ki, bu illərdən başlayaraq xarici ölkə bəstəkar əsərləri tar ilə fortepiano üçün işlənib sistemli şəkildə nəşr edilir. Bu işləmələr sahəsində S.Rüstəmov, S.Ələsgərov, A.Gəray, B.Zeydman, Z.Stelnik və başqaları səmərəli fəaliyyət göstəriridilər. A.Dvorjakın 8 sayılı “Slavyan rəqs”ının xarakterik xüsusiyyətləri çalğıçının bədii ifadə vasitaları baxımından yaradıcılıq impulsları ilə zənginləşdirir. C.Rossininin “Sevilya bərbəri” operasından tar ilə fortepiano üçün köçürülmüş uverturası ifaçılıq baxımından geniş surətdə təhlil edilir.

Tar üçün orijinal əsərlərdən biri də əməkdar incəsənət xadimi, bəstəkar Sevda İbrahimovanın 1986-ci ildə yazdığı “Xatirə” poemasıdır. Əsər bəstəkarın babası görkəmli tarzən, respublikanın xalq artisti Qurban Pirimovun xatirəsinə həsr olunmuşdur. “Xatirə” poemasında musiqi materiallarının müxtəlif templərdən ardıcılıqlaşdırılması, ayrı-ayrı mövzuların rəngarəng muğam intonasiyalarında səsləndirilməsi əsərin dramaturji planında əhəmiyyətli yer tutur. Poemada bir mühüm cəhət də olur ki, müəllif öz düşüncə və hissələrini əvvəldən axıra qədər Q.Pirimovun səciyyəvi çalğı prinsipləri üzərində qurub.

Tar ifaçılığı XX əsrin sonları XXI əsrin əvvəllərində öz inkişafının yüksəliş dövrünü yaşayır. Dövlət başçımız və H.Əliyev fondunun rəhbəri Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Başarıyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

## ƏDƏBİYYAT:

1. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri, B.: Adiloğlu, 2002, 454 s.
2. Əbdülləqasımov V.Ə. Azərbaycan tarı. B.: İşıq, 1989, 96 s.
3. Hüseynov Ə. Üzeyir Hacıbəyovun tar açarı. // “Ədəbiyyat və incəsənət” qəzeti 21 avqust, 1987, s. 5
4. Quliyev M.B. Azərbaycan xalq çalğı alətlərinin təşəkkülü, formallaşması və ansamblarda rolü. B.: 1997.
5. Quliyev M.B. Muğam sənətində ifaçılıq məsələləri B.: MBM, 2013, 84 s.
6. Novruzov A.M. Tarın ifaçılıq xüsusiyyətlərinin təkmiləndə xarici və Azərbaycan bəstəkarları əsərlərinin rolü (aftoreferat). B.: 2002
7. Rəhmətov Ə.M. Əhməd Bakıxanov. B.: İşıq, 1977, 144 s.

**Гасанов Рамиз**

Преподаватель АНК

## ОБ ИСТОРИИ ФОРМИРОВАНИЯ ТАРА

### Резюме

В настоящей статье рассматриваются Азербайджанские народные инструменты и история зарождения старинного Азербайджанского инструмента - тара. Особое место в этой статье занимает рассмотрение произведений, написанных для тара.

**Ключевые слова:** тар, С.Урмеви, Мирза Садых Асад оглы, У.Гаджибейли, исполнение

**Hasanov Ramiz**

Lecture of ANC

## ON THE HISTORY OF THE FORMATION OF TAR

### Summary

The article talks about Azerbaijan instruments and the origin of the ancients of Azerbaijan instrument - tar. Special places in this paper consider works for tar.

**Key words:** tar, S.Urmevi, Mirze Sadig Asad oglu, U.Hacibeyli, performance

**Rəyçilər:** professor Malik Quliyev;  
dosent Malik Mansurov

## Fazilə NƏBİYEVƏ

Azərbaycan Milli Konservatoriyası  
 “Milli musiqi alətlərinin təkmilləşdirilməsi”  
 elmi-tədqiqat laboratoriyasının elmi işçisi  
 Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7  
 Email: nebiyeva.fazile@mail.ru

## ELEKTRO AKKORD TAR

**Xülasə:** Təqdim olunan məqalədə tar ailəsinə daxil edilən, akustik və elektron ifa imkanlarına malik olan yeni alətin Elektro akkord tarın yaranma tarixinə nəzər yetirilmişdir. Onun texniki xüsusiyyətləri, diapazonu, simlərinin diametri, hissələrinin adları, ölçüləri, hazırlandığı materiallar barədə məlumatlar verilmiş və çertyoju göstərilmişdir.

**Açar sözlər:** milli musiqi alətimiz, tar, tar ailəsi, Elektro akkord tar

Hər bir xalq tarixdə maddi təbii sərvətləri ilə deyil qəhrəmanları, elm xadimləri, sənətkarları, özünəməxsus mənəvi zənginlikləriilə də tanınır. Belə sərvətlərə xalqların mərasimləri, geyim və mətbəx mədəniyyəti, maddi-mədəniyyət abidləri, rəqs sənəti, toxuculuq, ağacışləmə və dulusçuluq sənəti, musiqi mədəniyyəti, o cümlədən qədim musiqi alətləri aiddir.

Azərbaycan Milli Konservatoriyasında yaradılmış “Milli musiqi alətlərin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasında görülən səmərəli işlər ilə xalqımızın maddi-mənəvi mirası olan milli musiqi alətlərimiz gələcək nəsillərə təkmilləşmiş halda ötürürür. Laboratoriyada qarşıya qoyulan əsas məqsəd xalq çalğı alətləri orkestrimizdə subkontr, kontr, böyük və kiçik oktava səslərini əldə etmək və Azərbaycan xalq çalğı alətlərinin səs diapazonunu simfonik orkestrin səs diapazonuna çatdırmaqdır.

Onu da bildirək ki, adını qeyd etdiyimiz elmi-tədqiqat laboratoriyası 2003-cü ildən başlayaraq bu günə qədər fəaliyyət göstərməkdədir. Məmmədəli Məmmədovun labaratoriyyaya rəhbər təyin olunmasından sonra geniş diapazonda elmi araşdırılmalar aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Onun musiqini dərinən duya bilməsi, musiqi alətlərində ifa etmək və ixtiraçılıq qabiliyyəti, mühəndislik peşəsi sahəsində ixtisaslaşması milli musiqi alətlərimizdə düzgün və tələb olunan istiqamətdə təkmilləşmə işlərini yüksək səviyyədə yerinə yetirməsinə böyük kömək göstərmişdir.



Məmmədəli Məmmədov

Məmmədəli Məmmədov respublikamızda yeni elektron musiqi alətlərinin yaradılması, qədim çalğı alətlərimizin bərpası və təkmilləşdirilməsi işi ilə məşğul olan mütəxəssisidir. Nəzərinizə çatdırmaq istəyirik ki, M.Məmmədovun kolleksiyasında müəlliflik hüququnu təsdiqlayən sənədlərə malik 17 adda musiqi aləti var. Alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. “Qarabağ kamani”, “Udmən”, iki kameralı musiqi aləti olan “Həsa”, “İrs”, “Ay-ulduz”, “Azərbaycan” adlı elektron musiqi alətləri, altı simli, iki kameralı kamançalar, bərpa

edilmiş tar və kamança alətləri söylədiklərimizə əyani misaldır. Onun təkmilləşdirdiyi alətlər sırasına “Çeng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban” kimi alətlər daxildir.

M.Məmmədov eyni zamanda yeni alətlərin yaradıcısı kimi də tanınır. “Udmən”, “Elektrotar”, “Qoşaqlı ud” (Sevgililər), iki kameralı kamança, “Bas kamança”, “Kontr kamança”, “Zil-bəm kamança”, “Dəf kamança”, “Bas tar”, “Dördkünc balaban”, “Azərbaycan santuru”, “Təkmilləşmiş dördkünc təbil”, köklənə bilən “Meydan nağara” onun təxəyyülünün məhsuludur.

Musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi işinə böyük zəhmət və vaxt sərf edən Məmmədəli müəllim ilk dəfə olaraq kamaça və tarlardan ibarət musiqi alətləri ailəsini yaratmışdır. O, yeni yaradılmış Elektro Elektro akkord tarın da müəllifidir.



#### Dörd oktava səs diapazonuna malik olan “Akkord tar”


Alətin texniki xüsusiyyətləri aşağıdakı kimidir. Elektro Elektro akkord tar kəllədən, 6 ədəd böyük aşixdan, qolüstü xərəkdən, qoldan, 6 simdən, kiçik və böyük çanaqlardan, çanaqüstü xərəkdən, simgirdən, çanaq içində olan iç qoldan, çanaqüstü pərdədən, 18 not pərdəsindən, iç mızrabdan və kökləyici çubuqdan ibarətdir. Bu alətin səs diapazonu 4 oktavaya bərabərdir. Elektro Elektro akkord tarın çanağı tut, qolu, aşixları və kəlləsi qoz ağacından hazırlanmışdır. Kəlləstü, çanaqüstü xərək və mızrab isə ebonitdəndir. Çanaq üzlüyü dana ürəyinin pərdəsindən, qolüstü xərək isə sümük dənə hazırlarıb. Elektro Elektro akkord tarın simlərinin diametri aşağıdakı kimidir. Birinci simin diametri - 0,23 mm, ikinci sim - 0,33 mm, üçüncü sim - 0,48 mm, dördüncü sim - 0,69 mm, beşinci sim - 1,02 mm, altıncı simin diametri isə - 1,10 mm-ə bərabərdir. Onu həm akustik, həm də elektron variantda ifa etmək mümkündür. M.Məmmədovun təyin etdiyi Elektro Elektro akkord tara aid ölçülər aşağıdakı cədvəldə öz əksini tapmışdır.

#### Alətin hissələrinin adları

#### Hissələrin ölçüləri

Çanağın ölçüləri	290 mm
Qolun uzunluğu	426,3 mm
Menzura	673 mm
Böyük çanağın uzunluğu	185 mm
Böyük çanağın eni	150 mm
Kiçik çanağın uzunluğu	105 mm
Kiçik çanağın eni	133 mm
Çanağın hündürlüyü	160 mm
Kəllənin uzunluğu	110 mm
Kəllənin eni	32 mm
<b>0</b>	
Kəllənin hündürlüyü	86 mm
<b>1</b>	
Qolun çanaq hissəsində eni	52,5 mm
<b>2</b>	
Qolun çanaq hissəsində hündürlüyü	40 mm
<b>3</b>	
Qolun kəllə hissəsində eni	42,8 mm
<b>4</b>	
Qolun kəllə hissəsində hündürlüyü	27 mm
<b>5</b>	
Aşixların dəstəyində diametri	31 mm
<b>6</b>	
Aşixların konusunun diametri	10-9 mm
<b>7</b>	

### Elektro akkord tarın çertyoju



Elektro akkord tarın maraqlı yaranma tarixinə malik olduğunu da nəzərinizə çatdırmaq istəyirik. Bu barədə M.Məmmədovun dilindən eşitdiklərimizi qələmə almışiq. Onun söylədiyinə görə adətən hər gün yarım saatdan bir saatə qədər vaxtını yeni məlumatlar almaq və eyni zamanda öz fikirlərini dostları ilə bölmək üçün kompyuter arxasında keçirir. Günlərin birində virtual axtarışlar aparan zaman gənc tarzımız Şəhriyar İmanovun gitarada akkord üslubunda ifasını

görən Məmmədəli müəllim bu alətin imkanlarını özündə cəmləşdirə bilən milli gitaramızı Elektro akkord tarı yaratmaq üçün qötü qərara gelir. Onun söylədiyinə görə elə bir Elektro akkord tar düzəltmək lazımdı ki, Şəhriyar gitarada etdiyi virtuozi ifanı Elektro akkord tarda da edə bilsin. İstedadlı tarzımızın bu bacarığını milli musiqi alətinə keçirmək lazımdı. Məmmədəli müəllim bu münasibətlə Şəhriyar İmanovu laboratoriyyaya dəvət edir və öz fikirlərini ustاد sənətkarla bələşdirir. Belə bir tarın ərsəyə gələ biləcəyindən təəccübənən gənc ifaçı bunun mümkünülüyü ilə maraqlanır. Məmmədəli müəllim isə “Əlbəttə mümkünkündür, təki qarşılıqlı istəksə olsun” deyə ona cavab verir. Bundan sonra həmin tar üzərində işlər başlayır. Dörd aydan sonra hazır olan



**Şəhriyar İmanov “Akkord tar”ı  
Ölkəm.az saytı vasitəsi ilə  
ictimaiyyətə təqdim edərkən**

Elektro akkord tar həm akustik, həm də elektron variantda ifa etmək imkanlarına malik olur. Ənənəvi olaraq yaratdığı alətlərin ilk ifaçısı olan M.Məmmədov bu aləti də öz ifası ilə sinəqdan keçirir və problem yarada bilən bütün maneələri aradan qaldırıqdan sonra ifaçıya təqdim edir. O, Elektro Elektro akkord tarın ifa üçün tam yararlı olduğuna əmin olduqdan sonra Şəhriyar İmanovu laboratoriyaya dəvət edir. Həmin günü Məmmədəli müəllim belə xatırlayır: "Ustad əvvəlcə tarı yaxşıca süzdü, sonra isə götürüb bütün hissələrini nəzərdən keçirdi və sinəsinə sıxdı. Ehtiyatla, sənki qorxurmuş kimi hər simi ayrı-ayrılıqla səsləndirdikdən sonra ifaya başladı. Bizim istədiyimiz alınmışdı. Sevinçdən gözlərimdən yaş axındı. Axı dünyaya daha bir sağlam "övlad" gəlmışdı. Ən əsası bu "övladin" təhsili ilə məşğul olan bir insan da var. O, da Şəhriyar İmanovdur".

Yaratdığı musiqi alətlərinə övlad qayğısı ilə yanaşan, daim axtarışda olan ixtiraçı ustanan yenilikçilik duyğusu onu avropa musiqi alətləri ilə bir sıradə dayana bilən tar qrupuna daxil olan milli musiqi alətimizin Elektro Elektro akkord tarın ərsəyə gəlməsinə səbəb oldu. Əminlik ki, M.Məmmədovun müəllifi olduğu bu alətin səsi gələcəkdə Şəhriyar İmanov və digər görkəmlili sənətkarlarımıızın ifasında dünyanın ən mötəbər konsert salonlarından gələcək, Elektro akkord tar ulu müğamlarımızın, xalq mahnlarımızın və rəqslerimizin layiqli carşısına çevriləcək.

### **ƏDƏBİYYAT:**

1. Kərimi S, Abdullayev, Məmmədov M. Tar çanağında konstruktiv dəyişikliklər etməklə səs effektinin yaxşılaşdırılması // "Konservatoriya" jurnalı. № 3 (17) 2012. S. 62-65.
2. Kərimi S, Məmmədov M. Musiqi alətlərimizin təkmilləşdirilməsində texniki elmlərdən istifadə qaydaları // "Konservatoriya" jurnalı. № 2 (24) 2014. S. 12-18.
3. Köçərli İ. Böyük tarən Mirzə Sadiq Əsəndoğunun yaratdığı Azərbaycan tarı // "Musiqi dünyası" jurnalı. 3/56 2013. S. 85-87.
4. Rəhimova G. Tarın tarixindən / "Elm və həyat jurnalı. № 2 / 1996. s.44

**Фазиля Набиева**

Научный сотрудник лаборатории  
“Совершенствование национальных  
музыкальных инструментов” АНК

### **ЭЛЕКТРО АККОРД ТАР**

#### **Резюме**

В статье представлена история создания семейства тара, в которую вошёл новый инструмент - «Тар Аккорд». Рассматривается техническая характеристика нового инструмента, его акустические и электронные возможности: диапазон, диаметр струн, названия частей, размеры, материалы, проект и информация о подготовке.

**Ключевые слова:** национальный музыкальный инструмент, тар, семейство тара, Электро аккорд тар

**Fazila Nabiyeva**

Research fellow of laboratory  
“Improvement of national musical instruments”  
of Azerbaijan National Conservatory

### **ACCORD TAR**

#### **Summary**

The article tells about a history of family tar, which is part of acoustic and electronic performance capabilities of the new instrument "Tar Accord". As technical characteristics, the range of the diameter of the string, names of parts, materials, project and information about preparation had been researched.

**Key words:** the national musical instrument, tar, family tar, Accord tar

**Rəyçilər:** sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev;  
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lala Hüseynova

## Səadət ABDULLAYEVA

BMA-nın professoru, sənətşünaslıq doktoru  
Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98  
Email: saadatabdulla@yandex.ru

### NİZAMI İRSİ AZƏRBAYCAN BƏSTƏKARLARININ YARADICILIĞINDA

**Xülasə:** Məqalədə yetişməkdə olan bəstəkarlar nəslinin diqqətini Nizami Gəncəvi irsinə cəlb etmək məqsədilə onun obrazı və poemaları əsasında yaradılan əsərlərin adları verilir.

**Açar sözlər:** Nizami Gəncəvi, opera, balet, simfonik, vokal və instrumental əsərlər, mahnı və romanslar

Dünya ədəbiyyatının klassiki sayılan Nizami Gəncəvinin zəngin məzmunlu, yüksək ideyalı əsərlərində əks etdiridiyi insan zəkası, əxlaqi keyfiyyətlər, ədalətli, azad cəmiyyət, saf məhəbbəti tərənnüm edən əsərləri, həmçinin şəxsiyyəti yaradıcı insanları həmişə düşündürmüştür. Bu obraz və mənbələrdən bəhrələnərək, axtarışlarını və istəklərini gerçəkləşdirərək Nizamiyə həsr olunan ən gözəl əsərlərini yazmışlar. Qara Qarayevinqeyd etdiyi kimi (1, s. 48) Nizaminin misraları son dərəcə melodikliyi, bədii obrazları, dramaturji əsası və mövzuları olduqca plastikliyi və təsirliyi ilə seçilir, sanki onlar musiqidə öz ifadəsini tapıb. Fikrət Əmirov isə Nizami poeziyasının gözəlliyyinə, məna dərinliyinə, yüksək mənəvi-etik ideyalarına, ehtirasların çarpanlaşmasına, dramatikliyinə üstünlük verir (2, s. 124-125). Hər iki görkəmli bəstəkarımız bilavasitə Nizami irsi əsasında yazdıqları əsərlərə görə şöhrət qazanıblar. Nizaminin "Xəmsə"si, qəzəlləri və obrazı əsasında yazılan musiqi əsərlərin əksəri şairin 800, 840, 850, 870 illiyinə həsr olunub və demək olar ki, klassik musiqinin bütün janrlarını əhatə edir. Gəlin onları gözdən keçirək.

#### Operalar

**Mirzə Cəlal Yusifzadə.** "Fərhad və Şirin" (1911). Mirzə Cəlal Yusifzadənin Nizaminin "Xosrov və Şirin" poemasına əsasən yazdığı librettosuna tarzən Məşədi Zeynalla birlikdə Şərq nəğmələri əsasında klavir-direksion şəklində operanın partiturasını tərtib etmişdir.

**Əfrasiyab Bədəlbəyli.** "Nizami" (1947). 5 pərdə, 6 şəkildən ibarətdir. Librettosu – müəllifin iştirakı ilə Məmməd Səid Ordubadinindir.

**Niyazi.** "Xosrov və Şirin" (1942), 4 pərdəli, librettosu – Mikayıll Rəfilinindir.

**Zülfüqar Hacıbəyov.** "Nüşabə" (1946). Librettosu Abdulla Şaiqindir. Üvertüra və əsərin qəhrəmanı Nüşabənin bir ariyası yazılısa da opera tamamlanmayıb.

**Ramiz Mustafayev.** "Şirin" (1957), bir hissəli, diplom işi. Səməd Vurğunun "Fərhad və Şirin" dramı əsasında.

#### Uşaq operaları

**Soltan Hacıbəyov.** "İsgəndər və çoban" (1947). Bəstəkarın tələbə ikən yazdığı bir pərdəli və üçşəkilli ilk milli uşaq operası. Librettosu Nizaminin "İsgəndərnamə" poemasının "İqbalmə" hissəsindəki verilən hekayə əsasında Mirmehdi Seyidzadə tərəfindən yazılib.

#### Rok-opera

**Eldar Mansurov.** "Yeddi gözəl", 2005.

#### Baletlər

**Qara Qarayev.** "Yeddi gözəl" (1949-1952), 4 pərdə və 11 şəkildə. Əsər Nizaminin poemasının adıyla adlandırılsada, librettosu şairin "Xəmsə"sindən seçmələr əsasında İsmayıll Hidayətzadə, Yuri Slonimski, Sabit Rəhman tərəfindən yazılmışdır.

**Qara Qarayev.** "Leyli və Məcnun" (1969). Bəstəkarın eyniadlı simfonik poeması əsasında bir pərdəli xoreoqrafik poema. Ssenari müəllifi və baletmeyster – Nailə Nəzirova.

**Fikrət Əmirov.** “Nizami” (1984), üç hissəli. Librettosu Altay Məmmədov və Nailə Nəzirovvanındır.

**Tofiq Bakıxanov.** “Xeyir və Şər” və yaxud “Ehtiras meteoriti” (1990), birpərdəli rəqs dramı. Nizaminin “Xəmsə”sindən eyniadlı hekayət əsasında yazıb. Libretto müəllifi və quruluşçu-baletmeyster – Rəşid Əhmədov,

**Qalib Məmmədov.** “Sirlər xəzinəsi” (1991), iki pərdəli.

**Rəşid Əhmədov.** “Nizaminin xatirəsinə” (1992). Aqşın Əlizadənin “Kənd süütası” və Musa Mirzəyevin fortepiano pyesləri əsasında iki hissəli tamaşa.

**Qalib Məmmədov.** “İskəndərnamə” (2005).

### Müzikl

**“Leyli və Məcnun”** (2011). Nizami Gəncəvinin eyniadlı poeması əsasında dünyada ilk dəfə özündə musiqi, drama, xoreoqrafiya və opera sənətlərini əks etdirən Hip-hop və R&B janrı. Layihənin müəllifi və rəhbəri – Mirsahib Musayev, ssenari müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, rəqslərin quruluşucusu – ABŞ-in Çikaqo ştatından olan xoreoqraf Carlz Lourens, quruluşçu rəssam – Rəşad Ələkbərov.

### Simfoniyalar

**Boris Zeydman.** “Xosrov və Şirin” (1940). Əsərin əsasını Nizaminin eyniadlı poemasında verilən mövzü təşkil edir.

**Olqa Nikolskaya.** “Bəhram Gur”. “Yeddi gözəl” poemasının qəhrəmanın obrazı canlandırılıb.

**Fikrət Əmirov.** “Nizami” (1947, ilk adı “Nizaminin xatirəsinə”). Azərbaycan musiqi tarixində simli orkestr üçün yazılmış ilk simfoniyadır.

**Məmməd Quliyev.** Yedinci simfoniya – “Xəmsə”dən damlalar” (2001).

### Simfonik poemalar

**Fikrət Əmirov.** “Nizami haqqında” (1941), tələbə ikən.

**Qara Qarayev.** “Leyli və Məcnun” (1947). Böyük simfonik orkestr üçün.

**Midhət Əhmədov.** “Bəhram Gur” (1948).

**Nəriman Məmmədov.** “Fərhad və Şirin” (1980), simli orkestr və organ üçün.

**Qalib Məmmədov.** “Nüşabə və İskəndər” (1983). Nizaminin “İsgəndərnamə” poemasının mövzuları əsasında.

### Simfonik sütilər

**Qara Qarayev.** “Yeddi gözəl” (1947). Simfonik orkestr üçün, eyniadlı baletin musiqisi əsasında.

**Qara Qarayev.** “Xoreoqrafik şəkillər” (“Yeddi gözəl” baletindən, 1953).

**Tofiq Bakıxanov.** “Xeyir və Şər” (1992). Eyniadlı balet əsasında yazılib.

**Qalib Məmmədov.** “Sirlər xəzinəsi” (eyniadlı balet əsasında, 2003).

**Qalib Məmmədov.** “Nüşabə və İskəndər” balet süütası (1980).

### Vokal-simfonik əsərlər

**Qara Qarayev.** “Üç təsnif” (1939) – “Leyli”, “Şirin” və “Sarənc” (“Şur” muğamının şöbəsi), simfonik orkestr üçün.

**Üzeyir Hacıbəyli.** “Nizami” kantatası (1947). Bariton solo, xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.

**Süleyman Ələsgərov.** “Nizami” (1991). Xor və orkestr üçün vokal-simfonik poema. Sözləri Hikmət Ziyənidir.

**Ramiz Mustafayev.** “Nizami” oratoriyası (1993). Sözləri Rəfiq Zəka Xəndanındır.

**Vokal-instrumental əsərlər** (sözləri Nizami Gəncəvinindir)

**Məmməd Əsrafilzadə.** “Hüsnün gözəl” (1941), qarşıq xor ilə fortepiano üçün.

**Cahangir Cahangirov.** “Qəzəl” (1947). Qarşıq xor ilə fortepiano üçün.

**Cövdət Hacıyev.** Xor poemaları: Oratoriya - beşik nəğməsi (1952); “Ey gül” xor kompozisiyası, fortepiano və qarşıq xor üçün (1956).

**Azər Rzayev.** "Lirik mahni" (1980), səs və kamera orkestri üçün.

**Məmməd Quliyev.** "Qəzəl", soprano, iki fleyta, simli orkestr və royal üçün;

**Cəlal Abbasov.** "İki ardıcıl ifa olunan qəzəl" Soprano və simli alətlər üçün.

**Firəngiz Əlizadə.** "Cottes ist der Orient" (Allahlar Şərqdən gəlib), 2000. Əsər Nizami Gəncəvinin sözlərilə bitir.

### Vokal əsərlər

**Qara Qarayev.** "Payız" (1947) a'capella (müşayiətsiz) xor üçün ("Leyli və Məcnun" poemasından "Leylinin ölümü" lirik parçası söslənir).

**Rəşid Şəfəq.** "Ulu Gəncə-Nizami yurdum" (1995), vokal silsiləsi.

**Ramiz Mirişli.** "Peyğəmberin tərifi" vokal poeması (1997), "Xosrov və Şirin" poemasından.

**Məmməd Cəfərov.** "Dahi Nizami", xor əsəri. Sözləri İnqilab İsaqındır.

**Məmməd Quliyev.** "Nizami haqqında dastan", oratoriya. Qarşıq xor üçün, müşayiətsiz, sözləri Ələkbər Salahzadəninindir.

### İnstrumental əsərlər

**Boris Zeydman.** "Nizamidən fragментlər". "Sirlər xəzinəsi" əsasında simli kvartet üçün.

**Boris Zeydman.** "Rapsodiya" (Əfrasiyab Bədəlbəylinin "Xosrov və Şirin" dramına yazılın musiqi mövzusuna).

**Adil Gəray Məmmədbəyli.** "Muğam etüdləri" 1943. Nizaminin "Yeddi gözəl" poemasına uyğun olaraq 7 muğam – "Rast", "Bayatı Şiraz", "Çahargah", "Mahur-Hindi", "Şüştər", "Segah", "Şur" əsasında bəstələnmişdir.

**Olqa Nikolskaya.** "Xosrov və Şirin" balladası (1947), fortepiano üçün.

**Qalib Məmmədov.** "Nizaminin xatırəsinə". Elegiya, simli kvartet, solo fleyta və fortepiano üçün.

**Qənbər Hüseynli.** "Yeddi gözəl", xalq çalğı alətləri orkestri üçün rəqs.

**Sərdar Fərəcov.** "Qəsida" (1991), orqan üçün (Nizaminin xatırəsinə).

### Mahnı və romanslar

Nizaminin sözlərinə 60-dan çox mahnı və romans (musiqili qəzəl) yazılmışdır. Maraqlıdır ki, şairin qəzəlləri daha çox onlara musiqi qoşulandan sonra populyar olmuşdur.

**Ərtoğrul Cavid.** "Sevimli yar gəlmış idi" (1940).

**Üzeyir Hacıbəyli.** "Sənsiz". Səs və fortepiano üçün (1941); Sevgili canan. Səs və fortepiano üçün (1943).

**Georgi Burşteyn.** "Ay bənizli gözəl" («Светлакакмесяц») (1941); "Sənsiz" («Оттоскипотебе»).

**Midhat Əhmədov.** "Ey, Nizami" (1941).

**Olqa Nikolskaya.** "Nizami. Ölmez dahi və nəğməkar", zil səs üçün. Sözləri Ə.Tələt, 1941; "Təksən" («Единственная»); "Sevgilim" («Любимая») (1955); "Xalça («Ковер»)

**Fikrət Əmirov.** "Gülüm" (1943).

**Ədilə Hüseynzadə.** "Vəslin həvəsi" (1947); "Nə üçün qəmxar saxlarsan"; "Ey gözüm, de görmədinmi".

**Ağabəci Rzayeva.** "Könlüm" (1947); "Qəmər nə lazım" (1968).

**Şəfiqə Axundova.** "Nə gözəl" (1947); "Nizami necə səbr etsin, əzizim" (1958); "Neçin qəmxar saxlarsan" (1960); "Cahanda"; "Ay üzlü nigarım" (1961).

**Cahangir Cahangirov.** "Gül camalın" (1947); Ey gül (1956).

**Tofiq Quliyev.** "Könlüm" (1947); "Sevgilimə" (1947); "Gözüm aydın gözüme"; "Qəzəl".

**Hökümə Nəcəfova.** "Yarım gəldi" (1947); "Qəzel"; "Tez gəl".

**Süleyman Ələsgərov.** "Sərvi xuramanım mənim" (1947); "Bil sevgilim", "Necə sevməyim" (1955).

**Adil Gəray (Məmmədbəyli).** "Yar gəlmış idi" (1947).

**Hacı Xanməmmədov.** "Surəti canan görünür" (1947).

**Cövdət Hacıyev.** "Ey, gül" Fortepiano ilə qarşıq xor üçün (1956).

**Hacibaba Həsənov.** Bənövşə. Fortepiano ilə qarşıq xor üçün (1959).

**Qənbər Hüseynli.** “Gül camalın qoy görünsün”; “Ey gözüm, de görmədimmi” (1959); “Ey gözəl”; “Sənsiz” (nəzirə, Üzeyir Hacıbəyliyə ithaf olunub).

**Fəridə Quliyeva.** “Mehman edəsən” (1963).

**Zakir Bağırov.** “Gələcək nəslə xıtab” (1973).

**Tamilla Məmmədzadə.** “Qəzəl”; “Etmədədir” (1978).

**Vasif Adıgözəlov.** Romans silsiləsi. Simfonik orkestrin müşayiətilə.

**Azər Rzayev.** “Lirik mahni” (1980).

**Ramiz Mustafayev.** “Yena tövbə evimi eşq xarab etməkdədir”; “Sən demisən”.

**Şəmsəddin Qasımov.** “Olacaqsan” (2003); “Dəyişmərəm”.

**Telman Hacıyev.** “Ey gözüm, de, görmədimmi”.

**Qalib Məmmədov.** “Yenə tövbə evimi”.

**Ceyhun Allahverdiyev.** “Nədəndir” (2005); “Dilbər” (1991).

**Lalə Cəfərova.** İki romans (2000).

**Sevda İbrahimova.** “Səninlədir canım mənim”; “Tez gəl” (2009).

Nizamiyə ithaf olunan və əsərləri əsasında müxtəlif illərdə səhnələşdirilən Səməd Vurğunun “Fərhad və Şirin” dram əsərini Əfrasiyab Bədəlbəyli, Siyavuş Kərimi, Kamal Əhmədov və Emin Sabitoğlunun, Mehdi Hüseynin “Nizami” tamaşasını Səid Rüstəmovun, Abdulla Şaiqin “Nüşabə” pyesini Səid Rüstəmovun, “Fitnə” pyesini isə Əşrəf Abbasovun və Oqtay Kaziminin yazdıqları musiqi müşayiət edir. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstərilən “Xeyir və şər” tamaşasında Fikrət Əmirovun musiqisindən istifadə olunub.

Nizamininəsərləri əsasında çəkilmiş “Əfsanələr aləmində” bədii film-baletində “Yeddi gözəl” baletindən səhnə və vals yer almışdır.

Məhəmməd Füzulinin poeması əsasında çəkilmiş “Leyli və Məcnun”(digər adı “Məhəbbət əfsanəsi”) bədii filmində Nizami Gəncəvinin eyniadlı əsərindən Zeyd ilə Zeynəbin sevgi motivindən də istifadə edilmişdir. Filmdə Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının musiqisindən istifadə olunmuşdur.

İki seriyalı “Nizami”bədii filminin bəstəkarı Qara Qarayevdir.Filmdə Üzeyir Hacıbəylinin “Sənsiz” romansından istifadə olunub.

Milli kino tariximizdə ilk tammetrajlı “Yeddi gözəl” film-baletini Qara Qarayevin musiqisi müşayiət edir.

Nizami Gəncəvinin istinad etdiyi “Leyli və Məcnun” ərəb dastanı əsasında çəkilən“Məhəbbət əfsanəsi” qısametrajlı bədii film-baletində yənə də Qara Qarayevin musiqisi eşidilir. Tofiq Bakıxanov eyniadlı baletinə əsasən çəkilən “Xeyir və Şər” film-balet teleekranda göstərilmişdir.

Dahi şairin həyat və yaradıcılığına həsr olunan, 1941 və 1959-cu illərdə çəkilən “Nizami”sənədlili filmlərinə Rauf Hacıyev və Zakir Bağırov musiqi bəstələmişlər.

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında verilən nağılların motivləri əsasında çəkilən “Fitnə, “Şah və xidmətçi”” və “Xeyir və Şər”(bəstəkarları müvafiq olaraq Aqşin Əlizadə, Oqtay Rəcəbov və Cavanşir Quliyevdir) cizgi filmləri də var.

İcmal səciyyəsi daşıyan və informatik bilgi verən bu məqalənin yazılımasının əsas məqsədi günümüze qədər Nizami Gəncəvi irsi və obrazı əsasında yazılılan əsərlər haqqında oxucularda və ən əsası yetişməkdə olan bəstəkarlarda təsəvvür yaratmaqdır. Bununla da yaradıcılıq yoluna qədəm qoyan gənc bəstəkarlarımızi bu zəngin mövzuya biganə qalmayaraq, şairə layiq əsərlər yazmağı həvəsləndirməkdir.

**ӘДӘВİYYAT:**

1. Караев К.А. Научно-публицистическое наследие. Б.: Элм, 1988.
2. Виноградов В. Мир музыки. Б.: Язычы, 1983.

**Саадет Абдуллаева**

Доктор искусствоведения, профессор

**ОБРАЗ НИЗАМИ И ЕГО НАСЛЕДИЕ В ТВОРЧЕСТВЕ АЗЕРБАЙДЖАНСКИХ КОМПОЗИТОРОВ****Резюме**

В статье, с целью привлечения внимания подрастающего поколения композиторов к наследию Низами Гянджеви, приводится список произведений азербайджанских композиторов, сочиненных на основе образов поэм великого мыслителя поэта XII века.

**Ключевые слова:** Низами Гянджеви, оперы, балеты, симфонические, вокальные и инструментальные произведения

**Saadet Abdullayeva**

Doctor of Sciences on Art, professor

**THE IMAGE OF NIZAMI AND HIS LEGACY IN THE WORKS OF AZERBAIJAN COMPOSERS****Summary**

The article,in order to attract the attention of the younger generation of composers to the heritage of Nizami Ganjavi, contains the list of the titles of the works of Azerbaijan composers on the basis of its image and poems.

**Key words:** Nizami Ganjavi, operas, ballets, symphonic, vocal and instrumental works

**Vəfa XANBƏYOVA**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

AMK-nın müəllimi

Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: vafa\_musician@mail.ru

## AQŞİN ƏLİZADƏNİN "VIOLİN İLƏ ORKESTR ÜÇÜN KONSERTİ"NDƏ MİLLİLİYİN TƏZAHÜR PRİNSİPLƏRİ

**Xülasə:** Məqalə Aqşin Əlizadənin son simfonik əsərlərindən olan Violin konsertinə həsr olunub. Bəstəkarın üslubu kontekstində milliliyin təzahür prinsipləri nəzərdən keçirilir.

**Açar sözlər:** muğam təfəkkürü, simfonizm, Aqşin Əlizadə, Violin ilə orkestr üçün konsert

Aqşin Əlizadənin simfonik yaradıcılığı xüsusi maraq doğuran sahələrdən biridir. Bəstəkarın yaradıcılıq kredosunu təyin edən sözləri yada salaq: "Azərbaycan simfoniyası tapmaq bəstəkarın ən önemli işidir. Mən bunun üzərində çalışmışam və deyirlər ki, tapmışam". Bu özünü musiqi dilində, folklorla yanaşma tərzində, orkestr yazı üslubunda, harmonik dildə və s. göstərir. Aşiq musiqisindən ("Pastoral", "Aşıqsayağı", 5 sayılı simfoniya), eyni zamanda xalq musiqisindən (folklorun qədim qatlarına müraciət), muğamdan istifadə prinsipləri A.Əlizadənin yaradıcılığında maraqlı təfsir formalarını tapır. Bəstəkar lakonikliyə, birhissəliliyə (I, III, V simfoniyalar), monotematizm inkişaf prinsiplərinə bir çox halda üz tutur. A.Əlizadənin yaradıcılığında lad-məqam təfəkkürünün maraqlı həlli yollarına rast gəlirik – "Çahargah", "Mahur-Hindi", "Şur" muğamlarının sintez şəklində istifadəsi (4 sayılı simfoniyada bəstəkar "Segah" və "Şur" muğamlarının sintezinə müraciət edir), muğam intonasiyasının üzərində gəzişmə prinsipi, sitat şəklində istifadəsi (5 sayılı simfoniyada "Dübeyti" aşiq havası, "Kəsmə şikəstə" nəzərə çarpır) və s. kimi üsulları misal götirmək olar.

Bəstəkarın 1990-cı ildə yaranmış Violin ilə orkestr üçün konserti qeyd olunan xüsusiyyətlərə parlaq nümunə kimi araşdırılmamızın mövzusudur. Bu illərdə bəstəkar orkestr (violonçel ilə orkestr üçün poema), xor ("Yumoreska", "Atatürk marşı", "Universitet marşı") üçün əsərlərlə yanaşı, vokal-simfonik ("Ana torpaq" odası) və kamera-instrumental (əsasən, fortepiano, orqan üçün) musiqiyə də müraciət etmişdir. Violinilə orkestr üçün konsert bəstəkarın yaradıcılığında, belə desək, yeni mərhələ təşkil edir. Qeyd etmək lazımdır ki, bu əsərdə bəstəkarın individual simfonik təxəyyüülü kamil zirvəyə çataraq simfonik təfəkkür və instrumental ifaçılıq prinsipi paralel şəkildə özünü bürüzə verir. Bu əsərin təhlili zamanı həmin iki istiqaməti əhatə etmək lazımdır. Bu kompozisiyanı dinləyərkən elə bir fikir yarana bilər ki, bəstəkar "Violin konserti" janrıñ çərçivəsindən kənara çıxır. Burada violinin partiyası orkestrin toxumasına, sanki hörlərək orkestrdən olan bir səs kimi çıxış edir. Bu əsərin səciyyəvi cəhətlərindən biri də çox maraqlı dialoqdur - violinin partiyası çox da virtuozluluq ilə seçilmir, amma onun orkestr ilə olan həməhəngliyi, tarazlığı geniş şəkildə özünü göstərir.

Əsərin lad-məqam inkişafı xüsusi maraq doğuran sahələrdəndir. Muğamin dərin bilicisi olan A.Əlizadə burada lad-məqam dəyişkənlilikindən (modulyasiyalardan), politonallıqdan, muğamların sintezindən istifadə etmişdir. "Şur" muğamına aid olan "Bayatı-kürd" ([1], [4]), ("Bayatı-Əcəm" şöbəsimi) [5], [13, 14] istifadə edir. Əsər, əsasən, şur ladına əsaslansa da, [15] rəqəmində bəstəkar seyah və şur ladının xromatik pərdələrini göstərir və [16] "Segah" a keçir. Bəstəkar şur və segah məqamlarının sintezini qabarlıq şəkildə [10] sonrakı inkişafda da qeyd edir, əsərin son bölməsində isə rast ilə şur məqamlarını sintez edir [27]. Əsər rast məqamında bitir. Qeyd etmək lazımdır ki, bəstəkar bu kompozisiyada keçidlərdən yararlanaraq "Rast", "Şur", "Segah" kimi muğamların qohumluq əlaqələrini qeyd edir. Bu əsərin bir özəlliyi də ondadır ki, bəstəkar burada aşiq musiqisində istifadə olunan keçidlərdən [22-23...], ölçü dəyişkənlilikindən, ritmik formulalardan (

 və s.), “Çoban-bayatısı”nın intonasiyalarından istifadə etmişdir. Konsertin bu kimi cəhətləri bəstəkarın milli üslubunu qeyd edən prinsiplərdəndir.

Əsər birhissəlidir. Bildiyimiz kimi, romantizm dövründə konsert janrında hissələrin klassik nisbətində uzaqlaşma müşahidə olunur. Romantiklər birhissəli konsertin iki tipini yaratmışdır: kiçik formalı olan konsertştyuk (sonralar o, konsertino adı altında tanınır) və quruluş baxımından simfonik poemaya yaxın olan sonata-simfonik silsilənin çizgilerini özündə bürüzə verən – böyük formalı konsert. Klassik konsertdə hissələr arasında intonasiya və tematizm əlaqələri, bir qayda olaraq, müşahidə olunmurdu. Romantik konsertdə isə monotematizm, leytmotiv əlaqələr, “axınlı” inkişaf prinsipi böyük əhəmiyyət almışdır. Romantik poemavari birhissəli konsertin parlaq nümunələrini F.Listin yaradıcılığında müşahidə edə bilərik. L.V.Bethovendən sonra konsertin iki tipi müəyyənləşdi – “virtuo” və “simfoniklaşmış”. Konsertin hər iki tipi dramaturji funksiyalarının əsas komponentlərinə görə fərqlənir: virtuo konsert üçün solistin tam hegemonluğu və müsaiyət edən orkestrin tabe olması səciyyəvidir; simfoniklaşmış konsert üçün isə solist və orkestrin partiyalarının nisbi bərabərliyinə gətirən (tematik materialın inkişafı solist və orkestr tərəfindən birgə həyata keçirilir) orkestrin dramaturji baxımdan fəallığı səciyyəvidir. Simfoniklaşmış konsertdə virtuozluk dramaturji inkişafın vasitəsinə çevrildi.

A.Əlizadənin Violin ilə orkestr üçün konserti simfoniklaşmış konsertin prinsiplərini özündə bürüzə versə də obraz-tematik ziddiyyətliyinə əsaslanan dramaturji inkişaf, kəskin dinamizm burada müşahidə olunmur. Melonxolik, qüssəli obraz bəzən daxili təzadrlarla özünü bürüzə verir. İnkışafda variantlılıq, variasiyavarılık və “axınlı” muğam təfəkkürünə əsaslanan prinsiplər nəzərə çarpar. Lad transformasiyaları, lad yönəlmələri və modulyasiyalar, poliladlıq bəstəkar tərəfindən öz tətbiqini tapır.

Zirvəyə, kulminasiyaya doğru gedən inkişaf burada yenidən ilkin obraza (mövzuya) qayıdışı ilə əvəzlənilir. Orkestrin partiyasında keçən motivlər (elementlər) sonradan violinin, violinin partiyasında olan motivlər isə sonradan orkestrin partiyasında variantlı bir şəkildə inkişaf etdirilir. Əsər, əsasən, bir mövzu (və onun variantlı inkişafı) üzərində qurulub o, da əksər halda, solo violinin ifasında 4 dəfə keçir (3 və 4 keçirilmələr belə desək, “variantın variantıdır”). Bu kimi inkişaf metodları musiqi minimalizminin prinsiplərindən danışmağa imkan verir. Fakura əsasən, şəffaflığı ilə seçilir, tutti, demək olar ki, rast gəlinmir. Simlilərdə, ağac nəfəs alətlərində orqan punktlarının və qıraq registrlərin istifadəsi səslənməyə xususi “soyuqluq” götürir ([5], [8]). Qeyd etmək lazımdır ki, bəstəkar başqa əsərlərdə də (məsələn, violonçel ilə orkestr üçün poemasında) bəmsəslə simli alətlərin ifasında orqan punkclarından geniş şəkildə yararlanmışdır.

Kompozisiyanın quruluşu böyük maraq doğurur. Əsər sərbəst formadadır. *Allegro* bölməsində zirvəyə doğru gedən inkişaf ilkin obaza, mövzuya qayıdışı ilə xarakterizə edilir. İ.Bramsin, F.B.Mendelsonun, P.I.Çaykovskinin və başqalarının violin konsertlərində *Allegro* hissəsi üçün səciyyəvi olan virtuo hissələr burada yoxdur, bəstəkar klassik formadan kanara çıxır. II bölmədə özünü bürüzə verən *Allegro* isə əsas fikrin təzə həlli kimi özünü bürüzə verir. Əsərin musiqi inkişafı variantlılığının hesabına, orkestrləşmənin hesabına daha çox psixoloji cəhətdən baş verir.

Yuxarıda qeyd etdiyimiz kimi, əsər birhissəlidir və bir neçə bölmədən ibarətdir:

Moderato, rubato ( A tempo , Piu mosso 4/4)	Moderato, rubato ( Allegro ,12/4); fis, h	Moderato, rubato (tamamlanma)
--	---	----------------------------------

Konsert elə ilk xanəldən iri həcmli simfonik əsər kimi başlayır. Ona görə də bu əsəri “Violin və orkestr üçün simfoniya” adlandırmaq olar.

Solo violinin ifa xüsusiyyəti faktura cəhətdən çox sadə olsa da, müasir texnika ilə zənginləşmişdir. Xüsusi səs effektləri əldə etmək məqsədi ilə, ifaya çalar, rəng qatmaq üçün burada *sul ponticello*, *sul tasto* ifa üsullarından istifadə olunur.

Solistin mövzusu (“Şur”a aid olan “Bayati-kürd” muğamı üstə) inkişaf etdikcə ikinci violinlərdə tonika (oktava məsafəsində) və kvintaya əsaslanan orqan punktları harmonik fon kimi özünü bürüzə verir. [3] rəqəmdən səslənməyə qoşulan (unison) viola və kontrabaslar ifadəyə gözəl

bir ahənglik gətirir. Sonradan simlilərdə özünü bürüzə verən (*sul ponticello üsulundan yararlanaraq*) üçqat divizi ("d", "f", "fis", "a" səsləri üzərində) və klarnetlə vibrofonun sıçrayışlı unison gediştləri səslənmədəməyyəyən effekt yaradır və səs fazanı, sanki əhatələməyə çalışır.

[4] rəqəmdən 3 xanə əvvəl və sonra səs toxumasına qoşulan taxta nəfəs alətləri polifonik xətt yaradır. Burada ilkin mövzu solo violinin ifasında ikinci dəfə artıq bir oktava yuxarı və variantlı bir şəkildə keçirilir.

Mövzunun ikinci cümləsindən ("iniltili" sekunda səssirasi ilə kvarta sıçrayışına əsaslanan) motivlər ([6], [7], [10] rəqəmdən 5 xanə sonra, [12]) variant şəkildə işlənilir, inkişaf etdirilir və daxili dinamizm, təzad tapır.

[16] (Pio mosso) simlilərin unison ifasında "h" səsi (segah məqamında) oktava məsafəsində təkrarlanır və f səslənərək (öncə solo violinin melodik xəttində özünü bürüzə verərək ([12]-dən 4 xanə sonra) kəskin ifadə alır.

"Moderato rubato" bölməsi (D-d) əsərin əvvəlini xatırlatsa da, tonallıq və faktura baxımından dəyişikliklərə uğrayır. [18] rəqəmdən solo violinin ifasında mövzunun "variantının variantı" (segah məqamında) səslənir (7+9).

O, xromatik səslərlə zənginləşərək daha espressiv, qəzəbli xarakter alır.

Bütün hərəkət orkestrin ifasında səslənən kulminasiyaya – “Allegro”ya yönəlib [21].

*Allegro* (10 xanə) əsas fikrin təzə həlli kimi qəbul olunur (şur məqamında). Triollar, “axsaq” ritm, səslərin təkrarlanması (zərb alətlərinin – timpani, tamburo, kampanellinin istifadəsi) ifadəyə köskinlik gətirir. Səslənmə tədricən zəifləyir (*poco a poco diminuendo*) və solo violinin növbəti ([22]) ifasına keçid edir, önceki fikir burada öz inkişafını tapır. [23] rəqəmindən 5 xanə sonra “Çoban-bayatı”nın intonasiyaları səslənir. 18 xanə çərçivəsində [24] rəqəmindən başlayaraq (orkestrin harmonik fonunda) solist “Şur” üzərində eyni motivi təkrarlayaraq do segah pərdəsinə keçidi ifadə edir. Tamamlanmaya olan keçid ([26] rəqəmindən altı xanə öncə) ilkin mayəyə qayıdışı ilə (H(h)) və girişin ilk xanələrini xatırladan (artıq səkkizliklərlə olan variant şəklində) səslənmədə özünü bürüzə verir. Sonrakı inkişaf (“h”, “cis”; “h”, “cis”, “dis” səslərini ifadələyərək) motivin varianti kimi qəbul olunur ([24,25]) və təkrar-təkrar keçir. Bəstəkar “Rast” və “Şur” məqamlarını ([27] və [29] rəqəmindən 5 xanə sonra) sintez edir. Səslənmə tədricən diminuendoya enərək (*ppp*) orkestrin ifasında, əsasən, h-moll üçsəsiyinə əsaslanan orqan punktlarını təşkil edir. Solo ifada isə “dis” üzərində olan orqan punktları çaları bir qədər işıqlandırır (burada h-H istifadə olunur) və əsəri si rastda yekunlaşdırır.

A.Əlizadənin yaradıcılığında milli üslubun təzahür prinsipləri nəinki lad-məqam təfəkküründə, obraz, tembr həllində, milli alətlərin yamsılanmasında və bilavasitə onların orkestrə salınmasında və eləcə də folklorдан, ifa üsullarından, ornamentikadan yararlanma metodlarında da özünü bürüzə verir.

## ƏDƏBİYYAT:

1. Əliyeva F.Ş. Aqsın Əlizadə // “Musiqi dünyası”. B.: 2003, №1-2, 121 s. ?
2. Долинская Е. Развивая традиции героического балета // Журнал «Советская музыка». М.: январь, 1981,
3. Tagizade A.3. Akshin Aлизаде Баку: Ишыг, 1986, 136 c.

**Вафа Ханбекова**

Доктор философии по искусству, доцент АНК

## ПРИНЦИПЫ ПРОЯВЛЕНИЯ НАЦИОНАЛЬНОГО СТИЛЯ В СКРИПЧНОМ КОНЦЕРТЕ АКШИНА АЛИЗАДЕ

### Резюме

Статья посвящена одному из последних симфонических произведений А.Ализаде - Скрипчному концерту. В произведении рассматриваются принципы проявления национального стиля композитора. С этой точки зрения проводится анализ данной композиции.

**Ключевые слова:** мугамное мышление, симфонизм, Акшин Ализаде, Концерт для скрипки с оркестром

**Vafa Khanbeyova**

Doctor of Sciences on Art, assistant professor  
Lecture of ANC

## THE PRINCIPLES OF MANIFESTATION OF THE NATIONAL STYLE IN THE VIOLIN CONCERTO BY AGSHIN ALIZADEH

### Summary

The article is devoted to one of the last symphonic works of A. Alizadeh - Violin Concerto. In the context of the composer's style in the product are considered the principles of manifestation of national style. From this standpoint contains an analysis of the composition.

**Key words:** mugham thinking, symphony, Agshin Alizade, Concerto for Violin and Orchestra

**Rəyçilər:** əməkdar incəsənət xadimi, professor Z.Qafarova;  
əməkdar incəsənət xadimi, professor M.Umudov.

**Vüqar HÜMBƏTOV**  
BMA-nın dissertantı  
Email: humbatov.vugar@gmail.com

## RƏNA QƏDIMOVANIN XOR VƏ ORKESTR ÜÇÜN “SARI GƏLİN” BALLADASI

**Xülasə:** Məqalə müasir Azərbaycan bəstəkarı Rəna Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladasına həsr olunmuşdur. Məqalədə əsərin tarixi mahiyəti, mövzusu dairəsi, eləcə də musiqi dili nəzəri təhlil edilərək bir sıra nəticələr əldə olunmuşdur. Məqalədə xor və orkestrin mövqeyi, partiyaları müqayisəli şəkildə araşdırılmışdır.

**Açar sözlər:** əsər, bəstəkar, xor, partiya, orkestr, ballada

1992-ci ildə Xocalıda erməni terrorçuları tərəfindən törədilmiş qırğın tarixə soyqırım kimi daxil oldu. Əsrlərlə xalqımıza qarşı müxtəlif qırğınlar, təxribatlar törətmış ermənilər 20 ildən çoxdur ki, ərazilərimizi işgal edərək mülki əhaliyə qarşı amansız qəddarlıq nümayiş etdirmişlər. Bu faciələrə həsr olunmuş müxtəlif məzmunlu və janrı əsərlər yaranmış və yaranmaqdə davam edir.

Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış Xocalı soyqırımına həsr olunmuş Rəna Qədimovanın xor və orkestr üçün “Sarı gəlin” balladası xor və orkestrin ifası üçün nəzərdə tutulmuşdur. “Sarı gəlin” balladası musiqi sevənlərin dərin rəğbətini qazana bilmüşdir. Əsərin mətni Şahrun Süleymanovaya məxsusdur. Musiqi sənətinə həm də pianoçu kimi daxil olmuş Rəna Qədimova 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisasını Fərəc Qarayevin sinfində bitirib. Diplom işi İ.Kamenkoviçin mətninə solistlər və BSO (üçlü heyət) üçün simfoniyası olub, simfoniya II cahan müharibəsində alman faşistlərinin ölüm düşərgələrində həlak olan uşaqlara həsr olunub. Bəstəkar fortepiano üçün prelidlər, skripka və fortepiano üçün sonatino, iki simli kvartet, fagot və fortepiano üçün “Dialoq”, B.Vahabzadə, Ə.Vəkil, N.Kəsmənli kimi şairlərin sözlərinə bəstələnmiş mahnıların müəllifidir.

R.Qədimovanın 90-cı illərdə nəfəs və zərb alətləri orkestri üçün 2 marsı 2007-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqədə uşaq xoru üçün iki mahnısı - “Vokaliz”, “Dirçəliş” - III dərəcəli mükafata layiq görüлüb. 2008-ci ildə “Pastoral”, “Tokkata” - orijinal əsərləri, Hüzzal, Mayə Rast xalq rənglərin işlənməsi nominasiyalarında Mədəniyyət Nazirliyinin müsabiqəsində II dərəcəli mükafata layiq görüлüb. “Dirçəliş” əsəri Qadınların II Qurultayının açılışında Dilarə Əliyevanın rəhbərliyi ilə Qız qalası uşaq xorunun ifasında səslənib.

Azərbaycanda ballada janrinin ilk nümunəsi R.Qliyerin “Şahsənəm” operasında Şahsənəmin balladasında və Ə.Bədəlbəylinin “Nizami” operasından Rənanın balladasında öz əksini tapmışdır. Fortepiano üçün yazılmış balladani ilk dəfə görkəmli bəstəkar Cövdət Hacıyev ictimaiyyətin diqqətinə 1950-ci ildə təqdim etmişdir. Daha sonra bu janr O.Kazımının “Konsert balladası”nda üzə çıxmışdır. Böyük tərkib üçün ballada janrinin ilk nümunəsi kimi “Sarı gəlin” əsəri hesab olunur. “Sarı gəlin” 2012-ci ilin ikinci yarısında yazılıb, partiturası 2013-cü ilin yanvarında tamamlanıb. İlk dəfə 2 noyabr 2014-cü il, Bəstəkarlar İttifaqının 80 illik yubiley konsertinin açılışında, M.Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyası, Gülbacılmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və dirijor F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında səslənib.

Əsərin mövzusu müasir Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti üçün olduqca aktualdır. Müəlliflər əsərin aktuallığını onun tarixi və bədii əhəmiyyətini artıran daha bir faktdan da istifadə etmişlər. Belə ki, adından da göründüyü kimi, əsər Azərbaycan xalq mahnisi “Sarı gəlin”in adı ilə bağlıdır. Son illərdə işgalçı erməni milləti tərəfindən mənimsənilməyə çalışan növbəti mənəvi sərvətimiz olan xalq mahnısının bir daha məhz Azərbaycana məxsus olduğunu göstərmək üçün uğurlu addım hesab etmək olar. Qeyd etmək lazımdır ki, xalq mahnısının yalnız adından deyil, həm də melodik və poetik məzmunundan da istifadə edilmişdir. Xüsusişlə xorun partiyasında əksini tapan

bir sıra melodik parçalar, eləcə də mahnının xarakterik kadansları, poetik mətnindən müəyyən parçaların istifadəsini göstərmək olar.

Ballada 17 xanəlik orkestr girişi ilə başlanır. İlk xanələrdən qeyri-sabit tonal plan, xromatik tərkibli akkord birləşmələri əsərin faciə mövzusu kimi çıxış edir. Lakin xorun ifaya başlaması ilə bu qeyri-sabitlik öz yerini daha şəffaf harmonik və orkestr səslənməsinə verir. Bu prinsip bütün əsər boyu davam edir. Belə ki, müəllif xorun çıxışı zamanı daha konkret məqam yüksəkliyinə, klassik akkord tərkiblərinə üstünlük verir, orkestr keçidlərində əksinə xromatizm, qeyri-sabit tonal plan müşahidə olunur. Burada xor zülmə, əzaba düçər olmuş xalqın obrazında çıxış edir, orkestrin funksiyası isə daha çox düşmən qüvvələrin törətdiyi əməllərin mahiyyətini açmağa yönəlmüşdür.

Ballada janrına xas olan nəqleddi xarakter burada bir qədər dramatiklaşmış şəkildə təqdim olunur. Bu da ilk növbədə əsərin bədii məzmunu ilə bağlıdır. Lakin nəql olunan faciə uzaq keçmişdə deyil, hələ də güclü kədər və alovlanan mübarizə hissi ilə doludur. Əsərdə faciə, xalq hüznünü əks etdirən səhnələrin bir-birini əvəz etməsi onlar arasında kəskin təzadın yaranmasına səbəb olmasa da, müəllif yüksəkən dramatizm xətti və faciə mövzusunun ən parlaq ifadsını özündə daşıyan kulminasiya ilə əsərin emosional aləminin müxtəlif boyalarını göstərməyə nail olmuşdur. Beləliklə, əsərdə vahid obraz, vahid ideya xətti musiqidə öz təsdiqini tapa bilmüşdür. Girişin sonda yenidən qayıtması balladaya vahid kompozisiya quruluşu götirmişdir.

Emosional əhvali-ruhiyyəni ifadə edən parçalar baxımından yanaşlıqda xorun (7 rəqəminə qədər) çıxışı girişin növbəti, vokal-instrumental bölməsi hesab oluna bilər. Kodada məhz bu bölmənin qisalılmış şəkildə tətbiqi bunu deməyə əsas verir. Lakin müəllif orkestr girişindən də əsərin bəzi yerlərində istifadə etməklə mövzunun əhəmiyyətini vurgulamağa çalışmışdır. Bu mövzuya (12 rəqəmindən başlayan) orkestr keçidində rast gəlmək olar.

Əsərin musiqi səhnələrinə nəzər yetirdikdə formanı aşağıdakı kimi müəyyənləşdirmək olar: Giriş – A – B – A. A bölməsi öz daxilində iki hissəyə ayrılır. Birinci hissə əvvəldə qeyd etdiyimiz vokal-instrumental giriş xarakteri daşıyaraq ilk təəssürat yaratmağa yönəlir. Burada əsas funksiyani xor yerinə yetirir. 4 səssi qarışq xorun partiyasında bəstəkar və şair "Sarı gəlin" xalq mahnısının melodik və poetik məzmunundan istifadə etmişdir. Melodiyyada müəyyən dəyişikliklər olmasına baxmayaraq onun ümumi əhvali-ruhiyyəsini hiss etmək mümkündür. Bunu qabardan əsas cəhətlər isə mətnin və xarakterik kadansın iştirakıdır. Qeyd etmək lazımdır ki, müəlliflər demək olar ki, bütün əsər boyu xalq mahnısının həm mətn, həm də melodiyasında leytmotivlərdən istifadə etmişlər. Xüsusilə "Ay sarı gəlin" kəlməsinin əvvəldən sona qədər vurgulanması, eləcə də melodik cümlələrin sonunda verilən kadans motivinin tətbiqini göstərmək olar.

Burada 3 cümlədən ibarət period verilmişdir. Cümlələr 6+8+10 xanədən ibarətdir. Hər bir cümlə intonasiya cəhətdən xalq mahnısının motivləri üzərində qurulan varianti xatırladır. Məsələn, bəstəkar xalq mahnısında ilk kvinta sıçrayışını kvarta ilə əvəz edir, sonrakı motivin yuxarı istiqamətli hərəkətini aşağı istiqamətə dəyişir və s. Qeyd edək ki, cümlələrin ifası müxtəlif partiyalar arasında dəyişir. İlk cümlənin birinci frazasi tenorda, ikinci frazasi isə soprano səslənir. İkinci cümlə bütünlükə tenor və basa həvalə olunur, üçüncü cümlədə isə birinci fraza soprano, cümlənin davamı isə tenor və basda eşidilir. Orkestr müşayiətinə gəlinə bəstəkar daha sadə, şəffaf harmonik dildən istifadə edir.

Əsər g-moll tonallığında yazılsa da, burada mahnının əsas məzmununun üstünlük təşkil etməsi ilə əlaqədar "re" mayəli şur məqamı özünü göstərir və bu bölümə "re" səsi əsas ton kimi çıxış edir. Onun vurgulanması orkestr partiyasında da müşahidə edilir. Yalnız bölümün sonunda yenidən g-moll-un tonikası eşidilir.

A bölümünün ikinci hissəsi əsərin birinci kulminasiyası hesab oluna bilər. Belə ki, xor partiyasında verilən divizilər, dinamikanın artması, orkestr partiyasında hərəkətin güclənməsi bunu deməyə əsas verir. Qeyd edək ki, bu bölümə də orkestr xorun partiyasını dəstəkləməyə üstünlük verir və divizilərin yaratdığı tersiyaları onun da ifasında eşitmək mümkündür. Xorun bütün səsləri əsas mövzunu ifa edir və nəticədə səslənmədə dolğunluq yaranır. Harmonik tərkiblərə nəzər saldıqda isə diatonik akkordların paralel hərəkəti üstünlük təşkil edir.

Bu hissənin daxilində kulminasiya iki hissəyə ayrılır. Birinci hissə kimi qeyd etdiyimiz parça kiçik kulminasiyani, ikinci hissə isə instrumental və vokal-instrumental cümlələrdən ibarət sa-

kitləşmə funksiyasını yerinə yetirir. Kiçik kulminasiya öz daxilində variantlı musiqi məzmununa malik iki cümlədən ibarətdir: 5+6.

Növbəti parça (9 rəqəmindən) orkestrin ifasında başlanır. Bu 4 xanədə girişdən müəyyən elementlər özünü göstərir. Onun ardınca xorun partiyasında divizilər dayandırılır, alt, tenor və bas səslərində növbə ilə kadans motivi səslənir. Burada sanki bölümün birinci hissəsinin musiqisindən xatırlatma iki hissə arasında əlaqə yaratmış olur. Beləliklə, A bölümünün ikihisəli reprizli quruluşda olmasını qeyd etmək olar.

Növbəti B bölümündən öncə 21 xanəlik orkestr keçidi verilir. Bu keçid A bölümündən ikinci hissənin orkestr ifasının davamı kimi çıxış edir. Belə ki, həmin 4 xanədə rast gəldiyimiz motivlər burada da müşahidə olunur. Müxtalif partiyalarda bir səsin həm natural, həm də alterasiyalı ifası yenidən dissonans səslənmələrə səbəb olur və qeyri-sabitlik yaradır. Lakin onun daxilində, xüsusilə B bölümündən əvvəlki bir neçə xanədə həmin bölümün tonal yüksəkliyinin hazırlanmasının şahidi oluruq. B bölüm d-moll tonallığında təqdim olunur. Qeyd edək ki, bu bölüm digərlərindən həcməcə daha böyükdür və onun əsərdə əhəmiyyəti bir neçə cəhətdən vurgulanmalıdır. Belə ki, əsərin əsas kulminasiyası məhz bu bölümə düşür. Eyni zamanda faciə mövzusunun əsas ifadəsi həm musiqi, həm də poetik məzmun etibarilə məhz B bölümündə daha parlaq şəkildə açılır.

B bölümün inkişaf xətti bir neçə mərhələdən ibarətdir. Başlangıçda sakit əhvali-ruhiyyə yaradan musiqi daha sonra xor və orkestr arasında növbələşmə ilə gərginləşir. Gərginləşmə əvvəlcə orkestrdə hazırlanır. Xromatizmlərin artması, ritmin daha kiçik hissələrə parçalanması, alterasiyalarla zəngin orqan punktu kulminasiyanın birinci mərhələsini hazırlayır. Qeyd edək ki, bu hazırlanmadə tempin də tədricən artırılması, eləcə də tonal yüksəkliyin d-moll – e-moll dəyişməsi baş verir. Bu dəyişmə uzun sürmür, 8 xanə sonra e-moll – a-moll ilə əvəzlənir. Kulminasiyanın birinci mərhələsi isə xorun partiyasında reallaşır (23 rəqəmi). Həmin andan orkestr partiyasında yenidən dinatonik səslənmələr və sekundalı orqan punktları yer alır. İkinci mərhələ (24 rəqəmi) registrin yüksəlməsi, hərəkətin güclənməsi ilə müşahidə olunur. İkinci mərhələdə xromatizmlər yenidən qayıdır.

Tonal planda müşahidə olunan qeyri-sabitlik tonallıqların sürətlə dəyişməsi ilə bərabər, çoxsaylı yönəlmələrlə də səciyyələnir. Əslində a-moll kimi qeyd olunan parçada bir sıra tonallıqlara yönəlmələr baş verir və enharmonik münasibətlər dissonans fonu daha da gücləndirir: f-cis-b-h. Bu cür münasibətlər bir xanə həcmində bir-birini əvəz edir. İlk dəfə olaraq xorun partiyası orkestrlə uzaşaraq həmin tonları vurgulayır.

a-moll isə yalnız kulminasiyanın birinci mərhələsində diatonik halda eşidilir. Lakin bu çox da uzun sürmür, ikinci mərhələnin başlanması ilə yenidən uzaq tonallıqlara keçidlər baş verir: ges-moll, cis-moll, e-moll, eləcə də çoxsaylı ellipsislər. Kulminasiyanın üçüncü və ən dramatik mərhələsində (26 rəqəmindən) diapazon xorun partiyasında ikinci oktavanın "lya" səsinə qədər yüksəlir. Dinamik yüksəlmiş isə *fff* qədər artır. Bu mərhələ digərlərinə nisbətən daha uzun sürür. Orkestr partiyasında politonal münasibətlər nəzərə çarpır: f-moll – fis-moll. Xorun partiyasında eşidilən xalq mahnısından (30 rəqəmindən) kadans motivlərinin eşidilməsi ilə gərginliyin azalması başlanır. Orkestrdə g-moll – cis-moll münasibətləri müşahidə olunur. B bölməsini 13 xanəlik orkestr keçidi tamamlayır, onun partiyasında növbəti bölümün tonal mərkəzi hazırlanır.

Növbəti bölüm özünüməxsus repriza kimi də qəbul etmək olar. Lakin bu repriza tematik deyil, emosional reprizdir. Belə ki, bu bölmənin musiqi məzmununda birinci bölmənin əhvali-ruhiyyəsi yenidən duyulur. Bu bölmədə həmçinin xalq mahnısından motivlər, sonda isə A bölməsindən birinci cümlənin səslənməsi repriza hissini bir daha artırmış olur. Əsər orkestrin ifası ilə tamamlanır. Bu sonluqda ənənəvi olaraq giriş elementləri deyil T-VI keçidinin dəfələrlə vurgulanması müşahidə olunur.

Balladanın bölmələri arasında kəskin obraz təzadlılığı müşahidə olunmur, bəstəkar təzadı da ha çox bir obrazın – xalqın gah hüznlü, gah faciəvi, gah da üsyankar fəryadları ilə yaratmağa çalışıb. Xorun mövqeyi əsərdə orkestrə nisbətən daha üstündür. Əsər böyü əsas mövzunun təqdimatı məhz xora həvalə olunur. Lakin orkestr burada müşayiətçi kimi deyil, bu keçidlər arasında bağlayıcı funksiya daşıyan mühüm rolə malikdir. Digər tərəfdən dissonans səslənmənin məhz orkestrə həvalə edilməsi əsərdə zülm, qəddarlıq obrazı daşıması ilə səciyyələnir.

Xocalı soyqırımının Azərbaycan xalqına və bütün Türk dünyasına deyil, bütün bəşəriyyətə vurduğu zərbədir. Bu mövzuda yaranan əsərlər faciənin dərinliyini anlamağa zəmin yaradacaqdır. Bu mövzunun seçilməsi və onunla paralel taleyi paylaşan "Sarı gəlin" xalq mahnısı ilə əlaqələndirilməsi əsər müəlliflərinin cəsarətlə və diqqətəlayiq addımı kimi qiymətləndirilə bilər. Bir əsərin daxilində iki mühüm problemin işıqlandırılması və Azərbaycan reallığının vurğulanması "Sarı gəlin" balladasını hələ bir çox gələcək nəsillər üçün aktual edəcəkdir.

### **ƏDƏBİYYAT:**

1. Мазель Л.А. Строение музыкальных произведений. М.: Музыка, 1986, 528 с.
2. И.Лаврентьева. О взаимодействии слова и музыки в советской вокальной симфонии 60-70-х годов. // Проблемы музыкальной науки. 6 выпуск, М.: Сов.композитор, 1985, с.106-109

**Вугар Гумбатов**

Диссертант БМА

### **БАЛЛАДА ДЛЯ ХОРА И ОРКЕСТРА «САРЫ ГЯЛИН» РЕНЫ КАДИМОВОЙ**

#### **Резюме**

Статья посвящается произведению современного Азербайджанского композитора - Рены Кадимовой - Балладе для хора и оркестра «Сары гялин». В статье приводится анализ музыкального языка, исторического значения и образно-идейное начало произведения. Автор статьи в результате проведенного анализа представляет интересные выводы и подчеркивает основные черты стиля автора произведения.

**Ключевые слова:** произведение, композитор, хор, партия, оркестр, баллада

**Vuqar Humbatov**

Dissertator BMA

### **RENA GADIMOVA: BALLAD FOR CHORUS AND ORCHESTRA "SARI GELIN"**

#### **Summary**

This article is devoted to ballad for chorus and orchestra "Sari gelin" of Azerbaijan composer Rena Kadimova. The article provides an analysis of the language of music, historical significance and figuratively-ideological work. Author of the article as a result of the analysis is interesting conclusions and emphasizes the main features of the style of the works of author.

**Key words:** a work, a composer, choir, party, orchestra ballad

**Rəyçilər:** professor G.Abdullazadə;  
professor Ü.İmanova

**İradə KƏRİMÖVA**  
AMK-nın baş müəllimi  
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

## FERENS LİSTİN FORTEPIANO YARADICILIĞININ SƏCİYYƏSİ

**Xülasə:** Məqalə dahi macar bəstəkarı, pianoçusu, dirijoru Ferens Listin həm bəstəkarlıq, həm də ifaçılıq baxımından götirdiyi novator cəhətlərindən bəhs edir. List fortepiano musiqisi sahəsində yeni bəstəkarlıq üsullarının, yeni ifadə vasitələrinin yaradıcısı və fortepianoya simfonik səslənmə gətirmiş bəstəkar olub. Onun miqyasca nəhəng fortepiano irsi müxtəlif janrları əhatə edir: parafrazlar, transkripsiyalar, etüdlər, sonatalar, rapsodiyalar, fortepiano konsertləri, "Səyahət illəri" məcmuəsində toplanmış fortepiano pyesləri və s. Bütün bu janrlar barədə məqalədə geniş informasiya verilir.

**Açar sözlər:** Fortepiano yaradıcılığı, konsertlər, janr, instrumental musiqi

F.List XIX əsrin ən qüdrətli sənətkarlarındandır. Macar xalqının dahi oğlu F.Listin musiqi tarixində çox parlaq yeri var. List hərtərəfli istedada, bacarığa malik bəstəkar, dahi pianoçu, son dərəcə fəal ictimai xadim, dirijor və pedaqoq kimi məşhur olub. Əfsanəvi ifaçı kimi List bütün çıxışlarında parlaq qələbə ələndi. O, dahi virtuoz kimi şöhrət qazanmışdı. F.List həmçinin programlı musiqi sahəsində, musiqi dilinin zənginləşməsində, musiqi formalarının təkmilləşməsində böyük novatordur. O, həm bəstəkarlıq, həm də ifaçılıq sahəsində olduqca cəsarətli yeniliklər etmişdir.

F.List başlıca olaraq simfonik musiqi və fortepiano musiqisi sahəsində fəaliyyət göstərmiş, hər iki sahədə eyni dərəcədə çox böyük nailiyyətlər qazanmışdır. F.Listin adı ilə fortepiano musiqisində yeni dövr açılır. Bəstəkarın fortepiano əsərləri onun yaradıcılıq ərsinin ən görkəmli hissəsini təşkil edir. Bu ilk növbədə Listin ifaçılığı ilə əlaqədardır. Ona görə də məhz fortepiano musiqi sahəsində o, yeni ifadə vasitələri, yeni kompozisiya metodları aşkarla çıxarır. Bəstəkar alətin bütün registr imkanlarından, registr qarşılaşdırılmalarından, akkordlu tələbdən, ikili notlardan ibarət pasajlardan və s. geniş istifadə edir.

F.Listin həyatında fortepiano yaradıcılığı qanunauyğun formalaşma, olduqca real təşəkkül tapmış və inkişaf prosesi keçirmiştir. Hələ gəncliyində List fortepianonada orkestri təqlid etməyi sevirdi. Onun ən böyük nailiyyəti də fortepianoya orkestr əhəmiyyəti verməsi, fortepianonu simfonikcəsinə şərh etməsindən ibarətdir. F.Listin həcm etibarilə böyük olan fortepiano yaradıcılığında müxtəlif janrlar təqdim olunub: parafrazlar (başqa bəstəkarların əsərlərinin mövzularına sərbəst fantaziya), transkripsiyalar (simfonik, orgən, vokal əsərlərinin fortepiano üçün işləməsi), etüdlər, çox vaxt silsilədə birləşən programlı pyeslər, sonatalar, rapsodiyalar.

List fortepiano yaradıcılığına parafrazlarla başlayıb. Operaların mövzularına parafrazlar 1820-30-cu illərdə pianoçular arasında geniş yayılmışdır. Lakin bəzi musiqiçilərin ifasında belə əsərlər çox vaxt məzmunuz, diniyicini yalnız virtuozi pasajlarla heyrətə gətirən pyeslərə çevrilmişdi. List də əvvəlcə bu yolla gedirdi. Lakin tezliklə o, qarşısına başqa, daha yüksək məqsədlər qoyur. Bəstəkarın Motsart, Veber, Rossini, Bellini, Meyerber, Quno, Vaganer, Verdinin opera melodiyalarına fantaziyaları klassik və başlıca olaraq müasir incəsənəti təbliğ edirdi. List elə musiqi obrazlarını seçirdi ki, onlar həmin operanın bədii-ideya fikrini açmağa kömək edirdi. Məsələn, Motsartin "Don Juan" operasına müraciət edərək öz fantaziyasını Komandor və Don Juanın mövzularının qarşılaşdırılması üzərində qurur. "Rigoletto" operasının parafrazının əsasını isə məşhur kvartet təşkil edir ki, onun musiqisində sanki opera qohrəmanlarının taleləri uzlaşdırılır. Bundan başqa, List o dövrədə hələ az məşhur olan operaların ayrı-ayrı səhnələrini də fortepiano üçün işləmişdir. Məsələn, Vaganerin "Uçan Holländiyali", "Tangeyzer", "Tristan və Izolda", "Leonqrin", "Nibelunqların üzüyü", "Meysterzingerlər", "Parsifal"; Verdinin "Lombardlılar", "Trubadur", "Aida"; Qunonun "Faust"; Qlinkanın "Ruslan və Lüdmila" (Çernomorun marşı); Çaykovskinin "Yevgeni Onegin" (Polonez) operalarını göstərmək olar (1, s.200).

F.Listin fortepiano transkripsiyaları da həmin məqsədə – dünya musiqi mədəniyyətinin ən

yaxşı nümunələrinin təbliği məqsədinə xidmət edir. Onların əhəmiyyəti çox böyükdür. Bir tərəfdən həmin transkripsiyalar əsl bədii işləmələr üçün yol açmış, digər tərəfdən fortepianonun imkanlarını zənginləşdirmiş, onun bu vaxta kimi məlum olmayan orkestr effektlerini aşkarlaşdırıb.

F.Listin transkripsiya sahəsindəki cəsarətli işləri H.Berlioz və L.V.Bethovenin bütün simfoniyaları və C.Rossini, K.M.Veber, R.Vaqner, H.Berliozun bir çox opera üvertürlərin fortepiano üçün köçürməsində daha qabarıq şəkildə özünü göstərir.

List dahi İ.S.Baxın da orqan əsərlərini – 6 prelüd və fuqa, bəstəkarın məşhur g-moll fantaziya və fuqası, eləcə də digər əsərlərini fortepiano üçün işləmişdir. Baxın əsərlərini işləməklə List fortepianoda həm orkestr, həm də orqan çalğı alətinin səslənmə effektlərinə nail olub (1, s. 201). Bütün parafraz və transkripsiyaların ən böyük əhəmiyyəti fortepiano fakturasının çoxtəbəqəli, çoxlaylı olmasındadır.

F.List bütün yaradıcılığı boyu etüd janrina böyük diqqət yetirmişdir. F.Şopen kimi List də etüdü əsl konsert janrina çevirərək onun bədii-obraz məzmununu dərinləşdirmişdir. Hələ gənclik illerində List bütün major və minor qammalarında 48 etüd yazmaq fikrinə düşmüştü. Bəstəkar onlardan yalnız 12 etüdü yaratmış və həmin etüdlər üzərində uzun müddət yaradıcılıq işi aparmışdır.

1851-ci ildə həmin 12 etüdün III nəşrini yaratmış “Yüksək ifaçılıq sənətkarlığı etüdləri” adı altında çap etdirmişdir. Həmin 12 etüddən 10-u programlı ada malikdir (“Prelüdiya”, “Peyzaj”, “Mazepa”, “Bataqlıq alovu”, “Xəyal”, “Qəhrəmanlıq”, “Çöl ovu”, “Xatirə”, “Axşam harmoniyası”, “Çovğun”) (1, s.203). Ümumiyyətlə, Listin 12 etüdü özlərinin texniki üsulları və məzmunlarına görə bir-birindən çox fərqlənir. Həmin etüdlərdə List fortepiano texnikasının 4 əsas növünü yaratmışdır: 1) Oktavalar və akkordlar; 2) Tremolo; 3) İkili notlar; 4)Qamma və arpeciolar.

F.Listin daha bir etüdlər məcmuəsi onun ustad violin çalan, italiyalı Paqaninin ifaçılığına olan maraqlı ilə əlaqədar yaranıb. Məcmuə “Paqanini tərzində böyük etüdlər” adlanır. Bəstəkar bu etüdlərdə Paqaninin bitkin çalğı texnikasını nümayiş etdirmək istəmişdi. Bu etüdlər içərisində №3 Kampanella, №6 a-moll ən məşhurlarıdır və hər ikisi variasiya formasında yazılib (3, s.51).

Adlarını çəkdiyimiz iki məcmuədən başqa, Listin başqa programlı etüdləri də var. Etüdlər əhəmiyyətli məzmunla malikdir: “Meşənin səsi” etüdündə romantiklərin sevdiyi təbiət obrazları, “Cırtdanların yallısı” etüdündə isə nağıl-fantastik obrazlar verilmişdir.

F.List bütün yaradıcılığı boyu musiqidə mənzərəçiliyə, təsvirciliyə də müəyyən meyl göstərib. Onun məşhur “Səyahət illəri” əsəri fortepiano pyesləri bəstəkarın təbiətdən, rəssamlıq və heykəltəraşlıqdan, oxuduğu adəbiəsərlərdənaldığıtəssürat əsasında yazılib. Programlı və orijinal bu silsilə əsəri olan “Səyahət illəri”ndə toplanan pyeslər musiqili lövhələrdir, Listin səyahət illərinin musiqi gündəliyiidir. Onun İsvəçrə və İtaliyaya səyahəti ilə bağlı bu programlı pyeslərdə vahid süjet deyil, müəyyən lövhələr verilir. Məsələn, İsvəçrə illəri lirik təsvirdə verilir, İtaliyanın təsviri isə təsviri sənət və bədii ədəbiyyat lövhələri əsasında yaranıb. Listin yeniliyi onda iddi ki, ona qədər heç kəs incəsənət obrazları üzrə əsər yaratmamışdı.

“Səyahət illəri” məcmuəsi 3 hissədən ibarətdir. Bu hissələrdə toplanan pyeslər müxtəlif illərdə yazılib. I hissədəki pyeslər 30-cu illərin əvvəlində bəstələnib və 1855-ci ildə çap olunub. Bu hissədə 9 pyes var. Onların eksəriyyəti bəstəkarın İsvəçrə təbiətdən aldığı zengin təessüratı əsasında yazılmışdır. Onların bir qismi insanı valeh edən təbiəti təsvir edir. Məsələn, “Valenştad gölündə”, “Bulaq başında”, “Cenevrə zəngləri”. Bir qismi dağlarda çobanların həyatını təsvir edir. Məsələn, “Pastoral”, “Vətən həsrəti”. Burada coşqun, həyəcanlı xarakterli pyeslər də var. Məsələn, “Tufan”, “Vilhelm Tel Kilsəsi”. Məcmuənin mərkəzi “Oberman vadisi” pyesiidir (1, s. 205).

II hissədə toplanan pyeslər 1838-1858-ci illərdə yazılib. Burada 7 pyes toplanıb. Bu pyeslər İtalyan rəssamlığı, heykəltəraşlığı və ədəbiyyatdan alınan təəssürat əsasında yazılıb. Bura daxil olan pyeslər öz əhvali-ruhiyyəsinə görə six surətdə daha dərin, ifadə vasitələrinə görə daha mürəkkəbdir. Pyeslər bir-birilər təzad təşkil edir. Rəssam Rafaelin rəsmi üzrə –“Nişanlanma”, heykəltəraş Mikelancelonun heykəli üzrə –“Mütəfəkkir heykəli” pyeslərdən biri lirik, digəri isə matəm marşı xarakterindədir (1, s. 206).

“Petrarkanın 3 Soneti” məcmuənin lirik zirvəsidir və sanki İntibah dövrünün İtaliya şairi Petrarkanın məhəbbət lirikası, poeziyası ilə bağlı İtaliya romansıdır. Mövzu sanki variasiyalı inkişafda verilən məhəbbət etirafıdır. Şeirlə Listin pyesi fərqlənir. Listin coşğun ehtiraslı pyesində Petrarka

kanın şeirindəki ümidsizlik yoxdur.

Məcmuə “Danteni mütaliə edəndən sonra” fantaziya-sonatası ilə tamamlanır. Sonata bir-hissəlidir, sanki fortepiano üçün simfonik poemadir (d-moll). Dantenin “İlahi komediyası”nın obrazları ilə bağlıdır. Qaranlıq cəhənnəm ləvhələri fonunda məhəbbət hissləri, İntibah dövrünün ruhu öz əksini tapır.

Bu məcmuəyə əlavə olaraq, bəstəkar “Venesiya” və “Neapol” başlığı altında daha 3 pyes daxil edib: “Kantsona”, “Tarantella”, “Qondolyera”. “Tarantella” (Italiya xalq rəqs) əsil Neapolitan xalq mahnısı əsasındadır. Burada sanki İtaliyada xalq şənliyi təsvir edilir. Bu illərdə List, hətta belə bir fikir söylənmişdi ki, dahi İtaliya rəssamı Rafael və İtaliya heykeltəraşı Mikelancelo Motsart və Beethoven musiqisini dərk etməkdə bəstəkara kömək ediblər (1, s. 207).

“Səyahət illəri”nin III hissəsində toplanan pyeslər 1867-77-ci illərdə yazılib. Bu hissə 7 pyesdən ibarətdir. Burada List, yenə də təbiət mövzusuna toxunaraq bu dəfə artıq təbiətin kədərini təsvir etməyə çalışmışdır. Ona görə də bu məcmuədə ümidsizlik və iztirab hissləri üstünlük təşkil edir. Listin hayatının hayəcanlı dövrü ilə bağlıdır. Əgər I və II hissədə romantik kədər hökm sürürdüsə, III hissədə kədər və məyusluq hakimdir, təbiət kədərlə boyalarla verilir. Bu təbiət artıq insana sakitlik gətirmir, ölüm haqqında fikir oyadır (Matəm marşı).

F.Listin fortepiano əsərləri içərisində 2 sonatası mühüm yer tutur. Onlardan birincisi “Danteni mütaliə edəndən sonra” adlanır. Qeyd etdiyimiz kimi, bu fantaziya-sonata “Səyahət illəri”nin II hissəsinin sonunda verilib. Bəstəkarın hər 2 sonatası simfonik poema ruhunda yazılıb. Adı sonata silsiləsi bu 2 əsərdə birhissəli kompozisiya ilə əvəz olunub. Lakin onların birhissəli quruluşunda müstəqil bölmələr vardır ki, bu da həmin sonataları klassik silsiləli formaya yaxınlaşdırır. Bəstəkarın məşhur h-moll sonatası böyük alman şairi Hötenin “Faust” əsərinin təsiri altında yazılib. Bu sonata bəstəkarın “Faust” simfoniyasının obrazlarına çox yaxındır.

F.Listin fortepiano əsərləri içərisində I və II konsertləri (A-dur, Es-dur) əhəmiyyətli yer tutur. Bəstəkarın fortepiano konsertləri birhissəlidir. Onlarda üçhissəlilik əlamətləri də mövcuddur. Həmin əsərlərdə fortepiano partiyası ilə orkestr partiyası eyni dərəcədə virtuozi, zəngin və mürkkəbdir (2, s. 147).

Sonataların fəlsəfi məzmunundan fərqli olaraq Listin “19 Macar rapsodiyaları” çox dinamik, təzadlı və parlaqdır. Onların əsasında folklor mənbələri durur. Bəstəkar bu əsərləri doğma xalqının həyatından, mübarizəsindən, zəngin yaradıcılıq irləsindən aldığı təssürat əsasında yaradıb. List instrumental rapsodiya janrının banisi hesab olunur. Doğrudur, ona qədər Çex bəstəkarı V.Tomaşek fortepiano üçün rapsodiyalar yazmışdı. Lakin List rapsodiyalara başqa mənə verir. Rapsodiya adı altında o, parafraz üslublu virtuozi əsər nəzərdə tuturdı ki, burada opera melodiyaları əvəzinə xalq mahnı və rəqs motivlərindən istifadə olunur. Rapsodiyalar macar və qaraçı havalarının kiçik işlənmələri olub, əsl milli əsərlərdir. Bunlar xalq həyat ləvhələridir. Rapsodiyalar improvisasiya xarakterlidir, sərbəst ifa edilir. Bu da macar qaraçılardan ifa tərzi ilə bağlıdır. Fortepianoda qaraçı aləti simbolanın çalğı üslubu təqlid edilir. Rapsodiyalar Macaristanda milli müstəqillik uğrunda mübarizə dövründə yaranıb. Əsl vətənpərvərlik antologiyasıdır. Rapsodiyalarda müxtəlif xarakterli mövzular variasiya üslubu ilə inkişaf etdirilir (1, s. 211).

Rapsodiyalarda milli macar rəqs “Verbunkos” və “Çardaş” əsəri özünü göstərir. “Verbunkos” rəqsı Macaristanda yadelli işgalçılara qarşı üsyanın rəhbəri Rakolenin yürüşləri zamanı yaranan hərbi rəqsdir. 2/4 ölçüdə qurulan bu rəqs üçün melodik dönmələr, ornamentdən geniş istifadə səciyyəvi xarakter daşıyır.

Listin rapsodiyalarının forması da özünəməxsusdur. Onlar yavaş və cəld templi bölmələrin təzadlı qarşılaşdırmasına əsaslanır. I bölmə adətən improvisasiya, II bölmə isə variasiya tərzində yazılib. Yavaş hissələrin musiqisi məğrur, mərd, epik, bəzən reçitativ xarakteri daşıyır. Rapsodiyaların cəld hissələri isə xalq şənliyini, odlu çardaş rəqsinin mənzərəsini yaradır.

F.List həm dahi bəstəkar, həm də fortepiano ifaçısı kimi musiqisinin sonrakı inkişafına güclü təsir göstərib. Ümumiyyətlə, Listin bu əsərləri Avropa klassik və romantik musiqisinin nailiyyətləri ilə zəngindir. Elə bu nailiyyətlərə görə List ilk dəfə macar musiqisini ümumavropa miqyasına çıxarmışdır. Listin fortepiano musiqi yaradıcılığı indi də böyük heyrət, maraq doğurur və ciddiyyətlə öyrənilir.

## ƏDƏBİYYAT:

1. М. Друскин - «История зарубежной музыки». 4 выпуск. М.: Музыка, 1967
2. Б.В. Левик - «Музыкальная литература зарубежных стран» 4 выпуск. М.: Музыка, 1970
3. Ș.Həsənova – “Musiqi tarixindən mühazirələr”, I hissə, B.: 2008

**Ирада Керимова**

Старший преподаватель АНК

## ХАРАКТЕРИСТИКА ФОРТЕПИАННОГО ТВОРЧЕСТВО Ф.ЛИСТА

### Резюме

В статье указаны новаторские качества гениального венгерского композитора, пианиста и дирижера Ференца Листа, как в композиторском, так и в исполнительском направлении, новые средства выражения Листа в области фортепианной музыки, выявление новых методов композиции и симфоническое звучания фортепиано.

Крупное по своему масштабу фортепианное творчество охватывает различные жанры: паррафразы, транскрипции, этюды, сонаты, рапсодии, фортепианные пьесы, собранные под названием «Годы странствий», концерты для фортепиано с оркестром и т.д. В статье представляется широкая информация об этих жанрах.

**Ключевые слова:** Фортепианное творчество, концерты, жанр, инструментальная музыка

**İradə Kerimova**

Senior Lecturer of ANC

## CHARACTERIZATION OF FRANZ LISZT'S PIANO CREATIONS

### Summary

Great Hungarian composer, pianist and conductor Franz Liszt's innovative features both in composer and performance field, his new expression means in the piano music field, revealing new composing methods and symphonycsound performance in piano was mentioned in the article.

Plenty of piano creations cover various genres: paraphrases, transcriptions, etudes, sonatas, rhapsodies and piano pieces which are collected under the title of "Years of Pilgrimage", concerts for piano with orchestra and so on. In the article was provided detailed information on these genres.

**Key words:** piano music, concerts, genre, instrumental music

**Rəyçilər:** sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Y. Ş.Seyidova;

sənətşünaslıq doktoru, professor C. İ. Həsənova

Гюльшен МЕХТИЕВА

Концертмейстер кафедры «Хорового дирижирования»

БМА им. Узеира Гаджибейли

Баку, ул. Шамси Баделбейли 98

## ЗНАЧЕНИЕ АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ МЕЛОДИЙ В ТВОРЧЕСТВЕ ЭЛЬМИРЫ НАЗИРОВОЙ

**Резюме:** В представленной статье анализируется сборник «Пьесы-обработки азербайджанских народных мелодий» композитора, пианиста и педагога Эльмиры Назировой. Автор статьи подробно анализирует музыкальный язык, развитие музыкального материала, выразительных средств и способы передачи народных интонаций.

**Ключевые слова:** Эльмира Назирова, композитор, пьесы, музыка

Азербайджанское народное песенное творчество – это яркое, самобытное явление, поражающее степенью сохранности на сегодняшний день. В 20-е годы XX века Узеиром Гаджибейли и Муслимом Магомаевым был поднят вопрос о необходимости научного изучения национально-самобытных особенностей азербайджанской народной музыки. Ими была доказана важность значения музыкального фольклора на пути развития профессионального композиторского творчества. В 1927 году под редакцией М.Магомаева выходит в свет первый сборник «Азербайджанских тюркских народных песен», записанных и обработанных У.Гаджибейли. Этот сборник положил начало музыкальной фольклористике в Азербайджане.

Одной из последовательниц Узеира Гаджибейли была азербайджанский композитор, пианистка и педагог Эльмира Назирова. Она внесла весомый вклад в национальную музыкальную культуру. Композитор, изучая особенности национальной музыки, умела извлекать из глубин фольклорного наследия самые драгоценные элементы, применив их в творческой практике. Ее музыка, основанная на азербайджанских народных интонациях, ладах и ритмике, написана как для младшего поколения исполнителей, так и для зрелых музыкантов.

На почве народно-национального песенного творчества Э.Назирова создала «Пьесы-обработки азербайджанских народных мелодий». Композитор в своих произведениях всегда прочно опирается на азербайджанскую народную музыкальную культуру, заимствуя из национальной сокровищницы высокохудожественную простоту и естественность изложения, логику и чувство меры. Тонкий знаток национального фольклора, Э.Назирова применяла органичный синтез национальной стилистике со своей индивидуальной манерой творческого высказывания.

Синтез национального и европейского проявляется в гармоническом языке Э.Назировой. В музыке наблюдается значение норм европейского мышления, классики, нередко трактуемой колористически. Огромное значение в «пьесах-обработках» имеет фортепианская фактура, являющаяся весомым компонентом музыки, несущим образные функции.

Основная заслуга композитора в том, что все пьесы по сей день сохраняют свою актуальность и привлекательность. Большинство из них довольно часто используются в педагогической и концертной практике на всех уровнях профессионального музыкального образования. Они имеют огромное значение, так как легко запоминающиеся азербайджанские народные мелодии, обработанные композитором для фортепиано, призваны пробуждать у детей и юношества любовь к народному музыкальному искусству.

Значение пьес Э.Назировой в музыкально-эстетическом воспитании подрастающего поколения необычайно велико. Написанные на основе азербайджанского фольклора, пьесы легко и с любовью воспринимаются маленькими исполнителями, вместе с тем знакомя их с

различными приемами фортепианной техники, приучая к ритмической дисциплине, развивая образное мышление, прививая вкус к колоритной звучности.

Все пьесы обеих тетрадей располагаются по степени возрастающей сложности. Первая тетрадь состоит из несложных пьес и предназначена для начинающих исполнителей. Вторая тетрадь содержит более сложные пьесы и предназначается для учащихся старших классов.

От исполнителей «Пьес-обработок» требуется свободное владение инструментом, усвоение всех видов фактур, ритма, выработка полного и насыщенного звука. Все пьесы разнохарактерные, отличающиеся друг от друга темпом и ритмом. Сопоставление медленных пьес, исполняемых штрихом *legato*, и быстрых, исполняемых на *staccato*, проходит через обе тетради.

Пьесы Э.Назировой – бесценный вклад в учебно-педагогическую литературу. Творческое воображение, любовь к народной музыке и чуткое понимание детской души особенно ярко проявляется в пьесах, показывая профессионализм композитора. Несмотря на маленькие размеры пьес, развертывание материала помещено в четкие формы, в них царствует певучая мелодия, наполненная выразительными интонациями. Благодаря органичному единству национального и современного, пьесы до сих пор «живут» интенсивной исполнительской жизнью на концертной эстраде и в преподавательском классе.

Пьесы обеих тетрадей можно назвать детской энциклопедией музыкального фольклора, так как в них представлены все его основные жанры (песенные и танцевальные). Преследуя определенные цели, композитор в «пьесах» постепенно усложняет различные типы фактуры, определенные ритмические формулы и приемы звукоизвлечения. Необычайно интересны «пьесы обработки» и в ритмическом отношении. Острая, нередко изысканно-прихотливая ритмика пьес пробуждает у играющего интерес к ней. С большим вкусом претворены композитором пьесы в танцевальном характере. Они веселы и изящны, жизнерадостны и шутливы.

Учитывая возможности юных исполнителей, композитор приобщает их к сочной пианистической фактуре, к музыкальной ткани, состоящей из множества мелких, но по-своему важных штрихов. Рассматривая пьесы обеих тетрадей, можно заметить, что фактурно-гармоническая скромность оригинально компенсируется частыми регистровыми перебросами, что делает звучание разнообразным.

Создание легких, художественно полноценных пьес для начальных этапов обучения музыке – задача, несомненно, сложная, но и почетная, так как «пьесы-обработки», исполняемые юными музыкантами, служат фундаментом, на котором формируется их музыкальное «миропонимание». Такие пьесы должны быть не сложны и художественно интересны для детского восприятия. Несмотря на простоту изложения, они чрезвычайно мелодичны, ритмически многообразны и самое главное – ярко национальны.

В заключение нужно подчеркнуть, что «Пьесы-обработки азербайджанских народных мелодий» Эльмиры Назировой – это необычайно ценный материал в педагогической практике, занимающий ведущее место в культуре Азербайджана.

### **Литература:**

1. Абасова Э.А., Карагичева Л.В., Касимова С.Д., Мехтиева Н.А., Тагизаде А.З. История азербайджанской музыки. Ч.І. Б., Маариф, 1992, 335 с.
2. Гаджибеков У. Основы азербайджанской народной музыки. Ч.ІІ: Ритмические особенности азербайджанской музыки. Б., Язычи, 1965, 114 с.
3. Сеидов Т.М. Видные деятели фортепианной культуры Азербайджана. Б., Ишыг, 1988, 172 с.

**Gülşən Mehdiyeva**  
BMA-nın “Xor dirijorluğu”  
kafedrasının konsertmeysteri

## **ELMİRA NAZIROVANIN PYESLƏRİNDE AZƏRBAYCAN XALQ MAHNILARININ ROLU**

### **Xülasə**

Təqdim olunan məqalədə Azərbaycan pianoçusu, bəstəkar və müəllim E.Nəzirovanın “Azərbaycan xalq melodiyaları əsasında pyeslər” məcmuəsinin yaranma tarixi və musiqi dili təhlil olunur.

**Açar sözlər:** Elmira Nəzirova, bəstəkar, pyes, musiqi

**Gulshen Mehdiyeva**  
Concertmaster of the Department  
“Choral Conducting” of BMA

## **VALUE OF AZERBAIJANIAN FOLK TUNESIN "PLAYS" BY ELMIRA NAZIROVA**

### **Summary**

In article analyze the musical language of «Pieces» of Azerbaijan pianist, composer and teacher E. Nazirova. The musical language in national folk style of piano work by E.Nazirova was researched.

**Key words:** E.Nazirova, composer, pieces, music

**Rəyçilər:** AMEA-nın müxbir üzvü, professor, sənətşünaslıq doktoru R.A.Məmmədova;  
BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru N. H. Rimazi

## **“Konservatoriya” elmi jurnalının tələbləri**

“Konservatoriya” elmi jurnalı Azərbaycan Milli Konservatoriyanın Elmi Şurasının 26 dekabr 2008-ci il tarixli 7 sayılı protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 sayılı Şəhadətnamə ilə qeydə alınmışdır.

“Konservatoriya” elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na salınmışdır. “Konservatoriya” elmi jurnalı ildə 4 dəfə (üç aydan bir) nəşr edilir. Dərgidə Azərbaycan, ingilis, türk, rus və başqa dillərdə məqalələr dərc olunur.

“Konservatoriya” elmi jurnalında çap olunmaq üçün təqdim edilən məqalələr aşağıdakı şərtlərə cavab verməlidir.

### **Məqalənin quruluşu**

1. Müəllifin adı və soyadı
2. Müəllifin fotosu
3. Statusu (elmi adı, elmi dərəcəsi və ya fəxri adı, yaxud dissertation, ya da doktorant olduğu təşkilat) və vəzifəsi (işlədiyi yer, müəssənin ünvani)
4. E-maili
5. Məqalənin başlığı (Baş hərflərlə)
6. Məqalənin yazılışı dildə xülasə (4-5 cümlə) və açar sözlər (6-10 söz)
7. Məqalənin mətni, foto və not nümunələri ilə birgə
8. Ədəbiyyat siyahısı
9. Daha iki dildə xülasə və açar sözlər
10. Rəyçilər

### **Təqdim edilən məqalələrin formatı**

- Məqalənin çap olunmuş əlyazması (1 nüsxə) və onun elektron variantı (CD disk və ya fləş kartda) məqaləyə 2 rəy ilə birlikdə təqdim edilir. Əlyazma və CD disk geri qaytarılmır. Məqalə jurnalın emailinə göndərilə bilər. [azconservatory@gmail.com](mailto:azconservatory@gmail.com)
- Məqalə Azərbaycan dilində, yaxud rus və ingillis dillərində Times New Roman şriftində, 14-lük ölçütə, 1,5 interval ilə yazılmalıdır.
- Hər sözdən sonra, həmçinin nöqtə və vergüldən sonra cəmi bir boşluq (spaceback) işarəsi qoyulmalıdır. Mətnə tərtibat vermək olmaz.
- Məqalənin başlığı həddən artıq böyük olmamalıdır və 8 sözdən artıq olacaqsa ixtisar ediləcək.
- Məqalə ədəbiyyat siyahısı, not nümunələri və xülasələrlə birlikdə 7-15 A4 formatlı səhifə çərçivəsində olsa yaxşıdır.
- Elmi məqalə araşdırmadırsa not nümunələrinin olması vacibdir. Not nümunələri not yazan proqramların birində səliqəylə yiğilmalıdır. Ksero kopyanın görüntüsü keyfiyyətsiz olarsa məqalənin üstündə verilə bilməz.
- Sadalanan tələblər olmayan məqalə geri qaytarıla bilər.

Elmi jurnalda çap olunmaq üçün ilk əvvəl məqalənin elmi dəyəri müəyyənləşdirilir. Amma elmi məqalə Azərbaycan dilinin qrammatikası və yazı qaydalarına zidd yazıla bilməz. Elmi məqalədə heç olmasa bir problem qoyulmalı və məqalənin sonunda həlli yolları göstərilməli yaxud müəyyən nəticələr çıxarılmalıdır. Elmi məqalə balaca bir elmi işdir. Məlum faktları və artıq dərc edilmiş kitab və məqalələrdən sitatları sadəcə sadalamaq məqaləyə elmi dəyər vermir. Elmi məqalədə artıq məlum və kiminsə dərc edilmiş fikri istinadsız yazılsara bu, mənimsəmə, plagiarism sayılır. Eləcə də dırnaq arasında yazılımış hər hansı sitat istinadsız verilərsə bu, qeyri-peşəkar yanaşmadır.

Elmi məqalədə plagiarism faktı aşkarlanarsa məqalə dərhal müəllifinə qaytarılır. Məqalənin elmi dəyərini müəyyənləşdirmək məsələsində problemlər olarsa redaksiya ekspert şurasının fikrini əsas götürərək qərar verir. Redaksiya ekspert şurasının tərkibini gizli saxlaya bilər.

Təqdim edilən məqalələr başqa dərgidə artıq çap olunubsa “Konservatoriya” jurnalına verilə bilməz. Təkrar çap müəllifin olmasa da dərginin müəllif hüququnu pozur.

# KONSERVATORİYA

ELMİ NƏŞR

## № 1 (31)

Bakı – 2016

---

### EKSPERT ŞURASI

#### **Sevil Fərhadova**

Sənətşünaslıq doktoru, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, professor

#### **Səadət Abdullayeva**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

#### **Mahmudova Güllzar**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

#### **Ceyran Mahmudova**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

#### **Cəmilə Həsənova**

Sənətşünaslıq üzrə elmlər doktoru, professor

#### **Musazadə Rafiq**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, əməkdar müəllim

#### **Məmmədağa Umudov**

Əməkdarincəsənətxadimi, professor,

#### **Kamilə Dadaşzadə**

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

#### **Faiq Nağıyev**

Bəstəkar, əməkdar incəsənət xadimi, dosent

#### **Sərdar Fərəcov**

Bəstəkar, əməkdar incəsənət xadimi

#### **Firudin Qurbansoy**

Filologiya üzrə fəlsəfə doktoru, dosent

#### **Malik Mansurov**

Əməkdar artist, dosent

#### **Ramiz Əzizov**

Əməkdar müəllim, dosent

#### **Fəxrəddin Baxşəliyev**

Filologiya üzrə fəlsəfə doktoru

... // "Konservatoriya" jurnalı 2016, №1 (31), 80 s.

---

Yiğilmağa verilmişdir: 04.03.2016  
Çapa imzalanmışdır: 18.03.2016  
Tiraj 250 nüsxə, sifariş № 102  
"Ecoprint" mətbəəsində çap olunub.